

**“PAŞA Bank” ASC  
Konsolidasiya edilmiş maliyyə hesabatları**

*31 dekabr 2015-ci il tarixində başa çatan il  
Müstəqil auditorun hesabatı ilə birlikdə*

## MÜNDƏRİCAT

### Müstəqil auditorun hesabatı

Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat .....	1
Konsolidasiya edilmiş mənfaət və ya zərər haqqında hesabat .....	2
Konsolidasiya edilmiş ümumi galir haqqında hesabat.....	3
Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat.....	4
Konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat.....	5

### Konsolidasiya edilmiş maliyyə hesabatları ilə bağlı qeydlər

1. Əsas fəaliyyət .....	6
2. Hesabatların tərtibatının əsası.....	7
3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali .....	7
4. Mühüm mühasibat uçotu mühakimələri və ehtimalları .....	22
5. Müəssisələrin birləşməsi.....	23
6. Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri.....	24
7. Ticarət qiymətli kağızları.....	25
8. Kredit təşkilatlarından alınacaq məbləğlər .....	25
9. İnvestisiya qiymətli kağızları.....	26
10. Müştərilərə verilmiş kreditlər .....	27
11. İnvestisiya əmlakı .....	28
12. Əmlak və avadanlıqlar .....	29
13. Qudvil və digər qeyri-maddi aktivlər .....	30
14. Digər aktivlər və öhdəliklər .....	32
15. Banklar və dövlət fondları qarşısında öhdəliklər .....	33
16. Müştərilər qarşısında öhdəliklər .....	33
17. Digər borc öhdəlikləri.....	34
18. Törəmə maliyyə alətləri.....	34
19. Vergilər.....	35
20. Kapital .....	37
21. Təəhhüdlər və potensial öhdəliklər.....	37
22. Faiz qazandıran aktivlər üzrə dəyərsizləşmə zərərləri və zəmanətlər və akkreditivlər üçün yaradılan ehtiyatlar .....	39
23. Xalis haqq və komissiya gəliri.....	40
24. İşçilər üzrə xərclər, ümumi və inzibati xərclər .....	40
25. Risklərin idarə edilməsi .....	41
26. Maliyyə alətlərinin ədalətli dəyəri .....	51
27. Aktivlərin və öhdəliklərin ödəmə müddətlərinin təhlili.....	54
28. Aidiyyəti olan şəxslərə dair açıqlamalar.....	54
29. Kapitalın adekvatlığı.....	56

## Müstəqil auditorun hesabatı

"PAŞA Bank" ASC-nin səhmdarlarına və İdarə Heyətinə

Biz "PAŞA Bank" ASC-nin və onun törəmə müəssisələrinin 31 dekabr 2015-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan və 2015-ci il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər, konsolidasiya edilmiş ümumi gəlir, konsolidasiya edilmiş kapitalda dəyişikliklər və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm münasibat uçotu prinsipləri və digər izahedici qeydlərin icmalından ibarət olan konsolidasiya edilmiş maliyyə hesabatlarının auditini apardıq.

### **Konsolidasiya edilmiş maliyyə hesabatları üçün rəhbərliyin məsuliyyəti**

Rəhbərlik hazırlı konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli səhvlər olmayan konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazım bildiyi daxili nəzarət üzrə məsuliyyət daşıyır.

### **Auditorun məsuliyyəti**

Bizim vəzifəmiz apardığımız audit əsasında həmin konsolidasiya edilmiş maliyyə hesabatları üzrə rəy ifadə etməkdir. Biz auditi beynəlxalq audit standartlarına uyğun olaraq aparmışiq. Bu standartlar bizdən etik normalara riayət etməyi və auditin planlaşdırılması və aparılmasını konsolidasiya edilmiş maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.

Auditə konsolidasiya edilmiş maliyyə hesabatlarında göstərilən məbləğlər və açıqlamalar barədə audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mühakiməsindən, eləcə də fırıldaqçılıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq konsolidasiya edilmiş maliyyə hesabatlarında əhəmiyyətli səhvlər riskinin qiymətləndirilməsindən asılıdır. Bu risklər qiymətləndirilərkən auditor müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilib hazırlanması məqsədilə müəssisənin konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsinə aid olan daxili nəzarət elementlərini nəzərə alır, lakin bu zaman müəssisənin daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmür. Auditə, həmçinin, tətbiq edilmiş uçot prinsiplərinin münasibliyinin və rəhbərlik tərəfindən edilmiş ehtimalların məntiqiliyinin qiymətləndirilməsi, o cümlədən ümumilikdə konsolidasiya edilmiş maliyyə hesabatlarının təqdim edilməsi üzrə qiymətləndirmənin aparılması daxildir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.



## Rəy

Bizim fikrimizcə, konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2015-ci il tarixinə "PAŞA Bank" ASC-nin və onun törəmə müəssisələrinin maliyyə vəziyyətini və 2015-ci il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

*Ernst & Young Holdings (CIS) B.V.*

5 may 2016-cı il

**KONSOLIDASIYA EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT****31 dekabr 2015-ci il tarixinə**

(Cədvəllərdəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

	<i>Oeydlər</i>	<i>31 dekabr 2015-ci il</i>	<i>31 dekabr 2014-cü il</i>
<b>Aktivlər</b>			
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	6	1,021,306	347,980
Ticarət qiymətləri kağızları	7	46,238	28,599
Kredit təşkilatlarından alınacaq məbləğlər	8	137,895	72,691
İnvestisiya qiymətləri kağızları			
- satış üçün mövcud olan	9	5,696	209,467
- kreditlər və debitor borcları	9	87,903	—
Törəmə maliyyə aktivləri	18	324	—
Müşterilərə verilmiş kreditlər	10	902,150	538,875
İnvestisiya əmlakı	11	1,668	2,000
Əmlak və avadanlıqlar	12	15,851	16,244
Qudvil və digər qeyri-maddi aktivlər	13	56,730	4,126
Cari mənfəət vergisi aktivləri		287	1,367
Təxirə salınmış mənfəət vergisi aktivləri	19	1,555	1,013
Kapital investisiyası üçün avans ödənişi		—	41,971
Digər aktivlər	14	15,136	8,925
<b>Cəmi aktivlər</b>		<b>2,292,739</b>	<b>1,273,258</b>
<b>Öhdəliklər</b>			
Banklar və dövlət fondları karşısındakı öhdəliklər	15	369,693	174,377
Müşterilər karşısındakı öhdəliklər	16	1,374,113	703,058
Digər borc öhdəlikləri	17	93,814	55,451
Törəmə maliyyə öhdəlikləri	18	991	87
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri	19	9,688	—
Zəmanətlər və akkreditivlər üçün ehtiyat	22	379	2,683
Səhmdarlarla ödəniləcək dividendlər	20	—	10,832
Digər öhdəliklər	14	11,572	3,064
<b>Cəmi öhdəliklər</b>		<b>1,860,250</b>	<b>949,552</b>
<b>Kapital</b>			
Səhmdar kapitalı	20	333,000	333,000
Bölüşdürülməmiş mənfəət / (yığılmış deficit)		19,283	(5,929)
Satış üçün mövcud olan inwestisiya qiymətləri kağızları üzrə xalis realizasiya olunmamış (zərərlər)/gəlirlər		(100)	98
Məzənnə fərqləri üzrə ehtiyat		80,244	(3,463)
Bankın səhmdarlarına aid olan cəmi kapital		<b>432,427</b>	<b>323,706</b>
Qeyri-nəzarət payları		62	—
<b>Cəmi kapital</b>		<b>432,489</b>	<b>323,706</b>
<b>Cəmi öhdəliklər və kapital</b>		<b>2,292,739</b>	<b>1,273,258</b>

Konsolidasiya edilmiş maliyyə hesabatlarını Bankın İdarə Heyətinin adından imzalayan və buraxılmasına icazə verənlər:

Taleh Kazimov

İdarə Heyətinin Sədri

Xeyalə Nağıyeva

Bəsər Maliyyə İnzibatçısı

5 may 2016-cı il

**KONSOLIDASIYA EDİLMİŞ MƏNFƏƏT VƏ YA ZƏRƏR HAQQINDA HESABAT****31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə**

(Cədvəllərdəki rəqamlar min Azərbaycan manatı ilə təqdim edilir)

	<i>Qeydlər</i>	<i>31 dekabr 2015-ci il tarixində başa çatan il</i>	<i>31 dekabr 2014-cü il tarixində başa çatan il</i>
<b>Faiz gəliri</b>			
Müştərilərə verilmiş kreditlər		78,032	46,606
Satış üçün mövcud olan investisiya qiymətli kağızları		6,846	9,772
Kredit təşkilatlarından alınacaq məbləğlər		6,799	3,392
Ticarət qiymətli kağızları		5,160	3,954
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri		3,382	541
Geri satılma razılışmaları əsasında alınmış qiymətli kağızlar		61	70
		<b>100,280</b>	<b>64,335</b>
<b>Faiz xərci</b>			
Müştərilər qarşısında öhdəliklər		(16,700)	(9,220)
Banklar və dövlət fondları qarşısında öhdəliklər		(5,401)	(4,500)
Diger borc öhdəlikləri		(2,174)	(1,666)
Diger		(60)	(7)
		<b>(24,335)</b>	<b>(15,393)</b>
<b>Xalis faiz gəliri</b>			
Faiz qazandıran aktivlər üzrə dəyərsizləşmə üçün ehtiyat	22	(52,171)	(31,092)
Faiz qazandıran aktivlər üzrə dəyərsizləşmə üçün ehtiyatdan sonra xalis faiz gəliri		<b>23,774</b>	<b>17,850</b>
<b>Xalis haqq və komissiya gəliri</b>	23		
Ticarət qiymətli kağızlarından xalis (zərərlər)/gəlirlər		7,686	4,203
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarından xalis zərərlər		(3,678)	47
Xarici valyutadan xalis gəlirlər/(zərərlər):		(145)	(160)
- diliñq əməliyyatları üzrə		17,635	7,019
- yenidən qiymətləndirmə üzrə		12,992	(159)
- xarici valyuta ilə törəmə alətlərlə əməliyyatlar		5,467	—
Diger gəlir		351	313
<b>Qeyri-faiz gəliri</b>		<b>40,308</b>	<b>11,263</b>
<b>İşçilər üzrə xərclər</b>	24	(21,835)	(11,006)
Ümumi və inzibati xərclər	24	(21,265)	(14,620)
Köhnəlmə və amortizasiya	12, 13	(4,342)	(3,705)
Zəmanətlər və akkreditivlər üzrə ehtiyatın geri qaytarılması/(ehtiyat)	22	2,304	(2,534)
<b>Qeyri-faiz xərcləri</b>		<b>(45,138)</b>	<b>(31,865)</b>
Mənfəət vergisi xərcindən əvvəl mənfəət/(zərər)		<b>18,944</b>	<b>(2,752)</b>
Mənfəət vergisi xərci	19	(4,561)	(44)
<b>İl üzrə xalis mənfəət/(zərər)</b>		<b>14,383</b>	<b>(2,796)</b>
<b>Mənfəət aiddir:</b>			
- Bankın səhmdarlarına		14,380	(2,796)
- qeyri-nəzarət payının mülkiyyətçilərinə		3	—
		<b>14,383</b>	<b>(2,796)</b>

**KONSOLIDASIYA EDİLMİŞ ÜMUMİ GƏLİR HAQQINDA HESABAT****31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə***(Cədvəllərdəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)*

	<i>Qeydlər</i>	<i>31 dekabr 2015-ci il tarixində başa çatan il</i>	<i>31 dekabr 2014-cü il tarixində başa çatan il</i>
<b>İl üzrə xalis mənfəət/(zərər)</b>		<b>14,383</b>	<b>(2,796)</b>
Digər ümumi gəlir			
<i>Sonrakı dövrlərdə mənfəət və ya zərərə yenidən təsnifləşdirilməli olan digər ümumi gəlir:</i>			
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə ümumi realizasiya olunmamış (zərərlər)/gəlirlər		(393)	18
Konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabata yenidən təsnif edilmiş satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə realizasiya olunmuş zərərlər		145	160
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə xalis realizasiya olunmamış (zərərlər)/gəlirlər	20	(248)	178
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə xalis (zərərlərin)/gəlirlərin vergi effekti	19	50	(36)
Xarici valyuta üzrə məzənnə fərqi, vergini çıxmaqla	20	83,707	(2,731)
<i>Sonrakı dövrlərdə mənfəət və ya zərərə yenidən təsnifləşdirilməli olan xalis digər ümumi gəlir/(zərər)</i>		83,509	(2,589)
<b>İl üzrə cəmi ümumi gəlir/(zərər)</b>		<b>97,892</b>	<b>(5,385)</b>
Mənfəət aiddir:			
- Bankın səhmdarlarına		97,889	(5,385)
- qeyri-nəzarət payın mülkiyyətçilərinə		3	-
		<b>97,892</b>	<b>(5,385)</b>

**KONSOLIDASIYA EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT****31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə**

(Cədvəllərdəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

	<i>Bankın səhmdarlarına aiddir</i>						
	<i>Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə</i>						
	<i>Bölgündürülən əmiş mənfəət (yığılmış defisit)</i>	<i>xalis realizasiya olunmamış gəlir/ (zərərlər)</i>	<i>Məzənnə fərgi</i>	<i>Cəmi</i>	<i>Qeyri-nəzarət payları</i>	<i>Cəmi kapital</i>	
<b>31 dekabr 2013-cü il</b>	<b>228,000</b>	<b>7,699</b>	<b>(44)</b>	<b>(732)</b>	<b>234,923</b>	<b>—</b>	<b>234,923</b>
İl üzrə xalis zərər	—	(2,796)	—	—	(2,796)	—	(2,796)
İl üzrə digər ümumi zərər	—	—	142	(2,731)	(2,589)	—	(2,589)
İl üzrə cəmi ümumi zərər	—	(2,796)	142	(2,731)	(5,385)	—	(5,385)
Elan edilmiş dividendlər (Qeyd 20)	—	(10,832)	—	—	(10,832)	—	(10,832)
Səhmdar kapitalının nağd pul vəsaiti hesabına artırılması (Qeyd 20)	105,000	—	—	—	105,000	—	105,000
<b>31 dekabr 2014-cü il</b>	<b>333,000</b>	<b>(5,929)</b>	<b>98</b>	<b>(3,463)</b>	<b>323,706</b>	<b>—</b>	<b>323,706</b>
İl üzrə xalis mənfəət	—	14,380	—	—	14,380	3	14,383
İl üzrə digər ümumi gəlir	—	—	(198)	83,707	83,509	—	83,509
İl üzrə cəmi ümumi gəlir	—	14,380	(198)	83,707	97,889	3	97,892
2014-cü ildə elan edilmiş dividendlərin ləğvi (Qeyd 20)	—	10,832	—	—	10,832	—	10,832
Tərəma müəssisənin alınması (Qeyd 5)	—	—	—	—	—	97	97
Qeyri-nəzarət payında azalma	—	—	—	—	—	(38)	(38)
<b>31 dekabr 2015-ci il</b>	<b>333,000</b>	<b>19,283</b>	<b>(100)</b>	<b>80,244</b>	<b>432,427</b>	<b>62</b>	<b>432,489</b>

**KONSOLIDASIYA EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT**  
**31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə**  
*(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)*

	<i>Qeydlər</i>	<i>31 dekabr 2015-ci il tarixində başa çatan il</i>	<i>31 dekabr 2014-cü il tarixində başa çatan il</i>
<b>Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>			
Alınmış faiz		88,989	59,195
Ödənilmiş faiz		(22,444)	(15,072)
Alınmış haqq və komissiya		12,337	7,706
Ödənilmiş haqq və komissiya		(4,926)	(3,188)
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının satışından əldə edilmiş xalis realizasiya edilmiş zərərlər		(145)	(160)
Ticarət qiymətli kağızlarından realizasiya edilmiş xalis gəlir/(zərər)		178	(71)
Xarici valyuta ilə diling əməliyyatlarından və xarici valyuta ilə törəmə alətlərlə əməliyyatlardan zərərləri çıxmaqla realizasiya edilmiş gəlirlər		23,641	7,019
İşçilərlə bağlı ödənilmiş xərclər		(18,430)	(12,494)
Ödənilmiş ümumi və inzibati xərclər		(18,790)	(13,653)
Alınmış digər əməliyyat gəlirləri		334	168
<b>Əməliyyat aktivlərində və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə əldə edilmiş pul vəsaitlərinin hərəkəti</b>		<b>60,744</b>	<b>29,450</b>
<b>Əməliyyat aktivlərində xalis (artma)/azalma</b>			
Ticarət qiymətli kağızları		(28,098)	22,732
Kredit təşkilatlarından alınacaq məbləğlər		63,618	(23,356)
Müşterilərə verilmiş kreditlər		(202,467)	(239,755)
Digər aktivlər		(597)	(3)
<b>Əməliyyat öhdəliklərində xalis artma/(azalma)</b>			
Banklar və dövlət fondları qarşısında öhdəliklər		19,990	65,659
Müşterilər qarşısında öhdəliklər		342,791	418,704
Digər borc öhdəlikləri		(6,976)	17,968
Digər öhdəliklər		1,022	1,267
<b>Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə əldə edilmiş xalis pul vəsaitləri</b>		<b>250,027</b>	<b>292,666</b>
Ödənilmiş mənfəət vergisi		(970)	(4,960)
<b>Əməliyyat fəaliyyəti üzrə əldə edilmiş xalis pul vəsaitləri</b>		<b>249,057</b>	<b>287,706</b>
<b>İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>			
Alınmış pul vəsaitlərini çıxmaqla törəmə müəssisənin alınması (Qeyd 5)		371	-
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının alınması		(539,479)	(296,820)
Satış üçün mövcud olan investisiya qiymətli kağızlarının satılması və geri alınmasından daxilolmalar		690,411	242,048
Əmlak və avadanlıqların alınması və avans ödənişləri		(3,999)	(5,758)
Qeyri-maddi aktivlərin satın alınması		(4,406)	(1,667)
Əmlak və avadanlıqların satılmışından daxilolmalar		1,410	1,646
<b>İnvestisiya fəaliyyəti üzrə əldə edilmiş / (istifadə edilmiş) / xalis pul vəsaitləri</b>		<b>144,308</b>	<b>(60,551)</b>
<b>Maliyyələşdirmə fəaliyyətindən pul vəsaitlərinin hərəkəti</b>			
Səhmdar kapitalına vəsaitlərin yönəldilməsi	20	--	105,000
Ödənilmiş dividendlər	20	--	(14,992)
<b>Maliyyələşdirmə fəaliyyəti üzrə əldə edilmiş xalis pul vəsaitləri</b>		<b>--</b>	<b>90,008</b>
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinə valyuta məzənnələrinin dəyişməsinin təsiri		279,961	(17,239)
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artma</b>		<b>673,326</b>	<b>299,924</b>
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəlinə	6	347,980	48,056
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna</b>	6	<b>1,021,306</b>	<b>347,980</b>

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 1. Əsas fəaliyyət

“PAŞA Bank” (“Bank”) 18 iyun 2007-ci ildə Azərbaycan Respublikasının qanunları əsasında açıq səhmdar cəmiyyəti kimi təsis edilmişdir. Bank Azərbaycan Respublikası Mərkəzi Bankının (“ARMB”) 28 noyabr 2007-ci ildə verdiyi 250 nömrəli bank lisenziyası əsasında fəaliyyət göstərir.

Bank və onun törəmə müəssisələri (“Qrup”) əhalidən əmanətlər alır və kreditlər verir, ədənişləri köçürür, valyuta mübadiləsini aparır və kommersiya və özəl müştərilərinə digər bank xidmətlərini göstərir.

31 dekabr 2015-ci il tarixinə Bankın Azərbaycanda üç xidmət məntəqəsi və iki filialı (31 dekabr 2014-cü il: üç xidmət məntəqəsi və iki filiali) və Gürcüstan Respublikasında yerləşən “PAŞA Bank Georgia” SC adlı və Türkiye Respublikasında yerləşən PAŞA Yatırım Bankası A.Ş. adlı iki törəmə müəssisəsi (“Törəmə müəssisələr”) var idi.

Bankın qeydiyyata alınmış rəsmi ünvanı belədir: Azərbaycan, Bakı, AZ1005, Yusif Məmmədəliyev küçəsi, 15.

31 dekabr 2015-ci və 31 dekabr 2014-cü il tarixlərində Bankın mövcud səhmlərinə aşağıdakı səhmdarlar sahib olmuşlar:

<i>Səhmdarlar</i>	<i>31 dekabr 2015-ci il, (%)</i>	<i>31 dekabr 2014-cü il, (%)</i>
Paşa Holding Ltd.	60	60
Ador Ltd.	30	30
Cənab Arif Paşayev	10	10
<b>Cəmi</b>	<b>100</b>	<b>100</b>

31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə Qrupun yekun mülkiyyətçiləri Qrup üzrə birgə nəzarəti həyata keçirən xanım Leyla Əliyeva və xanım Arzu Əliyevadır.

“PAŞA Bank Georgia” SC, tam mülkiyyətdə olan törəmə müəssisə, Gürcüstan Respublikasında yerləşir, bank sektorunda fəaliyyət göstərir, 31 dekabr 2013-cü il tarixinə qeydiyyata alınmış və ödənilmiş səhmdar kapitalı 35,000 Gürcüstan larişi təşkil edir. 2014-cü ilin mart ayında törəmə müəssisənin səhmdar kapitalı artırılaraq, 31 dekabr 2015-ci il tarixinə 103,000 Gürcüstan larişi təşkil etmişdir. “PAŞA Bank Georgia” SC Gürcüstan Milli Bankının (“GMB”) 17 yanvar 2013-cü il tarixində verdiyi bank lisenziyası əsasında fəaliyyət göstərir.

“PAŞA Bank Georgia” SC-nin rəsmi ünvanı belədir: Gürcüstan, Tbilisi GE 0108, Rustaveli küçəsi 15.

TAIB Yatırım Bank A.Ş. 25 dekabr 1987-ci ildə Nazirlər Kabinetinin 6224 sayılı qərarı ilə, Bankın yerli qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri ödənilidikdən sonra xalis mənfəətinin və (ləğv edildiyi təqdirdə) kapitalının xarici səhmdarlara keçirilməsinə icazə vermeklə, investisiya bankı kimi təsis edilmiş və 1 mart 1988-ci ildən etibarən maliyyə əməliyyatlarına başlamışdır. 27 yanvar 2015-ci ildə Bank TAIB Yatırım Bank A.Ş.-nin səsvermə hüququnu verən aid səhmlərinin 79.47%-ni almışdır (Qeyd 5). Bank səhmdar kimi qeydiyyatdan keçəndə TAIB Yatırım Bank A.Ş. adı dəyişdirilərək PAŞA Yatırım Bankası A.Ş. olmuşdur. 2015-ci ilin mart ayında törəmə müəssisənin səhmdar kapitalına investisiya 175,000 min Türk lirasından 255,000 min Türk lirasınadək artırılmışdır. 31 dekabr 2015-ci il tarixinə Bank baş ofisi İstanbulda yerləşən PAŞA Yatırım Bankası A.Ş.-də səs verən aid səhmlərin 99.92%-nə sahib olmuşdur. Bankın fəaliyyəti Türkiye Respublikasının Mərkəzi bankı (“TRMB”) tərəfindən nizamlanır.

“PAŞA Bank” ASC və onun törəmə müəssisələri hazırkı maliyyə hesabatlarında konsolidasiya edilmişdir.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 2. Hesabatların tərtibatının əsası

### Ümumi məsələlər

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (“MHBS”) əsasında hazırlanmışdır.

Azərbaycan manatı “PAŞA Bank” ASC-nin funksional və təqdimat valyutasıdır, çünki əməliyyatların əksəriyyəti Azərbaycan manatı ilə ifadə edilir, ölçülür və ya maliyyələşdirilir. Digər valyutalarla aparılmış əməliyyatlar xarici valyuta ilə əməliyyatlar kimi uçota alınır. Qrup qeydlərin aparılmasını və maliyyə hesabatlarının hazırlanmasını Azərbaycan manatı ilə və MHBS-yə uyğun olaraq həyata keçirməlidir. Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları, xüsusü olaraq qeyd edilmiş hallar istisna olmaqla, min Azərbaycan manatı (“AZN”) ilə təqdim edilir. Ədalətli dəyərlə ölçülülmüş ticarət və Satış üçün mövcud olan qiymətli kağızlar və törəmə maliyyə alətləri istisna olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatları ilkin maya dəyəri əsasında hazırlanmışdır.

### Yenidən təsnif etmələr

2015-ci ilin təqdimatına uyğunlaşmaq üçün 2014-cü ilin qalıqlarında aşağıdakı dəyişikliklər edilmişdir:

	<i>Əvvəlki hesabat üzrə</i>	<i>Yenidən təsnif etmələr</i>	<i>Düzəliş edilmiş</i>
<b>Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat</b>			
Banklara verilmiş kreditlər	21,621	(21,621)	—
Kredit təşkilatlarından alınacaq məbləğlər	51,070	21,621	72,691
Kredit təşkilatları qarşısında öhdəliklər	55,451	(55,451)	—
Digər borc öhdəlikləri	—	55,451	55,451
<b>Konsolidasiya edilmiş mənfəət və ya zərər</b>			
Aşağıdakılar üzrə faiz gəliri:			
Banklara verilmiş kreditlər	1,097	(1,097)	—
Kredit təşkilatlarından alınacaq məbləğlər	2,836	556	3,392
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	—	541	541
Aşağıdakılar üzrə faiz xəci:			
Kredit təşkilatları qarşısında öhdəliklər	1,666	(1,666)	—
Digər borc öhdəlikləri	—	1,666	1,666
<b>Konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat</b>			
Banklara verilmiş kreditlər	(3,776)	3,776	—
Kredit təşkilatlarından alınacaq məbləğlər	(19,580)	(3,776)	(23,356)
Kredit təşkilatları qarşısında öhdəliklər	17,968	(17,968)	—
Digər borc öhdəlikləri	—	17,968	17,968

## 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali

### Mühasibat uçotu prinsiplərində dəyişikliklər

Qrup 1 yanvar 2015-ci il tarixinə və bu tarixdən qüvvəyə minən aşağıdakı düzəlişlər edilmiş MHBS-ləri qəbul etmişdir.

### 2010-2012-ci illərdə MHBS-lərə illik təkmilləşdirmələr

Bu düzəlişlər 1 iyul 2014-cü il tarixindən qüvvəyə minir və Qrup bu düzəlişləri ilk dəfə hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında tətbiq etmişdir. Onlara aşağıdakılar daxildir:

#### 3 sayılı MHBS “Müəssisələrin birləşməsi”

Düzəliş perspektiv qaydada tətbiq edilir və müəssisələrin birləşməsindən əmələ gələn öhdəliklər (və ya aktivlər) kimi təsnif edilmiş şərti kompensasiyaya dair bütün razılışmaların 9 sayılı MHBS-nin (və ya müvafiq halda 39 sayılı MUBS-un) əhatə dairəsinə daxil olub-olmamasından asılı olmayaraq mənfəət və ya zərərdə ədalətli dəyəri ilə eks olunmalı olduğuna aydınlıq getirir. Bu Qrupun cari uçot prinsiplərinə uyğundur və bu səbəbdən, bu düzəliş Qrupu uçot prinsipinə təsir etmir.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali (davamı)

#### Mühasibat uçotu prinsiplərində dəyişikliklər (davamı)

13 sayılı MHBS-yə düzəlişlər: “Qısamüddətli debitor və kreditor borcları”

13 sayılı MHBS-yə bu düzəliş “Nəticələrin çıxarılması üçün əsas” bölümündə izah edir ki, müəyyən edilmiş faiz dərəcələri olmayan qısamüddətli debitor və kreditor borcları diskontun təsiri əhəmiyyətli olmayanda hesab-fakturada göstərilən məbləğlə ölçütlə bilər. Bu Qrupun cari mühasibat uçotu qaydalarına uyğundur və bununla, bu düzəliş Qrupun mühasibat uçotu qaydalarına təsir göstərmir.

#### 2011-2013-cü illərdə MHBS-lərə illik təkmilləşdirmələr

Bu düzəlişlər 1 iyul 2014-cü il tarixində qüvvəyə minir və Qrup bu düzəlişləri ilk dəfə hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında tətbiq etmişdir. Bunlara aşağıdakılardaxildir:

13 sayılı MHBS “Ədalətli dəyərin ölçülülməsi”

Düzəliş retrospektiv qaydada tətbiq edilir və göstərir ki, 13 sayılı MHBS-nin əhatə dairəsindən portfelin istisna edilməsi maliyyə aktivləri və maliyyə öhdəliklərindən əlavə 9 sayılı MHBS (və ya müvafiq hallarda 39 sayılı MUBS) ilə əhatə edilən digər müqavilələrə də aididir. Qrup 13 sayılı MHBS-nin əhatə dairəsindən portfelin istisna edilməsini tətbiq etmir.

40 sayılı MUBS “İnvestisiya əmlakı”

40 sayılı MUBS-də köməkçi xidmətlərin təsviri investisiya əmlakı ilə mülkiyyətçinin istifadə etdiyi əmlak (yəni, əsas vəsaitlər) arasında fərqli qoyur. Düzəliş perspektiv qaydada tətbiq edilir və göstərir ki, əməliyyatın aktivin alınması və ya müəssisələrin birləşməsi olduğunu müəyyən etmək üçün 40 sayılı MUBS-də köməkçi xidmətlərin təsviri deyil, 3 sayılı MHBS istifadə edilir. Qrup əvvəlki dövrlərdə əldə olunmanın aktivin alınması və ya müəssisənin əldə edilməsi olduğunu müəyyən etmək üçün 40 sayılı MUBS-yə deyil, 3 sayılı MHBS-yə istinad etmişdir. Beləliklə də, bu düzəliş Qrupun uçot prinsiplərinə təsir etmir.

“Qüvvədə olan MHBS-lərin mənası” – 1 sayılı MHBS-yə düzəlişlər

Düzəliş “Nəticələrin çıxarılması üçün əsas” hissəsində göstərir ki, müəssisə ya cari standartı, ya da hələ məcburi olmayan yeni standartı tətbiq edə bilər, lakin erkən tətbiqə də icazə verilir, bu şərtlə ki, müəssisənin ilk MHBS-yə uyğun maliyyə hesabatlarında təqdim edilmiş bütün dövrlər üzrə ardıcıl şəkildə eyni standart tətbiq edilsin. 1 sayılı MHBS-yə bu düzəliş Qrupa təsir göstərmir, çünki Qrup hazırda MHBS-yə uyğun hesabatları hazırlayır.

#### Konsolidasiya prinsipləri

Törəmə müəssisələr, yəni Bankın nəzarət etmək imkanı olduğu bütün müəssisələr, konsolidasiya edilir. Nəzarət bu halda yaranır ki, Bank investisiya obyektində iştirakı ilə bağlı dəyişən zərərə məruz qalsın və ya gəlir əldə etmək hüququna malik olsun və investisiya obyekti üzrə nəzarət hüququ vasitəsilə həmin gəlirlərə təsir etmək imkanını qazansın. Xüsusilə, Bank investisiya obyektinə yalnız və yalnız o halda nəzarət edir ki, Bank:

- Investisiya obyekti üzrə nəzarət hüququna malik olsun (yəni mövcud olan səsvermə hüquqları hazırda investisiya obyektiinin müvafiq fəaliyyətini idarə etmək imkanını versin);
- Investisiya obyektiində iştirakla bağlı risk və ya dəyişən gəlirlər əldə etmək hüququna malik olsun; və
- Gəlirlərə təsir göstərmək üçün investisiya obyekti üzrə nəzarəti istifadə etmək imkanına malik olsun.

Ümumiyyətlə, fərziyyəyə görə səsvermə hüquqlarının çoxluğu nəzarətin əldə edilməsi ilə nəticələnir. Bu fərziyyəyə dəstək üçün və Bank səsvermə hüquqlarının və ya investisiya obyektiində analoji hüquqların çoxluğundan az paya sahib olanda Bank investisiya obyekti üzrə nəzarət hüququnun olub-olmadığını qiymətləndirərkən bütün müvafiq fakt və şəraitləri, o cümlədən aşağıdakılardan nəzərdən keçirir:

- Investisiya obyektiində digər səsvermə hüquqlarının sahibləri ilə müqavilə razılaşması (razılaşmaları);
- Digər müqavilə razılaşmalarından irəli gələn hüquqlar;
- Qrupun səsvermə hüquqları və potensial səsvermə hüquqları.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmalı (davamı)

#### Konsolidasiya prinsipləri (davamı)

Törəmə müəssisələr nəzarət Banka keçdiyi tarixdən konsolidasiya edilir və nəzarət başa çatdıqdan sonra konsolidasiya dayandırılır. Bütün qrupdaxili əməliyyatlar, balanslar və qrupun şirkətləri arasında əməliyyatlardan əldə edilən reallaşdırılmamış gəlirlər tamamilə silinir. Aparılmış əməliyyatlar köçürürlən aktivin dəyərsizləşməsini göstərmirsə, reallaşdırılmamış zərərlər də silinir. Lazım gəldikdə, Qrupun qəbul etdiyi siyasetə uyğunlaşmaq məqsədilə törəmə müəssisələrin uçot siyasetində dəyişiklik aparılır.

Törəmə müəssisənin mülkiyyət payındaki dəyişiklik, nəzarət hüququ dəyişmədikdə, kapital əməliyyatı kimi uçota alınır. Zərərlər deficitli saldo ilə nəticələnsə də, qeyri-nəzarət iştirak payına aid edilir.

Bank törəmə müəssisə üzrə nəzarəti itirdikdə, o, törəmə müəssisənin aktivləri (o cümlədən qudvili) və öhdəlikləri, qeyri-nəzarət paylarının balans dəyeri, kapitalda qeydə alınmış ümumi məzənnə fərqlərini uçotdan silir; əldə edilmiş kompensasiyanın ədalətli dəyərini, saxlanılan investisiyanın ədalətli dəyərini və mənfəət və ya zərarda hər hansı əlavəni və ya defisiyi tanır və əvvəl digər ümumi gəlirdə tanılmış komponentlərdə əsas şirkətin payını mənfəətə və ya zərərə yenidən təsnif edir.

#### Müəssisələrin birləşməsi

Müəssisələrin birləşməsi satın alma metodunu tətbiq etməklə uçota alınır. Satın almanın dəyeri alış tarixində ədalətli dəyərlə ölçülən köçürülmüş kompensasiyanın və satın alınan müəssisədə qeyri-nəzarət payının cəmi kimi ölçülür. Müəssisələrin birləşməsi üçün satın alan müəssisə satın alınan müəssisədə qeyri-nəzarət iştirak payını ya ədalətli dəyərlə, yaxud da satın alınan müəssisənin müəyyən edilə bilən xalis aktivlərindəki payına proporsional olaraq qiymətləndirir. Çəkilmiş satın alma məsrəfləri xərclərə silinir.

Qrup hər hansı müəssisəni satın aldıqda, münasib təsnifləşdirmə və təyin etmə məqsədilə maliyyə aktivlərini və öhdəliklərini müqavilə şərtləri, iqtisadi şərtlər, alış tarixində mövcud olan digər uyğun şərtlər əsasında qiymətləndirməlidir. Buna satın alınan müəssisə tərəfindən əlaqədar törəmə alətlərin əsas müqavilədə ayrılması da aid edilir.

Müəssisələr mərhələlərlə birləşdiriləndə əvvəller mövcud olan iştirak payı alış tarixində ədalətli dəyərlə yenidən ölçülür və nəticədə yaranan gəlir və ya zərər müvafiq olaraq mənfəət və ya zərərdə tanınır.

Alici müəssisə tərəfindən köçürülməli olan hər hansı şərti kompensasiya alış tarixində ədalətli dəyərlə tanınır. Aktiv və ya öhdəlik hesab edilən şərti kompensasiya ədalətli dəyərdəki sonrakı dəyişikliklər 39 sayılı MUBS-a uyğun olaraq mənfəət və ya zərərin tərkibində, yaxud da digər ümumi gəlirdə dəyişiklik kimi tanınır. Şərti kompensasiya kapital kimi təsnif edildikdə, yekun olaraq kapitalın tərkibində hesablaşma aparılana qədər yenidən ölçülür.

Qudvil ilk əvvəl köçürülmüş kompensasiyanın alınmış xalis müəyyən edilə bilən aktivlərdən və qəbul edilmiş öhdəliklərdən artıq qalığı olan maya dəyeri ilə qiymətləndirilir. Bu kompensasiya alınmış törəmə müəssisənin xalis aktivlərinin ədalətli dəyərindən azdırsa, fərq mənfəət və ya zərərdə tanınır.

İlkin tanınmadan sonra qudvil yiğilmiş dəyərsizləşmə zərərlərini çıxmaqla maya dəyeri ilə ölçülür. Dəyərsizləşmə testinin aparılması məqsədilə, müəssisələrin birləşməsi zamanı əldə edilmiş qudvil satın alma tarixindən etibarən Qrupun birləşmədən faydalananması gözlənilən hər bir pul vəsaitlərini yaradan vahidi arasında, həmin vahidlərə satın alınan müəssisənin digər aktiv və öhdəliklərinin aid edilib-edilməməsindən asılı olmayaraq böülüsdürülür. Qudvil pul vəsaitlərini yaradan vahidin bir hissəsini təşkil edirə və həmin vahidin daxilində əməliyyatın müəyyən hissəsi xaric edirə və ya etmədən yaranan mənfəət və ya zərər müəyyən edilərən xaric edilmiş əməliyyatla bağlı olan qudvil əməliyyatın balans dəyərinə daxil edilir. Bu halda xaric edilən qudvil xaric edilmiş əməliyyatın dəyeri ilə pul vəsaitlərini yaradan vahidin yerdə qalan hissəsinin nisbətinə əsasən ölçülür.

#### Ədalətli dəyərin ölçülməsi

Qrup maliyyə alətlərini, o cümlədən ticarət və satış üçün mövcud olan qiymətli kağızları və törəmə maliyyə alətlərini hər hesabat tarixində ədalətli dəyərlə ölçür. Bundan əlavə, amortizasiya hesablanmış dəyərlə ölçülən maliyyə alətlərinin ədalətli dəyərləri 26 sayılı Qeyddə açıqlanır.

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)

#### Ədalətli dəyərin ölçülməsi (davamı)

Ədalətli dəyər ölçmə tarixində bazar iştirakçıları arasında aparılan müntəzəm əməliyyatlar zamanı aktivin satılmasından alınır bilən və ya öhdəliyin köçürülməsinə görə ödənilə bilən məbləğdir. Ədalətli dəyər ölçülərkən aktivin satılması və ya öhdəliyin köçürülməsi əməliyyatının aşağıdakı yerlərdə birində aparılması ehtimal edilir:

- ▶ Aktivin və ya öhdəliyin əsas bazarı; və ya
- ▶ Əsas bazar olmayanda, aktivin və ya öhdəliyin ən əlverişli bazarı.

Qrupun əsas və ya ən əlverişli bazara çıxışı olmalıdır. Aktivin və ya öhdəliyin ədalətli dəyəri bazar iştirakçıları aktivi və ya öhdəliyi qiymətləndirərkən istifadə etdiyi fərziyyələri istifadə etməklə ölçüləlidir və bu zaman ehtimal edilməlidir ki, bazar iştirakçıları öz hərəkətlərində ən yaxşı iqtisadi mənafelərini güdürlər. Qeyri-maliyyə aktivinin ədalətli dəyəri ölçülərkən bazar iştirakçısının aktivin maksimal və ən yaxşı şəkildə istifadə etməklə və ya həmin aktivin maksimal və ən yaxşı şəkildə istifadə edəcək digər bazar iştirakçısına satmaqla iqtisadi fayda əldə etmək qabiliyyəti nəzərə alınır.

Qrup mövcud şəraitdə münasib olan və ədalətli dəyəri ölçmək üçün kifayat qədər məlumatları olan, müvafiq bazar məlumatlarını maksimal istifadə edən və müşahidə edilməyən məlumatların istifadəsini minimuma endirən qiymətləndirmə üsullarını istifadə edir.

Konsolidasiya edilmiş maliyyə hesabatlarında ədalətli dəyəri ölçülən və ya təqdim edilən bütün aktivlər və öhdəliklər ədalətli dəyərin ölçülməsi üçün ümumiyyətlə əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları əsasında ədalətli dəyər iyerarxiyasının daxilində aşağıda təsvir olunan kateqoriyalara bölündür:

- ▶ Səviyyə 1 – Oxşar aktivlər və ya öhdəliklər üçün fəal bazarlarda bazar qiymətləri (təshih edilməmiş) mövcud olanlar;
- ▶ Səviyyə 2 – Ədalətli dəyərin ölçülməsi üçün əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları birbaşa və ya dolayısı ilə müşahidə edilən qiymətləndirmə üsulları;
- ▶ Səviyyə 3 – Ədalətli dəyərin ölçülməsi üçün əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları müşahidə edilməyən qiymətləndirmə üsulları.

Maliyyə hesabatlarında dövri şəkildə tanınan aktivlər və öhdəliklər üçün Bank hər hesabat dövrünün sonunda kateqoriyalara bölməni yenidən qiymətləndirərək iyerarxiyanın daxilində Səviyyələr arasında köçürmələrin baş verib-vermədiyini müəyyən edir (ədalətli dəyərin ölçülməsi üçün ümumiyyətlə əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları əsasında).

#### Maliyyə aktivləri

##### *İlkin tanıma*

39 sayılı MUBS-na uyğun olaraq maliyyə aktivləri müvafiq qaydada Ədalətli dəyərinin dəyişməsi mənfeət və ya zərərdə əks olunan maliyyə aktivləri, kreditlər və debitor borcları, ödəmə müddəti tamamlanana qədər saxlanılan alətlər və ya Satış üçün mövcud olan maliyyə alətlərinə təsnif edilir. Qrup maliyyə aktivlərini ilkin tanıma zamanı təsnifləşdirir və sonra aşağıda təsvir olunan müəyyən hallarda maliyyə aktivlərini yenidən təsnif edə bilər.

##### *Tanıma tarixi*

Maliyyə aktivlərinin bütün müntəzəm alışları və satışları alqı-satqı tarixində, yəni Qrup aktivin almaq öhdəliyini üzərinə götürdüyü tarixdə tanınır. Müntəzəm alış və ya satış əməliyyatlarına qanunvericiliklə və ya bazar razılaşmaları ilə ümumi şəkildə müəyyən edilmiş müddət ərzində aktivlərin çatdırılmasını tələb edən maliyyə aktivlərinin alınması və ya satılması daxildir.

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmalı (davamı)

#### Maliyyə aktivləri (davamı)

##### *Ədalətli dəyərinin dəyişməsi mənfaət və ya zərərdə əks olunan maliyyə aktivləri*

Ticarət məqsədləri üçün saxlanılan maliyyə aktivləri kimi təsnif edilən maliyyə aktivləri "Ədalətli dəyərinin dəyişməsi mənfaət və ya zərərdə əks olunan maliyyə aktivləri" kateqoriyasına daxil edilir. Maliyyə aktivləri ticarət məqsədləri üçün saxlanılan maliyyə aktivləri kimi o haldə təsnif edilir ki, onlar yaxın zamanda satılmaq məqsədilə alınmış olsun. Törəmə alətlər ədalətli dəyərlə əks etdirilir və ədalətli dəyəri müsbət olanda aktivlər, mənfi olanda isə öhdəliklər kimi uçota alınır. Törəmə alətlərin ədalətli dəyərində dəyişikliklər Xalis ticarət gəlirinə daxil edilir. Valyuta svopunda Qrup bir valyutada müəyyən məbləği ödəyir və digər valyutada müəyyən məbləği alır. Valyuta svopları üzrə hesablaşmalar əsas etibarı ilə ümumi məbləğdə aparılır.

##### *Ödəmə müddəti tamamlanana qədər saxlanılan investisiyalar*

Müəyyən və ya müəyyən edilə bilən ödənişli və müəyyən müddəti olan qeyri-törəmə maliyyə aktivləri Qrupun onları ödəmə müddəti tamamlanana qədər saxlamaq niyyəti və imkanı olanda, Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə aktivləri kimi təsnif edilir. Qeyri-müəyyən müddətdə saxlanması nəzərdə tutulan investisiyalar bu sinfə daxil edilmir. Ödəmə müddəti tamamlanana qədər saxlanılan investisiyalar sonradan amortizasiya olunmuş dəyərlərə ölçülür. Gəlir və zərərlər mənfaət və ya zərərdə investisiyalar dəyərsizləşəndə, habelə amortizasiya prosesində əks etdirilir.

##### *Kreditlər və debitor borcları*

Kreditlər və debitor borcları fəal bazarda dövr etməyən, müəyyən və ya müəyyən edilə bilən ödənişli qeyri-törəmə maliyyə aktivləridir. Onlar dərhal və ya qısa müddətdə satılmaq üçün nəzərdə tutulmur, ticarət qiymətli kağızları kimi təsnif edilmir və ya Satış üçün mövcud olan investisiya qiymətli kağızları kimi göstərilmir. Belə aktivlər effektiv faiz dərəcəsi metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərlə əks etdirilir. Belə aktivlər üzrə gəlir və xərclər mənfaət və ya zərərdə kreditlər və debitor borcları uçtdan çıxarıldıqda və ya qiymətdən düşdükdə, eləcə də amortizasiya prosesində əks etdirilir.

Qrup banklarda depozitlər yerləşdirir, eləcə də banklara kreditlər verir. Depozit razılışmasının şərtlərinə uyğun olaraq Qrup depozitləri ödəmə müddəti tamamlanana qədər geri götürə bilər, kredit razılışmalarının isə şərtlərinə görə Qrup bunu edə bilməz və kreditlər Bank tərəfindən yalnız müddəti başa çatandan sonra tələb edilə bilər.

##### *Satış üçün mövcud olan maliyyə aktivləri*

Satış üçün mövcud olan maliyyə aktivləri yuxarıda göstərilən heç bir sinfə daxil olmayan və ya Satış üçün mövcud olan maliyyə aktivləri kimi təsnif edilməmiş qeyri-törəmə maliyyə aktivləridir. İlkən tanımından sonra Satış üçün mövcud olan maliyyə aktivləri ədalətli dəyərlə ölçülür və bu zaman gəlir və xərclər investisiyanın tanınması dayanana və ya investisiyanın dəyərsizləşməsi müəyyən edilənədək digər ümumi gəlir kimi əks etdirilir. Belə halda əvvəl digər ümumi gəlirin tərkibində əks etdirilmiş məcmu gəlir və ya zərər konsolidasiya edilmiş mənfaət və ya zərər haqqında hesabatda yenidən təsnif edilir. Bununla bərabər effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faizlər mənfaət və ya zərərdə əks etdirilir.

##### *Maliyyə aktivlərinin yenidən təsnif edilməsi*

Satış üçün saxlanılan aktiv kimi təsnif edilən qeyri-törəmə maliyyə aktivi yaxın zamanda satılmaq məqsədilə artıq saxlanılmırsa, o aşağıdakı hallardan birində Ədalətli dəyərinin dəyişməsi mənfaət və ya zərərdə əks olunan maliyyə aktivləri kateqoriyasından çıxarıla bilər:

- yuxarıda göstərilmiş kreditlər və debitor borcları anlayışına uyğun olan maliyyə aktivi bu halda kreditlər və debitor borcları kateqoriyasına yenidən təsnif edilə bilər ki, Qrup onu yaxın gələcəkdə və ya ödəniş tarixinədək saxlamaq niyyətində və qabiliyyətində olsun;
- digər maliyyə aktivləri yalnız nadir hallarda satıla bilən və ya ödəniş tarixinə qədər saxlanılan aktivlər kimi yenidən təsnif edilə bilər.

Kreditlər və debitor borcları tərifinə uyğun gələn satıla bilən aktivlər kimi təsnif edilmiş maliyyə aktivləri o halda kreditlər və debitor borcları kateqoriyasına yenidən təsnif edilə bilər ki, Qrup onları yaxın gələcəkdə və ya ödəniş tarixinə qədər saxlamaq niyyətində və ya qabiliyyətində olsun.

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)

#### Maliyyə aktivləri (davamı)

Maliyyə aktivləri yenidən təsnif etmə tarixində ədalətli dəyərlə yenidən təsnif edilir. Mənfəət və ya zərərdə tanınmış gəlir və ya zərər ləğv edilmir. Yenidən təsnif etmə tarixində maliyyə aktivinin ədalətli dəyəri, müvafiq olaraq, onun yeni dəyəri və ya amortizasiya edilmiş dəyəri olur.

#### Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri kassada olan pul vəsaitləri, ARMB-dən, GMB-dən və TRMB-dən alınacaq məbləğlər (məcburi ehtiyatları çıxmamaqla) və ödəmə müddəti verildiyi tarixdən etibarən doxsan gündən artıq olmayan və müqavilə yüksülüyündən azad olan kredit təşkilatlarından alınacaq məbləğlər daxildir.

#### “Repo” və əks “repo” razılaşmaları

Qiymətli kağızların satılması və geri alınması razılaşmaları (“repo” razılaşmaları) təminatlı maliyyələşdirmə əməliyyatları kimi əks etdirilir. “Repo” razılaşmaları əsasında satınmış qiymətli kağızlar konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilir. Tərəf-müqabil müqavilə şərtlərindən və ya qəbul edilmiş təcrübədən irəli gələrək həmin qiymətli kağızların satılması və ya yenidən girov qoyulması hüququna malik olduqda, “repo” razılaşmaları əsasında girov qoyulan qiymətli kağızlar kimi yenidən təsnif edilir. Müvafiq öhdəliklər kredit təşkilatlarına və ya müştərilərə ödəniləcək məbləğlərin tərkibində təqdim olunur. Geri satılma (əks “repo”) razılaşmaları əsasında alınmış qiymətli kağızlar əhəmiyyətli olanda konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda ayrıca hesab və ya, şəraitdə asılı olaraq, pul vəsaitləri və ya pul vəsaitlərinin ekvivalentləri və müştərilərə verilmiş kreditlər kimi əks etdirilir. Satış qiyməti ilə geri alış qiyməti arasında fərq faiz hesab olunur və təsirlili gəlirlilik metodundan istifadə etməklə “repo” razılaşmalarının müddəti ərzində hesablanır.

#### Törəmə maliyyə alətləri

Adı fəaliyyətində Qrup müxtəlif törəmə maliyyə alətlərindən, o cümlədən xarici valyuta ilə forward, svop və opson alətlərindən istifadə edir. Belə maliyyə aktivləri ticarət məqsədləri üçün saxlanılır və ədalətli dəyərlə əks etdirilir. Ədalətli dəyer bazar kotirovkaları və ya cari bazarı, müvafiq alətin müqavilə qiyəmətlərini və ya digər amilləri nəzərdə tutan qiyəmətləndirmə modelləri əsasında müəyyən edilir. Müsbət ədalətli dəyəri olan törəmə alətlər aktivlərin tərkibində, mənfi ədalətli dəyəri olanlar isə öhdəliklərin tərkibində əks etdirilir. Bu alətlərdən irəli gələn gəlir və zərərlər mənfəət və ya zərərlərdə, alətin xüsusiyyətində asılı olaraq, ticarət qiymətli kağızlarından xalis gəlirlər/(zərərlər) və ya xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlirlər/(zərərlər) kimi əks etdirilir.

Digər maliyyə alətlərinin tərkibinə daxil olan törəmə alətlər bu hallarda ayrıca törəmə alətlər kimi tanınır və ədalətli dəyərlə əks etdirilir ki, onların iqtisadi xüsusiyyətləri və riskləri əsas müqavilələrin xüsusiyyət və riskləri ilə sıx bağlı olmasın, əsas müqavilələrin özü isə ticarət məqsədləri üçün nəzərdə tutulmasın və ya mənfəət və ya zərər vasitəsilə ədalətli dəyərlə yenidə qiyəmətləndirilməsin. Əsas müqavilədən ayrılmış tərkibə daxil olan törəmə alətlər ticarət portfelinin tərkibində ədalətli dəyərlə uçota alınır və bu zaman ədalətli dəyərdə bütün dəyişikliklər mənfəət və ya zərərdə əksini tapır.

#### Borc öhdəlikləri

Buraxılmış maliyyə alətləri və ya onların komponentləri o halda öhdəlik kimi təsnif edilir ki, müqavila razılaşmasının mahiyyəti Qrupun üzərinə aşağıdakı öhdəliklərdən birinin qoyulması ilə nəticələnsin: sahibə pul vəsaitləri və ya digər maliyyə aktivini çatdırmaq və ya öhdəliyi müəyyən məbləğdə pul vəsaitinin və ya digər maliyyə aktivinin müəyyən sayda xüsusi kapital alətlərinə mübadilə etməkdən fərqli olan yolla ödəmək. Belə alətlərə banklar və dövlət fondları qarşısında öhdəliklər, digər borc öhdəlikləri və müştərilər qarşısında öhdəliklər daxildir. İlkin tanımadan sonra borclar amortizasiya olunmuş dəyərlə, effektiv faiz metodundan istifadə etməklə ölçülür. Gəlir və zərərlər mənfəət və ya zərərdə borclar silindikdə, eləcə də amortizasiyanın hesablanması prosesində əks etdirilir.

#### Lizinqlər

##### Əməliyyat lizinqi – Bank lizinqə alan qismində

Lizinq obyektləri üzrə mülkiyyət hüququ ilə əlaqədar risk və gəlirlər lizinqverən tərəfindən Qrupa ötürülmədikdə aktivlərin lizinqi əməliyyat lizinqi hesab olunur. Əməliyyat lizinqi əsasında ödənişlər lizinqin müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən ümumi və inzibati xərclərin tərkibinə daxil edilir.

### **3. Mühüm mühasibat uçotu prinsiplərinin icmalı (davamı)**

#### **Maliyyə aktivlərinin dəyərsizləşməsi (davamı)**

Dəyərsizləşmə zərərlərinin çəkilməsinin obyektiv sübutu olarsa, zərərin məbləği aktivlərin balans dəyəri ilə qiymətləndirilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri (hələ çəkilməmiş gələcəkdə gözlənilən kredit zərərləri nəzərə alınmadan) arasında fərq kimi ölçülür. Aktivin balans dəyəri ehtiyat hesabının istifadə edilməsi hesabına azalır və zərərin məbləği cari ilin mənfəətində eks etdirilir. Faiz gəlirləri azaldılmış balans dəyəri üzrə, aktiv üzrə ilkin effektiv faiz dərəcəsi əsasında hesablanması davam edir. Kreditlər və müvafiq ehtiyat kreditin qaytarılmasının realistik perspektivləri olmayanda və bütün təminat reallaşdırıldıqda və ya Qrupun mülkiyyətinə keçdiqdə silinir. Əgər növbəti ildə qiymətləndirilmiş dəyərsizləşmə zərərinin məbləği dəyərsizləşmə tanındıqdan sonra baş vermiş hadisə nəticəsində artır və ya azalırsa, əvvəl tanınmış dəyərsizləşmə zərəri ehtiyat hesabında düzəliş aparmaqla eks etdirilir. Gələcək silinmə sonradan bərpa edilsə, bərpa məbləği konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabatda eks etdirilir.

Qiymətləndirilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsi ilə diskont edilir. Kredit dəyişən faiz dərəcəsi ilə verilmişdirse, dəyərsizləşmə zərərinin ölçüləşmə üçün diskontun dərəcəsi, cari effektiv faiz dərəcəsi olacaqdır. Girov qoyulmuş maliyyə aktivləri üzrə qiymətləndirilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyərinin hesablanması, girov aktivinin özgəninkiləşdirilməsinin mümkün olub-olmamasından asılı olmayıaraq, girovun alınması və satılması ilə bağlı məsrəfləri çıxmaqla girov aktivinin özgəninkiləşdirilməsindən irəli gələn pul vəsaitləri hərəkətlərini eks etdirir.

Dəyərsizləşmənin məcmu şəkildə qiymətləndirilməsi məqsədilə maliyyə aktivləri Qrupun daxili kredit reytinqləri sistemi əsasında qruplara bölünür və bu zaman aktivin növü, iqtisadi sektorу, coğrafi mövqeyi, girovun növü, ödəniş vaxtının keçib-keçməməsi və digər müvafiq amillər kimi kredit riskinin xüsusiyyətləri nəzərə alınır.

Məcmu şəkildə dəyərsizləşmə baxımından qiymətləndirilmiş maliyyə aktivləri qrupu üzrə pul vəsaitlərinin gələcək hərəkətləri bu qrupa daxil olan aktivlərin kredit riski xüsusiyyətləri ilə analogi xüsusiyyətlərə malik olan aktivlər üzrə zərərlərlə bağlı tarixi məlumat əsasında müəyyən edilir. Zərərlərlə bağlı tarixi məlumatda həmin məlumatın aid olduğu illərdə təsir göstərməmiş cari şəraitlərin təsirini eks etdirmək və keçmiş müddətin hazırlımövcud olmayan şəraitlərinin təsirini istisna etmək məqsədilə müşahidə edilən cari bazar məlumatı əsasında düzəlişlər edilir. Gələcək pul vəsaitləri hərəkətlərdə dəyişikliklərin qiymətləndirmələri hər il üçün müşahidə edilən bazarda müvafiq məlumatlardakı dəyişiklikləri (misal üçün işsizlik səviyyəsi, daşınmaz əmlakın qiymətləri, əmtəə qiymətləri, ödəniş statusunda dəyişikliklər və ya qrupun çəkdiyi zərərləri və ya onların həcmini eks etdirən digər amilləri) eks etdirir. Gələcək pul vəsaitləri hərəkətinin qiymətləndirilməsi üçün istifadə edilmiş metod və fərziyyələr müntəzəm qaydada yenidən baxılkı, qiymətləndirilmiş zərərlərlə faktiki nəticələr arasındaki fərqlər azaldılsın.

#### **Satış üçün mövcud olan maliyyə investisiyaları**

Satış üçün mövcud olan maliyyə investisiyaları üçün Bank hər hesabat tarixində investisiya və ya investisiyalar qrupunda dəyərsizləşməyə dair obyektiv sübutun olub-olmamasını qiymətləndirir.

Satış üçün mövcud olan maliyyə investisiyaları kimi təsnif edilən kapital investisiyaları ilə bağlı obyektiv dəyərsizləşmə sübutlarına investisiyanın ədalətli dəyərinin ilkin dəyərindən əhəmiyyətli və ya sürəkli şəkildə aşağı düşməsi daxildir. Dəyərsizləşmə sübutları mövcud olanda məcmu zərər – əvvəl cari ilin mənfəətində eks etdirilmiş investisiya üzrə dəyərsizləşmə zərərini çıxmaqla alış dəyəri ilə cari ədalətli dəyər arasındaki fərq kimi ölçülür – digər ümumi gəlirlər tərkibində çıxarılır və konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabatda eks etdirilir. Kapital investisiyaları üzrə dəyərsizləşmə zərərləri konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabat vasitəsilə bərpa edilmir, onların dəyərsizləşmədən sonra ədalətli dəyərinin artması digər ümumi gəlirlər tərkibində eks etdirilir.

Borc alətləri Satış üçün mövcud olan alətlər kimi təsnif ediləndə dəyərsizləşmə amortizasiya hesablanmış dəyərlə uçota alınan maliyyə aktivləri ilə eyni prinsiplərlə qiymətləndirilir. Gələcək faiz gəliri azaldılmış balans dəyərinə əsaslanır və dəyərsizləşmə zərərinin ölçüləşmə məqsədilə gələcək pul vəsaitləri hərəkətlərinin diskont edilməsi üçün istifadə edilən faiz dərəcəsi ilə hesablanır.

Faiz gəliri konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabatda eks etdirilir. Əgər növbəti ildə borc alətinin ədalətli dəyəri artırısa və bu artma obyektiv olaraq dəyərsizləşmə zərərləri konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabatda və zərərində eks etdirildikdən sonra baş vermiş hadisə ilə bağlırsa, dəyərsizləşmə zərəri konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabatda bərpa edilir.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmalı (davamı)

#### Maliyyə aktivlərinin dəyərsizləşməsi (davamı)

##### *Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə investisiyaları*

Ödəmə müddəti tamamlanana qədər saxlanılan alətlər üçün Qrup dəyərsizləşməyə dair obyektiv sübutun olub-olmamasını qiymətləndirir. Dəyərsizləşmə zərərinin çəkilməsinə dair obyektiv sübut mövcud olanda, zərərin məbləği aktivin balans dəyəri ilə proqnozlaşdırılan gələcək pul hərəkətlərinin cari dəyəri arasındaki fərqlə ölçülür. Aktivin balans dəyəri azaldılır və zərərin məbləği konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabata əks edir.

Əgər sonrakı ildə proqnozlaşdırılan dəyərsizləşmə zərərinin məbləği dəyərsizləşmə tanındıqdan sonra baş vermiş hadisə nəticəsində azalırsa, əvvəl tutulmuş məbləğlər konsolidasiya edilmiş ümumi galir haqqında hesabatda əks edilməlidir.

#### Kreditlərin restrukturizasiyası

İmkan dairəsində Qrup girova yiylənmək əvəzinə kredit şərtlərini dəyişdirməyə çalışır. Buna müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin uzadılması və yeni kredit şərtlərinin razılaşdırılması daxildir.

Restrukturizasiyanın uçot qaydası aşağıda təqdim olunur:

- ▶ Kreditin valyutası dəyişmişdirsa, köhnə kredit uçotdan çıxarılır və yeni kredit tanınır;
- ▶ Kreditin restrukturizasiyası borcalanın maliyyə çətinlikləri ilə bağlı deyilsə, Qrup aşağıda təsvir olunan maliyyə öhdəlikləri üçün tətbiq edilən eyni yanaşmadan istifadə edir;
- ▶ Kreditin restrukturizasiyası borcalanın maliyyə çətinlikləri ilə bağlırsa və kredit restrukturizasiyadan sonra dəyərsizləşirsə, Qrup, ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə, diskont edilmiş yeni pul vəsaitlərinin hərəkətinin cari dəyəri ilə dövr üzrə ehtiyat xərclərində restrukturizasiyadan əvvəlki balans dəyəri arasında fərqi tənqidi. Restrukturizasiyadan sonra kredit dəyərsizləşməsə, Qrup effektiv faiz dərəcəsini yenidən hesablayır.

Yeni şərtlər müəyyən ediləndə kreditin vaxtı keçmiş hesab olunmur. Bütün şərtlərin yerinə yetirilməsindən və gələcək ödənişlərin mümkünlüyüdən əmin olmaq məqsədilə Bankın rəhbərliyi restrukturizasiya edilmiş kreditləri daim nəzərdən keçirir. Belə kreditlər fərdi və ya məcmu qaydada dəyərsizləşməyə məruz qalmaqdə davam edir və onların ödənilən dəyəri kredit üzrə ilkin və ya cari effektiv faiz dərəcəsini istifadə etməklə hesablanır.

#### Maliyyə aktivlərinin və öhdəliklərinin uçotdan çıxarılması

##### *Maliyyə aktivləri*

Maliyyə aktivi (və ya müvafiq hallarda maliyyə aktivinin bir hissəsi və ya analoji maliyyə aktivləri qrupunun bir hissəsi) aşağıdakı hallarda uçotdan çıxarılır:

- ▶ Aktivdən pul vəsaitlərini əldə etmək hüquqlarının müddəti başa çatmışdır;
- ▶ Qrup özünün aktivdən pul vəsaitlərini almaq hüquqlarını üçüncü tərəfə köçürmiş və ya üzərinə aktivdən pul vəsaitlərini “tranzit” razılaşması əsasında tam məbləğdə və çox yubanmadan ödəmək öhdəliyini götürmüşdür; və
- ▶ Qrup: (a) aktiv üzrə risk və səmərələrin böyük hissəsini köçürmiş və ya (b) aktiv üzrə risk və səmərələrin böyük hissəsini nə köçürmiş, nə də özündə saxlamış, lakin aktiv üzrə nəzarət hüququnu köçürmüşdür.

Qrup aktivdən pul vəsaitləri hərəkətini almaq hüququnu köçürmiş və aktiv üzrə risk və səmərələrin əksəriyyətini nə köçürməmiş, nə onları özündə saxlamamış, nə də aktiv üzrə nəzarət hüququnu köçürməmişdir, aktiv, Qrupun həmin aktivdə davam edən iştirakı müqabilində əks etdirilir. Köçürülmüş aktiv üzrə zəmanət formasında aktivdə iştirakın davam etməsi aktivin ilkin balans dəyəri ilə Qrupdan tələb oluna biləcək maksimal ödəniş məbləğindən az olanı ilə ölçülür.

Aktivdə iştirak, köçürülmüş aktiv üzrə yazılı və/və ya satın alınmış opsiyon (o cümlədən nağd hesablaşma əsaslı opsiyon və ya analoji alət) formasında davam edir, Qrupun davam edən iştirakının həddi köçürülen aktivin Qrup tərəfindən geri alınacaq dəyərinə bərabərdir. Lakin ədalətli dəyərlə qiyamətləndirilən aktiv üzrə yazılı “put” opsiyonu (o cümlədən nağd hesablaşma əsaslı opsiyon və ya analoji alət) istisna təşkil edir və bu halda Qrupun davam edən iştirakının həddi, köçürülen aktivin ədalətli dəyəri və opsiyonun icra qiymətindən az olanı ilə məhdudlaşır.

### 3. Mühüm mübasibat uçotu prinsiplerinin icmalı (davamı)

#### Maliyyə aktivlərinin və öhdəliklərinin uçotdan çıxarılması (davamı)

##### *Maliyyə öhdəlikləri*

Maliyyə öhdəliyi müvafiq öhdəlik icra edildikdə, ləğv edildikdə və ya vaxtı başa çatdıqda uçotdan çıxarılır.

Mövcud olan bir maliyyə öhdəliyi eyni kreditor qarşısında tam fərqli şərtlərlə digəri ilə əvəz edildikdə və ya mövcud öhdəliyin şərtlərinə əhəmiyyətli düzəlişlər edildikdə, belə əvəz etmə və ya düzəliş ilkin öhdəliyin tanınmasının dayandırılmasını və yeni öhdəliyin tanınmasını tələb edir və müvafiq balans dəyərlərindəki fərqlər konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabatda əks etdirilir.

##### *Maliyyə zəmanətləri*

Adı fəaliyyətində Qrup akkreditivlər və zəmanətlərdən ibarət olan maliyyə zəmanətləri verir. Maliyyə zəmanətləri konsolidasiya edilmiş maliyyə hesabatlarında ilk önce ədalətli dəyərlə “Digər öhdəliklər” maddəsində alınmış komissiya haqqı məbləğində əks etdirilir. İlkin əks etdirmədən sonra Qrupun hər bir zəmanət üzrə öhdəliyi aşağıdakı məbləğlərdən yuxarı oları ilə ölçülür: amortizasiya hesablanmış komissiya haqqı və zəmanətdən irəli gələn maliyyə öhdəliyinin ödənilməsi üçün tələb olunan məsrəflərin ən yaxşı qiyməti.

Maliyyə zəmanətləri ilə bağlı öhdəliyin artması konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabatda nəzərə alınır. Alınmış komissiya haqqı mənfəət və ya zərərdə zəmanətin müddəti üzrə bərabər hissələrə bölünməklə əks etdirilir.

Faiz dərəcəsi zəmanətlərin məbləğinə effektiv faiz dərəcəsi metodunu nəzərə almadan tətbiq edilir.

##### *Vergilər*

Cari mənfəət vergisi xərci Azərbaycan Respublikasının və Qrupun ofis və filialları olan və törəmə müəssisələri yerləşən ölkələrin qanunları əsasında hesablanır.

Təxirə salınmış vergi aktivləri öhdəlik metodundan istifadə etməkla müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış mənfəət şirkətlərin birləşməsi olmayan əməliyyat zamanı qudvilin və ya aktiv və ya öhdəliyin ilkin tanınmasından irəli gəlməyəndə və əməliyyat zamanı nə uçot mənfəətinə, nə də vergiya cəlb edilən mənfəətə və ya zərərə təsir göstərmədiyi hallarda, təxirə salınmış mənfəət vergisi aktivlərinin və öhdəliklərinin vergi bazası və onların maliyyə hesabatları məqsədləri üçün balans dəyərləri arasında bütün müvəqqəti fərqlər üzrə müəyyən edilir.

Təxirə salınmış vergi aktivləri yalnız bu dərəcədə müəyyən edilir ki, çıxılan müvəqqəti fərqlərin istifadə edilə biləsi üçün vergiya cəlb edilən mənfəətin mövcud olması ehtimalı olsun. Təxirə salınmış mənfəət vergisi aktivləri və öhdəlikləri, hesabat tarixinə qüvvədə olan və ya əsas etibarı ilə qüvvədə olan vergi dərəcələri və vergi qanunları əsasında aktivlərin satıldığı və ya öhdəliklərin yerinə yetirildiyi müddətdə tətbiq edilən vergi dərəcələri ilə ölçülür.

Bundan əlavə, Azərbaycanda Qrupun fəaliyyəti ilə bağlı müxtəlif əməliyyat vergiləri tətbiq edilir. Bu vergilər ümumi və inzibati xərclərin tərkibinə daxil edilir.

Cari və təxirə salınmış vergi mənfəət və ya zərərdə tanınır, lakin cari və təxirə salınmış vergi digər ümumi gəlirdə və ya birbaşa kapitalda tanınan maddələrə aiddirsə, cari və təxirə salınmış vergi də, müvafiq olaraq, digər ümumi gəlirdə və ya birbaşa kapitalda tanınır. Cari və təxirə salınmış vergi müəssisələrin birləşməsinin ilkin uçotundan irəli gələndə, vergi nəticəsi müəssisələrin birləşməsinin uçotuna daxil edilir.

##### *Əmlak və avadanlıqlar*

Əmlak və avadanlıqlar, gündəlik xidmət xərcləri istisna olmaqla, yüksəlmiş köhnəlməni və hər hansı tanınmış dəyərsizləşmə zərərini çıxmışla ilkin dəyəri ilə tanınır. Tanıma meyarına uyğun gələndə, əmlak və avadanlıqların bir hissəsinin əvəz etdirilməsi xərcləri yaranan zaman həmin dəyərə daxil edilir.

Əmlak və avadanlığın balans dəyəri dəyərsizləşmə baxımından balans dəyərinin qaytarılmayacağını göstərən hadisələr baş verəndə və ya şəraitlər dəyişəndə yenidən qiymətləndirilir.

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmalı (davamı)

#### Əmlak və avadanlıqlar (davamı)

Aktiv istifadə edilmək üçün hazır və mövcud olduğu andan bu aktiv, o cümlədən tamamlanmamış tikinti üzrə köhnəlmə hesablanmasığa başlayır. Köhnəlmə aktivlərin balans dəyərlərini aşağıda göstərilən proqnozlaşdırılan istifadə müddətləri üzrə bərabər hissələrə bölməklə hesablanır:

	<i>İllər</i>
Binalar	20
Mebel və avadanlıq	4
Kompyuterlər və digər avadanlıq	4
Nəqliyyat vasitələri	4
Digər avadanlıq	5
Icarəyə alınmış aktivlərin əsaslı təmiri	6

Aktivlərin qalıq dəyərləri, istifadə müddətləri və metodlar yenidən baxılaraq, hər maliyyə ilinin sonunda lazım olduğunu yeniləşdirilir.

Təmir və rekonstruksiya xərcləri çəkildikcə xərclərə aid edilir və kapitallaşdırılmalı olduğu hallar istisna olmaqla, ümumi və inzibati xərclərə daxil edilir.

#### İnvestisiya əmlakı

İnvestisiya əmlakı icarə gəlirinin əldə edilməsi və ya kapitalın artırılması üçün saxlanılan və Qrup tərəfindən fəaliyyətinin adı gedisində satılmaq üçün istifadə edilməyən və ya saxlanılmayan torpaq və ya bina və ya binanın bir hissəsidir. Gələcəkdə investisiya əmlakı kimi istifadə edilmək üçün tikilmiş və ya inkişaf etdirilmiş və ya yenidən inkişaf etdirilmiş əmlak da investisiya əmlakı kimi təsnif edilir.

İnvestisiya əmlakı ilk olaraq əməliyyat xərclərini də nəzərə almaqla maya dəyəri ilə tanınır və sonradan yiğilmiş köhnəlmə və yiğilmiş amortizasiya zərərlərini çıxmagaqla maya dəyəri ilə uçota alınır. Məlumatların açıqlanması məqsədilə investisiya əmlakı hesabat dövrünün sonunda bazar vəziyyətini eks etdirən ədalətli dəyərlə yenidən ölçülür. Qrupun investisiya əmlakının ədalətli dəyəri müxtəlif mənbələr, o cümlədən tanınmış və münasib peşəkar ixtisası olan, analogi yer və kateqoriyadan olan əmlakın qiymətləndirilməsində son vaxtlar təcrübə toplamış müstəqil qiymətləndiricilərin hesabatları əsasında müəyyən edilir.

Əldə edilmiş icarə gəliri maliyyə nəticələri haqqında hesabatda qeyri-bank əməliyyatlarından yaranan gəlirin tərkibində göstərilir. Investisiya əmlakının ədalətli dəyərində dəyişikliklərdən irəli gələn gəlir və zərərlər konsolidasiya edilmiş mənfəət və ya zərər haqqında hesabatda uçota alınır və qeyri-bank əməliyyatlarından yaranan gəlirin və ya xərclərin tərkibində təqdim edilir.

Sonrakı xərclər yalnız onlarla bağlı gələcək iqtisadi faydalaların Qrupa daxil olması ehtimal ediləndə və xərclər etibarlı şəkildə ölçüle biləndə kapitala yönəldilir. Bütün digər təmir və texniki xidmət xərcləri çəkildikcə xərclərə silinir. Investisiya əmlakından mülkiyyətçi istifadə edirsə, bu əmlak bina və avadanlıqlara yenidən təsnif edilir və onun yenidən təsnifləşdirmə tarixinə balans dəyəri ehtimal edilən dəyərə çevirilir.

#### Qudvil

Müəssisələrin birləşməsi zamanı alınmış qudvil köçürülmüş vəsaitin investisiya obyektinin alınmış xalis müəyyən edilə bilən aktivləri və qəbul edilmiş öhdəliklərindən artıq məbləğini eks etdirən dəyərlə ölçülür. Törəmə müəssisənin alınması üzrə qudvil “Qudvil və digər qeyri-maddi aktivlər”ə daxil edilir. Asılı şirkətin alınması üzrə qudvil asılı şirkətlərə investisiyalara daxil edilir. İlkən tanımından sonra qudvil hər hansı yiğilmiş dəyərsizləşmə zərərlərini çıxmagaqla maya dəyəri ilə ölçülür.

Hədisələr və ya şəraitin dəyişməsi balans dəyərinin dəyərsizləşə bilməsini göstərisə, qudvil ildə bir dəfə və ya daha tez-tez dəyərsizləşmə baxımından nəzərdən keçirilir.

**3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali (davamı)****Qudvil (davamı)**

Dəyərsizləşmə testinin aparılması məqsədilə, müəssisələrin birləşməsi zamanı əldə edilmiş qudvil satın alma tarixindən etibarən Qrupun birləşmənin sinerjilərindən faydallanması gözlənilən hər bir pul vəsaitlərini yaradan vahidə və ya pul vəsaitlərini yaradan vahidlər qruplarına, həmin vahidlərə satın alınan müəssisənin digər aktiv və öhdəliklərinin aid edilib-edilməməsindən asılı olmayaraq aid edilir. Qudvilin aid edildiyi hər bir vahid və ya vahidlər qrupu:

- Qrupun daxilində daxili idarəetmə məqsədləri üçün qudvilin monitinqi aparılan ən aşağı səviyyədir; və
- 8 sayılı "Əməliyyat seqmentləri birləşdirildikdən əvvəl" adlı MHBS-də müəyyən edilən əməliyyat seqmentindən böyük deyil.

Dəyərsizləşmə qudvilin aid olduğu bir pul vəsaitlərini yaradan vahidin (pul vəsaitlərini yaradan vahidlər qrupunun) bərpa edilə bilən dəyərini qiymətləndirməkə müəyyən edilir. Pul vəsaitlərini yaradan vahidin (pul vəsaitlərini yaradan vahidlər qrupunun) bərpa edilə bilən dəyəri balans dəyərindən aşağıdırsa, dəyərsizləşmə zərəri tanınır. Qudvilə aid olan dəyərsizləşmə zərərləri gələcək dövrlərdə qaytarla bilməz.

**Qudvil olmayan qeyri-maddi aktivlər**

Qeyri-maddi aktivlər bank lisenziyası, digər lisenziyalar və kompüter programlarından ibarətdir.

Ayrıca alınmış qeyri-maddi aktivlər ilk olaraq ilkin dəyəri ilə tanınır. Şirkətlərin birləşməsi çərçivəsində alınmış qeyri-maddi aktivlərin ilkin dəyəri alış tarixində ədalətli dəyərə bərabərdir. İlkin tanımından sonra qeyri-maddi aktivlər yüksəlmış amortizasiyanı və yüksəlmış dəyərsizləşmə zərərlərini çıxməqla ilkin dəyəri ilə eks etdirilir. Qeyri-maddi aktivlərin istifadə müddətləri məhdud müddətlər kimi müəyyən edilmişdir. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlərə 10 illik istifadə müddəti üzrə amortizasiya hesablanır və həmin qeyri-maddi aktivlər üzrə mümkün dəyərsizləşmə əlamətləri mövcud olanda dəyərsizləşmə baxımından qiymətləndirmə aparılır.

Bank lisenziyası müəssisələrin birləşməsi vasitəsilə əldə edilmiş qeyri-maddi aktivlə təmsil olunur və onun istifadə müddəti qeyri-müəyyəndir.

Qeyri-müəyyən istifadə müddəti olan qeyri-maddi aktivlərə amortizasiya hesablanmış və bunlar ən azından hər maliyyə ilinin sonunda qeyri-maddi aktivin dəyərsizləşə biləcəyinin əlamətləri olanda dəyərsizləşmə baxımından qiymətləndirilir. Qeyri-müəyyən istifadə müddəti olan qeyri-maddi aktivlər üçün amortizasiya dövrü və metodlarına ən azından hər maliyyə ilinin sonunda yenidən baxılır.

**Ehtiyatlar**

Qrup keçmiş hadisələr nəticəsində hüquqi və ya işgülzar praktikadan irəli gələn öhdəliklərə malik olduqda, bu öhdəliklərin yerinə yetirilməsi üçün iqtisadi resursların sərf olunmasının ehtimalı böyük olduqda və öhdəliklərin məbləği kifayət qədər dəqiq ehtimal edilə bildikdə ehtiyatlar uçota alınır.

**Pensiya təminatı və işçilərə digər ödənişlər üzrə öhdəliklər**

Qrup işə götürən cari ödəmələrinin işçilərə ümumi əmək haqqı ödənişlərinin müəyyən faizi kimi hesablanması nəzərdə tutan Azərbaycan Respublikasının dövlət pensiya təminatı sistemindən əlavə hər hansı fərdi pensiya təminatı sistemində malik deyildir. Bu xərclər müvafiq əmək haqqının aid olduğu hesabat dövründə eks etdirilir. Bundan əlavə, Qrup əmək fəaliyyəti başa çatdıqdan sonra işçilərə ödənişlər aparmalı deyildir.

**Səhmdar kapitalı****Səhmdar kapitalı**

Adi səhmlər səhmdar kapitalı kimi təsnif edilir. Şirkətlərin birləşməsi istisna olmaqla, yeni səhmlərin buraxılması ilə birbaşa bağlı olaraq üçüncü tərəflərə ödənişlərə çəkilən xərclər kapitalın tərkibində həmin emissiya nəticəsində əldə edilmiş məbləğin azalması kimi eks etdirilir. Əldə edilmiş vəsaitlərin ədalətli dəyərinin buraxılmış səhmlərin nominal dəyərindən artıq məbləği əlavə kapital kimi eks etdirilir.

### 3. Mühüm mühasibat uçotu prinsiplərinin icmali (davamı)

#### Səhmdar kapitalı (davamı)

##### *Dividendlər*

Dividendlər, yalnız hesabat tarixindən gec olmayıaraq elan edildiyi halda, öhdəlik kimi eks etdirilir və hesabat tarixinə kapitalın məbləğindən çıxılır. Dividendlər haqqında məlumat hesabat tarixindən əvvəl və eləcə də hesabat tarixindən sonra, lakin konsolidasiya edilmiş maliyyə hesabatları təsdiq edildikdən əvvəl təklif və ya elan edildikdə açıqlanır.

##### **Şərti aktivlər və öhdəliklər**

Şərti öhdəliklər konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir, lakin onların ödənilməsi üçün ehtiyatların xərclənməsi ehtimalı az olanda, maliyyə hesabatlarında açıqlanır. Şərti aktivlər konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir, lakin onlarla bağlı iqtisadi faydalaların daxil olması ehtimal ediləndə maliyyə hesabatlarında açıqlanır.

##### **Gəlir və xərclərin tanınması**

Gəlir Bank tərəfindən iqtisadi səmərənin əldə edilməsi ehtimal ediləndə və xərclər etibarlı şəkildə ölçülü biliendə tanınır. Xərclər çəkildikcə tanınır. Gəlin və ya xərcin tanınması üçün aşağıdakı xüsusi tanıma meyarları da qarşılanmalıdır.

##### *Faiz və analoji gəlir və xərclər*

Ticarət aktivləri və ya satış üçün mövcud olan aktivlər kimi təsnif edilmiş faiz hesablanması qiymətli kağızlar və amortizasiya olunmuş dəyəri ilə qiymətləndirilən bütün maliyyə alətləri üzrə faiz gəlirləri və ya xərcləri effektiv faiz dərəcəsi ilə tanınır. Həmin dərəcə qiyənləndirilən gələcək pul vəsaitləri ədənişlərini və ya daxilolmalarını maliyyə alətinin ehtimal edilən istifadə müddəti və ya daha qısa müddət ərzində maliyyə aktivinin və ya öhdəliyinin xalis balans dəyərinədək diskontlaşdırır. Hesablama zamanı maliyyə aləti üzrə bütün müqavilə şərtləri (misal üçün əvvəlcədən ödəmə imkanı), eləcə də alətlə bilavasita bağlı olan və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün haqlar və əlavə xərclər nəzərə alınır, lakin gələcək kredit zərərləri nəzərə alınmır. Qrup maliyyə aktivi və ya öhdəlikləri üzrə ədəniş və daxilolmalara dair qiymətləndirmələrinə yenidən baxdıqda, həmin aktiv və öhdəliklərin balans dəyərinə düzəlişlər edir. Düzəliş edilmiş balans dəyəri ilkin effektiv faiz dərəcəsi əsasında hesablanır və balans dəyərində dəyişiklik faiz gəlini və ya xərci kimi tanınır. Maliyyə aktivinin və ya analoji maliyyə aktivləri qrupunun qeydə alınmış dəyəri dəyərsizləşmə zərərinə görə azalırsa, faiz gəlini, yeni balans dəyərinə ilkin effektiv faiz dərəcəsini tətbiq etməklə eks etdirilir.

##### *Haqq və komissiya gəliri və xərci*

Qrup haqq və komissiya gəlirini müştərilərə göstərdiyi xidmətlərdən əldə edir. Haqq və komissiya gəlirinə xidmətlər göstərildikcə galir kimi tanınan nağd valyuta ilə əməliyyatlar, pul çıxarma haqları və müştəri hesablarının xidmətləri üzrə haqlar daxildir. Haqq və komissiya xərclərinə dokumentar əməliyyatlar (akkreditivlər və zəmanətlər), brokerlərə ədənilən xidmat haqları, depozitari xərcləri və valyutanın alış/satışı xərcləri aiddir.

##### **Xarici valyutanın çevirilməsi**

Konsolidasiya edilmiş maliyyə hesabatları Bankın funksional və təqdimat valyutası olan AZN ilə təqdim edilir. Xarici valyutalarla aparılan əməliyyatlar ilk önce əməliyyat tarixində qüvvədə olan valyuta məzənnəsi ilə funksional valyutaya çevirilir. Xarici valyuta ilə olan monetar aktivlər və öhdəliklər hesabat tarixinə məzənnədən istifadə etməklə funksional valyutaya çevirilir. Xarici valyutalarla olan əməliyyatların çevrilməsindən yaranan bütün fərqlər cari ilin mənfəətində "Xarici valyutalarla əməliyyatlar üzrə xalis gəlir – Məzənnə fərqi" maddəsi üzrə tanınır. Xarici valyuta ilə olan və ilkin dəyəri ilə qiymətləndirilən qeyri-monetary maddələr əməliyyat tarixinə mövcud olan məzənnəyə görə çevirilir. Xarici valyuta ilə olan və ədalətli dəyərlə qiymətləndirilən qeyri-monetary maddələr ədalətli dəyərin təyin edildiyi tarixdə mövcud olan məzənnəyə görə çevirilir.

Xarici valyuta ilə əməliyyatın müqavilə məzənnəsi ilə ARMB-nin həmin əməliyyat tarixinə rəsmi məzənnəsi arasında fərqlər xarici valyuta ilə əməliyyatlar üzrə xərcləri çıxmışla gəlirlərə daxil edilir.

Hesabat tarixində funksional valyutası Bankın təqdimat valyutasından fərqi olan Qrupun törəmə müəssisələrinin aktivləri və öhdəlikləri hesabat tarixində qüvvədə olan məzənnə ilə, onların mənfəət və ya zərər haqqında hesabati işə il üzrə hesablanmış orta məzənnə dərəcəleri ilə AZN-ə çevirilir. Çevirmə zamanı yaranan məzənnə fərqləri konsolidasiya edilmiş ümumi gəlir haqqında hesabatda eks etdirilir.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

### 3. Mühüm mübasibat uçotu prinsiplerinin icmalı (davamı)

#### Xarici valyutanın çevrilməsi (davamı)

Bank bu konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün 31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə olan aşağıdakı xarici valyuta məzənnələrindən istifadə etmişdir:

	<i><b>31 dekabr 2015-ci il</b></i>	<i><b>31 dekabr 2014-cü il</b></i>
1 ABŞ dolları	AZN 1.5594	AZN 0.7844
1 avro	AZN 1.7046	AZN 0.9522
1 gürçü ləri	AZN 0.6511	AZN 0.4244
1 Türk lirası	AZN 0.5358	AZN 0.3381

#### Qəbul edilmiş, lakin hələ qüvvəyə minməmiş standart və şərhələr

Qrupun konsolidasiya edilmiş maliyyə hesabatları buraxıldığı tarixə qədər buraxılmış, lakin qüvvəyə minməmiş standartlar aşağıda təqdim olunur. Qrup bu standartlar qüvvəyə mindikdə onları (uygundursa) qəbul etmək niyyətindədir.

#### 9 sayılı MHBS “Maliyyə alətləri”

2014-cü ilin iyul ayında MUBSK 9 sayılı “Maliyyə alətləri” adlı MHBS-nin yekun versiyasını buraxmışdır. Bu versiya maliyyə alətləri layihəsinin bütün mərhələlərini əks etdirir və 39 sayılı “Maliyyə alətləri: Tanıma və Ölçmə” adlı MUBS-u və 9 sayılı MHBS-nin bütün əvvəlki versiyalarını əvəz edir. Standart təsnifləşdirmə və ölçmə, dəyərsizləşmə və hedcinqin uçotu üzrə yeni tələbləri təqdim edir. 9 sayılı MHBS 1 yanvar 2018-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlərə tətbiq edilir. Erkən tətbiqetməyə icazə verilir. Retrospektiv qaydada tətbiq edilməsi tələb edilir, lakin müqayisəli məlumatın təqdim edilməsi məcburi deyil. İlk dəfə tətbiq etmənin tarixi 1 fevral 2015-ci il tarixindən əvvəl olduğu halda 9 sayılı MHBS-nin əvvəlki (2009, 2010 və 2013-cü illərin) versiyalarının erkən tətbiqinə icazə verilir. 9 sayılı MHBS-nin qəbul edilməsi Qrupun maliyyə aktivlərinin təsnifatı və ölçülməsinə təsir edəcək, lakin Qrupun maliyyə öhdəliklərinin təsnifatı və ölçülməsinə heç bir təsir göstərməyəcək.

#### 15 sayılı MHBS “Müşərirlər mülqavilələrdən gəlirlər”

15 sayılı MHBS 2014-cü ilin may ayında buraxılmış və müşərirlər mülqavilələrdən irəli gələn gəlirlərə tətbiq ediləcək 5 mərhələli modeli tətbiq edir. “İcarələr” adlı 17 sayılı MUBS-un əhatə dairəsində icarə mülqavilələri, “Sığorta mülqavilələri” adlı 4 sayılı MHBS-nin əhatə dairəsində sığorta mülqavilələri və “Maliyyə alətləri: Tanıma və Ölçülmə” adlı 39 sayılı MUBS-un (və ya “Maliyyə alətləri” adlı 9 sayılı MHBS, erkən tətbiq edildikdə) əhatə dairəsində maliyyə alətləri və digər mülqavilə hüquqları və öhdəliklərindən irəli gələn gəlirlər 15 sayılı MHBS-nin əhatə dairəsinə daxil olmur və müvafiq standartla idarə edilir.

15 sayılı MHBS-yə görə gəlirlər müəssisənin müşəriyiə göndərdiyi mallar və ya xidmətlər əvəzində alınması gözlənilən vəsaiti əks etdirən məbləğdə tanınır. 15 sayılı MHBS-nin prinsipləri gəlirlərin ölçülməsi və tanınmasına daha strukturlu yanaşmanın tətbiqini təmin edir.

Gəlirlər üzrə yeni standart bütün müəssisələrə tətbiq edilir və MHBS-nin gəlirlərin tanınması üzrə bütün cari tələblərini əvəz edir. Standart 1 yanvar 2017-ci il tarixində başlayan və bu tarixdən sonrakı illik dövrlərə retrospektiv qaydada tam və ya düzəlişlər edilmiş şəkildə tətbiq edilməlidir. Erkən tətbiqetməyə icazə verilir. Bank hazırda 15 sayılı MHBS-nin təsirini qiymətləndirir və yeni standartı tələb edilən tarixdə qəbul etməyi planlaşdırır.

#### 11 sayılı MHBS (Düzəlişlər): “Birgə layihələr: İştirak paylarının əldə edilməsinin uçotu”

11 sayılı MHBS-yə düzəlişlər tələb edir ki, birgə operatorun fəaliyyəti ilə bağlı olan birgə əməliyyatda iştirak payının əldə edilməsini uçota alan birgə operator 3 sayılı MHBS-nin müəssisələrin birləşməsinin uçota alınmasına dair müvafiq prinsiplərini tətbiq etsin. Düzəlişlər həmçinin göstərir ki, birgə əməliyyatda birgə nəzarəti saxlamaqla əlavə iştirak payı əldə edildiyi halda həmin birgə əməliyyatda əvvəlki iştirak payı yenidən ölçülmür. Əlavə olaraq, 11 sayılı MHBS-yə, birgə nəzarəti paylaşan tərəflər, o cümlədən hesabat verən müəssisə, eyni yekun nəzarət edən tərəfin ümumi nəzarəti altında olarsa, bu düzəlişlərin tətbiq edilmədiyini göstərən istisnalar əlavə edilmişdir.

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmalı (davamı)

#### Qəbul edilmiş, lakin hələ qüvvəyə minməmiş standart və şərhlər (davamı)

Düzəlişlər birgə əməliyyatda ilkin iştirak payının əldə edilməsi və həmin birgə əməliyyatda əlavə iştirak paylarının əldə edilməsinə tətbiq edilir və 1 yanvar 2016-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlərə perspektiv qaydada tətbiq edilir. Erkən tətbiqetməyə icazə verilir. Bu düzəlişlərin Qrupa təsiri gözlənilmir.

16 sayılı MUBS-a və 38 sayılı MUBS (Düzəlişlər): “Münasib köhnəlmə və amortizasiya metodlarına aydınlığın gətirilməsi”

Düzəlişlər 16 sayılı MUBS-un və 38 sayılı MUBS-un aşağıdakı prinsipinə aydınlıq gətirir: gəlirlər aktivin istifadəsi vasitəsilə sərf edilmiş iqtisadi faydalara deyil, biznesin (aktivin daxil olduğu) həyata keçirilməsindən əldə edilən iqtisadi faydalara sxemini əks etdirir. Nəticədə, gəlirlərə əsaslanan metod əmlak, qurğu və avadanlıq üzrə köhnəlmənin hesablanması üçün istifadə edilə bilməz və yalnız çox məhdud hallarda qeyri-maddi aktivlər üzrə amortizasiya hesablaması üçün istifadə edilə bilər. Düzəlişlər 1 yanvar 2016-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlərə perspektiv qaydada tətbiq edilir. Erkən tətbiqetməyə icazə verilir. Qrup uzunmüddətli aktivlər üzrə amortizasiya hesablaması üçün gəlirlərə əsaslanan metoddan istifadə etmir, buna görə də bu düzəlişlərin Qrupa təsir göstərməsi gözlənilmir.

27 sayılı MUBS (Düzəlişlər): “Ayrıca maliyyə hesabatlarında kapital metodu”

Düzəlişlər müəssisələrə ayrıca maliyyə hesabatlarında tərəmə müəssisələri, birgə müəssisələr və asılı müəssisələrə investisiyaları kapital metodundan istifadə etməklə uçota almağa icazə verir. MHBS-i artıq tətbiq edən və ayrıca maliyyə hesabatlarında kapital metoduna keçməyi qərara alan müəssisələr belə dəyişikliyi retrospektiv qaydada tətbiq etməlidir. Ayrıca maliyyə hesabatlarında kapital metodundan istifadə etməyi qərara alan, MHBS-i ilk dəfə tətbiq edən müəssisələr bu metodu MHBS-yə keçid tarixindən tətbiq etməlidir. Düzəlişlər 1 yanvar 2016-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlərə tətbiq edilir. Erkən tətbiqetməyə icazə verilir. Qrup hazırda ayrıca maliyyə hesabatlarının hazırlanması zamanı bu düzəlişləri tətbiq edib-etməmək məsələsini nəzərdən keçirir. Bu düzəlişlərin Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarına heç bir təsiri olmayıcaq.

10 sayılı MHBS-yə və 28 sayılı MUBS-a düzəlişlər: “Investor və onun asılı tərəfi və ya birgə müəssisəsi arasında satışlar və ya aktivlərin yaritirılması”

Bu düzəlişlər asılı tərəfə və ya birgə müəssisəyə yatırılan tərəmə müəssisə üzərində nəzarətin itirilməsi ilə bağlı 10 sayılı MHBS-nin və 28 sayılı MUBS-un tələbləri arasında məlum uyğunsuzluğa aiddir. Düzəlişlər göstərir ki, investor 3 sayılı MHBS-də müəyyən edildiyi kimi investor və onun asılı tərəfi və ya birgə müəssisəsi arasında biznes təşkil edən aktivlərin satılması və ya yatırılması üzrə tam gəliri və ya zərəri tanır. Keçmiş tərəmə müəssisədə saxlanılan investisiyanın ədalətli dəyərlə yenidən ölçülməsindən irəli gələn gəlir və ya zərər yalnız əlaqəsi olmaan investorların həmin keçmiş tərəmə müəssisədəki payları müqabilində tanınır. Düzəlişlər 1 yanvar 2016-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlərdə baş vermiş əməliyyatlara perspektiv qaydada tətbiq edilir. Erkən tətbiqə yol verilir.

1 sayılı MUBS “Açıqlama təşəbbüsü” (Düzəlişlər)

1 sayılı “Maliyyə hesabatlarının təqdimati” MUBS-a düzəlişlər 1 sayılı MUBS-un tələblərini əhəmiyyətli dəyişmədən izah edir. Düzəlişlər aşağıdakılardı izah edir:

- 1 sayılı MUBS-da əhəmiyyətlilik tələbləri;
- Mənfəət və ya zərər və digər ümumi gəlir haqqında hesabatda və maliyyə vəziyyəti haqqında hesabatda xüsusi sətir elementləri bir-birindən ayrıla bilər;
- Müəssisələr maliyyə hesabatlarında təqdim etdikləri qeydlərin ardıcılığını öz ixtiyarlarına görə seçə bilər;
- Kapital metodundan istifadə etməklə uçota alınmış asılı müəssisələrin və birgə müəssisələrin digər ümumi gəlirdə payı ümumi şəkildə, bir sətir elementi kimi təqdim edilməli və mənfəət və ya zərərdə sonradan yenidən təsnif ediləcək və ya edilməyəcək maddələr arasında təsnifləşdirilməlidir.

Bundan əlavə, düzəlişlər maliyyə vəziyyəti haqqında hesabatda və mənfəət və ya zərər və digər ümumi gəlir haqqında hesabat(lar)da əlavə aralıq nəticələr təqdim ediləndə tətbiq edilən tələbləri izah edir. Bu düzəlişlər 1 yanvar 2016-ci il tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir. Erkən tətbiqetməyə yol verilir. Bu düzəlişlərin Qrupa təsir göstərməsi gözlənilmir.

### 3. Mühüm mühasibat uçotu prinsiplerinin icmali (davamı)

Qəbul edilmiş, lakin hələ qüvvəyə minməmiş standart və şərhər (davamı)

16 sayılı MHBS "İcarə"

2016-ci ilin yanvar ayında MUBSK qüvvəyə minmə tarixi 1 yanvar 2019-cu il olan, "İcarə" adlı 16 sayılı MHBS buraxılmışdır. 16 sayılı MHBS bir çox icarələrin maliyyə icarələrinin hal-hazırda 17 sayılı MUBS-a uyğun olaraq uçota alınmasına bənzər qaydada bir çox icarələrin stadart çərçivəsində uçotunu təmin edir. İcarə üzrə balans hesabatında aktivlərdən "istifadə etmə hüququ" və müvafiq maliyyə öhdəliyi tanınır. İcarənin müddəti ərzində aktiv amortizasiya edilməli və maliyyə öhdəliyi amortizasiya olunmuş dəyərlə əşşülməlidir. İcarənin uçotu əsasən 17 sayılı MUBS-da olduğu kimi qalır. Qrup hal-hazırda 16 sayılı MHBS-nin maliyyə hesabatlarına təsirini dəyərləndirir.

12 sayılı MUBS "Mənfəət vergisi"

2016-ci ilin yanvar ayında MUBSK "Mənfəət vergisi" adlı 12 sayılı MUBS-a düzəlişlər buraxılmışdır. Bu düzəlişlər təcrübədə rastlanan fərqliliklə bağlı məsələləri həll etmək məqsədi ilə ədalətli dəyərlər ölçülən borc alətləri ilə əlaqədar təxirə salınmış vergi aktivlərinin uçot qaydalarını və realizasiya olunmamış zərərlər üzrə təxirə salınmış aktivlərin tanınmasını izah edir. Müəssisələr 1 yanvar 2017-ci tarixində və ya bu tarixdən sonra başlayan illik dövrlərdə düzəlişləri tətbiq etməlidir. Erkən tətbiq edilməyə icazə verilir. Bu düzəlişlərin qrupa hər hansı təsiri gözlənilmir.

### 4. Mühüm mühasibat uçotu mühakimələri və ehtimalları

Qrupun rəhbərliyi tərəfindən uçot qaydalarının tətbiq edilməsi zamanı konsolidasiya edilmiş maliyyə hesabatlarında əks etdirilmiş məbləğlərə təsir göstərməş aşağıdakı mühakimələr çıxarılmış və proqnozlar verilmişdir:

**Maliyyə alətlərinin ədalətli dəyəri**

Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilmiş maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin ədalətli dəyərləri feal bazardan əldə edilə bilməyəndə, onlar riyazi modellərin işlədilməsini nəzərdə tutan müxtəlif qiymətləndirmə üsullarından istifadə etməklə müəyyən edilir. Bu modellər üçün ilkin məlumatlar mümkün olanda müşahidə edilə bilən bazardan götürürlür, mümkün olmayanda isə ədalətli dəyərlərin müəyyən edilməsi üçün müəyyən dərəcədə mühakimələrin istifadə edilməsi tələb olunur.

**Kreditin dəyərsizləşməsi üçün ehtiyat**

Qrup müntəzəm qaydada kreditlərinin və debitor borclarının dəyərsizləşmə baxımından təhlilini aparır. Borcalan maliyyə çətinlikləri ilə qarşılaşlığı və analoji borcalanlar haqqında kifayət qədər faktiki məlumatlar olmadığı hallarda Qrup dəyərsizləşmə zərərlərinin qiymətləndirilməsində təcrübəyə əsaslanan mühakimələrdən istifadə edir. Eynilə, Qrup qrupa daxil olan borcalanların öhdəlikləri ödəmək statusunda mənfi dəyişikliklərə və ya qrupun daxilində aktivlər üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqəli olan dövlət və ya yerli iqtisadi şəraitlərin dəyişməsinə işarə edən müşahidə edilən məlumatlar əsasında gələcək pul vəsaitləri hərəkətlərində dəyişiklikləri qiymətləndirir. Rəhbərlik kreditlər və debitor borcları qrupu üzrə analoji kredit riski və obyektiv dəyərsizləşmə sübutları olan aktivlərlə bağlı zərərlərin strukturunu haqqında tarixi məlumatlar əsasında qiymətləndirmələrdən istifadə edir. Qrup cari şəraitləri əks etdirmək məqsədilə kreditlər və ya debitor borcları qrupu üçün müşahidə edilən məlumatlarda düzəliş aparmaq üçün təcrübəyə əsaslanan mühakimələrdən istifadə edir.

Qrup kredit keyfiyyətinin yoxlanılması prosesini təsis etmişdir ki, girovun müntəzəm qaydada yenidən baxılması da daxil olmaqla biznes tərəfdəşlarının krediti ödəmək qabiliyyətlərində mümkün dəyişikliklərin tez müəyyən edilməsi təmin edilsin.

Rəhbərlik girovun bazar dəyərinə nəzarət edir, müvafiq razılaşmaya uyğun olaraq əlavə girov tələb edir və kreditin dəyərdən düşməsi üçün ehtiyatın münasibliyini nəzərdən keçirdiyi zaman əldə etdiyi girovun bazar dəyərinə nəzarət edir. Girovların qiymətləndirilməsi bazarda mövcud olan oxşar girovların təhlili əsasında həyata keçirilir.

(Cədvəldəki rəqamlar min Azərbaycan manatı ilə təqdim edilir)

#### 4. Mühüm mühasibat uçotu mühakimələri və ehtimalları (davamı)

##### Kreditin dəyərsizləşməsi üçün ehtiyat (davamı)

###### Təxirə salınmış vergi aktivləri

Təxirə salınmış vergi aktivləri bütün istifadə edilməmiş vergi zərərlərinin istifadəsi ilə əlaqədar vergi tutulan mənfəətin mövcudluğu baxımından, bütün istifadə edilməmiş vergi zərərləri üçün əks etdirilir. Təxirə salınmış vergi aktivlərinin əks etdiriləcək məbləğini müəyyən etmək məqsədilə rəhbərlikdən gələcək verginin planlaşdırılması strategiyaları ilə birlikdə gələcək vergi tutulan mənfəətin vaxtı və səviyyəsi əsasında əhəmiyyətli qiymətləndirmələrin verilməsi tələb olunur. Faktiki nəticələr bu qiymətləndirmələrdən fərqlənirsə və ya gələcək dövrlərdə bu qiymətləndirmələrdə düzelişlər edilməlidirsə, maliyyə vəziyyəti, əməliyyatların nəticələri və pul vəsaitlərinin hərəkətinə mənfi təsir göstərilə bilər. Gələcək istifadənin qiymətləndirilməsi təxirə salınmış vergi aktivlərinin balans dəyərini azaltmaq zərurətini göstərisə, bu azaldılma konsolidasiya edilmiş mənfəət və ya zərərdə əks etdirilməlidir.

###### Qudvilin və bank lisenziyasının dəyərsizləşməsi

Qrup ən azından hər il qudvilin dəyərsizləşib-dəyərsizləşmədiyini müəyyən edir. Bunun üçün qudvilin aid olduğu pul vəsaitlərini yaradan vahidin istifadə dəyərinin qiymətləndirilməsi tələb olunur. İstifadə dəyərinin qiymətləndirilməsi məqsədilə Qrup pul vəsaitlərini yaradan vahiddən gözlənilən gələcək pul vəsaitlərinin hərəkətini təxmin etməli və həmin pul vəsaitlərinin hərəkətinin diskont edilmiş dəyərini hesablamaq üçün münasib diskont dərəcəsini seçməlidir. 31 dekabr 2015-ci il tarixində qudvilin balans dəyəri 3,885 min AZN (2014-cü il: sıfır) olmuşdur. Daha ətraflı məlumat 13-cü Qeyddə təqdim edilir.

Bank lisenziyasının bərpa edilə bilən dəyəri, dəyərsizləşmə əlamətinin mövcud olub-olmamasından asılı olmayıaraq, hər il ölçülür. Bunun üçün qudvilin aid olduğu pul vəsaitlərini yaradan vahidin istifadə dəyərinin qiymətləndirilməsi tələb olunur. İstifadə dəyərinin qiymətləndirilməsi məqsədilə Qrup pul vəsaitlərini yaradan vahiddən gözlənilən gələcək pul vəsaitlərinin hərəkətini təxmin etməli və həmin pul vəsaitlərinin hərəkətinin diskont edilmiş dəyərini hesablamaq üçün münasib diskont dərəcəsini seçməlidir. Hər hesabat dövrünün sonunda Qrup qeyri-maddi aktivin istifadə müddətini qeyri-müəyyən kimi təsnif etmek qərarını yenidən nəzərdən keçirir və təsdiqləyir. Hadisə və ya vəziyyətlər istifadə müddətinin qeyri-müəyyən olduğunu artıq təsdiq etməyəndə, qeyri-müəyyən istifadə müddətindən məhdud istifadə müddətinə dəyişiklik 8 sayılı MUBS əsasında uçot təxminində dəyişiklik kimi uçota alınır. Həmin MUBS bu cür dəyişiklikləri perspektiv qaydada tanımağı tələb edir. Bundan əlavə, qeyri-maddi aktivin istifadə dəyərinin qeyri-müəyyən istifadə müddəti kimi yenidən qiymətləndirilməsi aktivin dəyərsizləşə biləcəyinin bir göstəricisidir. 31 dekabr 2015-ci il tarixində bank lisenziyasının balans dəyəri 45,045 min AZN (2014: sıfır) olmuşdur. Daha ətraflı məlumat 13-cü Qeyddə təqdim edilir.

#### 5. Müəssisələrin birləşməsi

##### TAIB Yatırım Bankın alınması

27 yanvar 2015-ci il tarixində Bank TAIB Yatırım Bank A.Ş.-nın səsvermə hüququnu verən adı səhmlərinin 79,92%-nin alınmasını tamamlamışdır. Bundan əlavə Bank bir səhmdarın saxladığı səsvermə hüququnu verən səhmlərin 20,00%-nin alınası üçün kol opsiyonu əldə etmişdir. Azlıq payının sahibi olan bu səhmdar həmçinin bu səsvermə hüququnu verən səhmlərin 20,00%-i üzrə put opsiyonu əldə etmişdir. Opcion 30 oktyabr 2015-ci ildə yerinə yetirilmişdir. Əməliyyat 23 dekabr 2015-ci il tarixində Türkiyə Respublikasının Bank Nizamlaması və Nəzarət Agentliyi (“BNNA”) tərəfindən qeydiyyata alınmışdır. 31 dekabr 2015-ci il tarixinə Bank PAŞA Yatırım Bankası A.Ş.-də səs hüququ verən ümumi səhmlərin 99,92%-ni saxlayırdı.

31 dekabr 2015-ci il tarixinə müəssisələrin birləşməsinin uçotu tamamlanmışdır. Alış qiymətini bölüşdürürkən Bank qeyri-müəyyən istifadə müddətli qeyri-maddi aktiv olan bank lisenziyasını (“Lisenziya”) müəyyən etdi. Lisenziyanın ədalətli dəyəri hesablanaraq, 27,978 min AZN məbləğində müəyyən edildi (Qeyd 13). Lisenziya PAŞA Yatırım Bankası A.Ş.-nın ayrıca maliyyə hesabatlarında uçota alınır.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 5. Müəssisələrin birləşməsi (davamı)

### TAIB Yatırım Bankın alınması (davamı)

Satınalma tarixində müəyyən edilə bilən aktiv və öhdəliklərin və yaranan qudvilin ədalətli dəyəri aşağıdakı kimi olmuşdur:

	<i>Aliş zamanı tanınmış ədalətli dəyər</i>
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	371
Müştərilərə verilmiş kreditlər	15,570
Satış üçün mövcud investisiya qiymətləri kağızları	587
Əmlak və avadanlıq (Qeyd 12)	97
Qeyri-maddi aktivlər (Qeyd 13)	28,042
Digər aktivlər	1,041
	<b>45,708</b>

Borc öhdəlikləri	2,194
Pul bazarları	366
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri (Qeyd 19)	4,497
Digər maliyyə öhdəlikləri	45
Digər öhdəliklər və ehtiyatlar	623
	<b>7,725</b>
<b>Cəmi müəyyən edilə bilən xalis aktivlər</b>	<b>37,983</b>
Qeyri-nəzarət payları	97
Satınalmadan əmələ gələn qudvil (Qeyd 13)	2,413
<b>Aliş üçün köçürülmüş vəsait</b>	<b>40,299</b>

2,413 min AZN məbləğində qudvil satınalmadan gözlənilən sinerjilərin dəyərindən ibarətdir. Tanınmış qudvilin mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılması gözlənilmir.

Aliş tarixindən etibarən PAŞA Yatırım Bankası A.Ş. 9,855 min AZN məbləğində faiz gəlirini, 582 min AZN məbləğində qeyri-faiz gəlirini və 4,517 min AZN məbləğini Bankın vergidən əvvəlki xalis mənfəətinə yatırılmışdır.

### Törəmə müəssisənin satınalınması üzrə pul vəsaitlərinin hərəkəti

Satınalma üzrə əməliyyat xərcləri (Qeyd 24)	(1,610)
Törəmə müəssisə ilə alınmış xalis pul vəsaitləri (invesisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkətinə daxil edilmişdir)	371
Ödənilmiş pul vəsaitləri	(40,299)
<b>Xalis pul vəsaitlərinin hərəkəti</b>	<b>(41,538)</b>

1,610 AZN məbləğində əməliyyat məsrəfləri xərclərə silinmiş və digər əməliyyat xərclərinə daxil edilmişdir.

## 6. Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri aşağıdakılardan ibarətdir:

	<i>31 dekabr 2015-ci il</i>	<i>31 dekabr 2014-cü il</i>
Kassada olan pul vəsaitləri	116,763	69,993
ARMB, GMB və TRMB-də cari hesablar	199,708	16,321
Digər kredit təşkilatlarında cari hesablar	335,481	222,734
Kredit təşkilatlarında müddəti 90 günədək olan müddətli depozitlər	369,354	38,932
<b>Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri</b>	<b>1,021,306</b>	<b>347,980</b>

## 6. Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (davamı)

Digər kredit təşkilatlarında cari hesablara rezident və qeyri-rezident bankda, müvafiq olaraq, 554 min AZN (31 dekabr 2014-cü il: 2,603 min AZN) və 643 min AZN məbləğində faiz hesablanan müxbir hesabların qalıqları və rezident və qeyri-rezident banklarda, müvafiq olaraq, 7,462 min AZN (31 dekabr 2014-cü il: 972 min AZN) və 326,822 min AZN (31 dekabr 2014-cü il: 219,159 min AZN) məbləğində faiz hesablanmayan müxbir hesabların qalıqları daxildir.

31 dekabr 2015-ci il tarixinə Qrup iki rezident bankda və yeddi qeyri-rezident bankda müddəti 2016-ci ilin mart ayında başa çatan və illik faiz dərəcəsi 0.13%-13.00% olan 369,354 min AZN (31 dekabr 2014-cü il: müddəti 2015-ci ilin mart ayında başa çatan və illik faiz dərəcəsi 0.04%-11.00% olan 38,9325 AZN) məbləğində müddətli depozit yerləşdirmişdir.

## 7. Ticarət qiymətli kağızları

Ticarət qiymətli kağızları aşağıdakılardan ibarətdir:

	<i><b>31 dekabr 2015-ci il</b></i>	<i><b>31 dekabr 2014-cü il</b></i>		
	<i><b>İllik faiz dərəcəsi</b></i>	<i><b>Balans dəyəri</b></i>	<i><b>İllik faiz dərəcəsi</b></i>	<i><b>Balans dəyəri</b></i>
Maliyyə institutlarının iqtisadçıları	9.75%-14.00%	26,468	9%-14%	14,626
Korporativ istiqrazlar	9.00%	19,770	9%-11%	13,973
<b>Ticarət qiymətli kağızları</b>		<b>46,238</b>		<b>28,599</b>

31 dekabr 2015-ci il tarixinə Bank marketmeyker xidmətlərini göstərmiş və üç (2014-cü il: yeddi) yerli şirkətin 46,238 min AZN (2014-cü il: 28,599 min AZN) qiymətli kağızlarını almışdır.

2015-ci ilin dekabr ayında Bankın rəhbərliyi ədalətli dəyəri 7,609 min AZN olan ticarət qiymətli kağızları emitentin maliyyə vəziyyəti pişləşdiyinə görə investisiya qiymətli kağızlarının kreditlər və debitor borcları kateqroiyasına daxil edilməsini qərara almışdır.

## 8. Kredit təşkilatlarından alınacaq məbləğlər

Kredit təşkilatlarından alınacaq məbləğlərə aşağıdakılardan ibarətdir:

	<i><b>31 dekabr 2015-ci il</b></i>	<i><b>31 dekabr 2014-cü il</b></i>
Banklarda müddətli depozitlər	92,261	39,277
Banklara verilmiş kreditlər	23,386	21,621
ARMB, GMB və TRMB-də məcburi ehtiyatlar	19,196	5,620
Məhdudiyyət qoyulmuş depozitlər	3,832	6,173
	<b>138,675</b>	<b>72,691</b>
Çıxılsın: dəyərsizləşmə üçün ehtiyat (Qeyd 22)	(780)	-
<b>Kredit təşkilatlarından alınacaq məbləğlər</b>	<b>137,895</b>	<b>72,691</b>

31 dekabr 2015-ci il tarixinə banklardakı müddətli depozitlərin müddəti 2016-ci ilin yanvar ayı ilə 2017-ci ilin noyabr ayı arasında (31 dekabr 2014-cü il: 2015-ci ilin fevral ayı ilə 2015-ci ilin iyun ayı arasında) tamamlanır və effektiv illik faiz dərəcələri illik 0.02%-12.5 (31 dekabr 2014-cü il: illik 3%-10%) təşkil edir.

31 dekabr 2015-ci il tarixinə Qrupun dörd rezident kommersiya bankına (31 dekabr 2014-cü il: altı rezident kommersiya bankına) verilmiş, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddəti 2017-ci ilin may ayında (31 dekabr 2014-cü il: 2015-ci ilin noyabr ayı) başa çatan və illik faiz dərəcəsi 7.5%-16% (31 dekabr 2014-cü il: 7.5%-12%) olan 23,386 min AZN (31 dekabr 2014-cü il: 21,621 min AZN) məbləğində ödənilməmiş təminatsız kreditləri olmuşdur.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 8. Kredit təşkilatlarından alınacaq məbləğlər (davamı)

Azərbaycan Respublikasında kredit təşkilatları müştərilərdən, müvafiq olaraq, yerli və xarici valyuta ilə cəlb etdikləri vəsaitlərin əvvəlki ay üzrə orta səviyyəsinin ARMB-də illik 0.5% (2014-cü il: 2%) dərəcəsində faiz qazandırmayan pul depozitini (məcburi ehtiyat) saxlamalıdır. Gürcüstan Respublikasında kredit təşkilatları müştərilərdən, müvafiq olaraq, Gürcüstanlıları və xarici valyuta ilə cəlb edilmiş vəsaitlərin müvafiq iki həftəlik müddət üzrə orta səviyyəsinin 10% və 15% dərəcəsində faiz qazandıran məcburi pul depozitini saxlamalıdır. Türkiyə Respublikasında kredit təşkilatları TRMB-nin 2005/1 sayılı “Ehtiyat depozitləri haqqında qərar”na uyğun olaraq TRMB-də Türk lirası və xarici valyuta öhdəlikləri üçün Türk lirası, ABŞ dolları, Avro və qızıl ehtiyat depozitlərini faiz qazanmaqla saxlayırlar.

## 9. İnvəstisiya qiymətli kağızları

Satış üçün mövcud olan invəstisiya qiymətli kağızları aşağıdakılardan ibarətdir:

	<i>31 dekabr 2015-ci il</i>	<i>31 dekabr 2014-cü il</i>		
	<i>Balans dəyəri</i>	<i>Nominal dəyər</i>	<i>Balans dəyəri</i>	<i>Nominal dəyər</i>
Türkiyə hökumətinin istiqrazları	5,154	5,090	—	—
Maliyyə təşkilatlarının istiqrazları	306	300	7,179	7,151
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılmış istiqrazlar	236	235	18,163	18,000
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılmış notlar	—	—	155,210	154,585
Gürcüstanın Maliyyə Nazirliyi tərəfindən buraxılmış xəzinə istiqrazları	—	—	3,464	3,454
Gürcüstanın Maliyyə Nazirliyi tərəfindən buraxılmış xəzinə çekləri	—	—	22,660	22,566
Maliyyə təşkilatlarının depozit sertifikatları	—	—	1,619	1,619
Korporativ istiqrazlar	—	—	1,172	1,139
<b>Satış üçün mövcud olan invəstisiya qiymətli kağızları</b>	<b>5,696</b>	<b>5,625</b>	<b>209,467</b>	<b>208,514</b>

Bu qiymətli kağızların illik nominal faiz dərəcələri və ödəmə tarixləri belə olmuşdur:

	<i>31 dekabr 2015-ci il</i>	<i>31 dekabr 2014-cü il</i>		
	<i>%</i>	<i>Ödəniş tarixi</i>	<i>%</i>	<i>Ödəniş tarixi</i>
Türkiyə hökumətinin istiqrazları	10.80%	noyabr 2016	—	—
Maliyyə təşkilatlarının istiqrazları	8.79%	aprel 2016	9.00%-14.00%	yanvar 2015 – may 2018
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılmış istiqrazlar	3.59%	may 2016	3.25%-5.00%	may 2015 – may 2017
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılmış notlar	—	—	3.00%	may 2016 – dekabr 2023
Gürcüstanın Maliyyə Nazirliyi tərəfindən buraxılmış xəzinə istiqrazları	—	—	4.34%-7.10%	yanvar 2015 – avqust 2015
Gürcüstanın Maliyyə Nazirliyi tərəfindən buraxılmış xəzinə çekləri	—	—	7.43%-8.00%	mart 2016 – avqust 2016
Maliyyə təşkilatlarının depozit sertifikatları	—	—	5.25%	yanvar 2015
Korporativ istiqrazlar	—	—	9.00%	dekabr 2017

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 9. Satış üçün mövcud olan investisiya qiymətli kağızları (davamı)

Kreditlər və debitor borcları aşağıdakılardan ibarət olmuşdur:

	<i>31 dekabr 2015-ci il</i>	<i>31 dekabr 2014-cü il</i>
Gürcüstanın Maliyyə Nazirliyi tərəfindən buraxılmış xəzinə istiqrazları	25,209	-
Maliyyə təşkilatlarının istiqrazları	23,660	-
Gürcüstanın Maliyyə Nazirliyi tərəfindən buraxılmış xəzinə çekləri	15,319	-
GMB-nin depozit sertifikatları	9,979	-
Maliyyə təşkilatlarının depozit sertifikatları	7,946	-
Korporativ istiqrazlar	5,790	-
<b>Kreditlər və debitor borcları</b>	<b>87,903</b>	<b>-</b>

1 iyun 2015-ci il tarixində PAŞA Bank Georgia SC-nin Aktiv və Passivlər Komitəsi, 2015-ci ildə Gürcüstanda fəal bazar olmadığını görə, PAŞA Bank Georgia SC-nin müəyyən investisiya qiymətli kağızlarını satış üçün mövcud olan kateqoriyasından kreditlər və debitor borcları kateqoriyasına yenidən təsnif etmək qərarını vermişdir. Bankda hər hansı bir qiymətli kağızın ödəmə müddəti tamamlandıqdan əvvəl satılması halları olmamışdır. Bankın qiymətləndirmələrinə görə, dəyişən bazar şəraitlərini nəzərə almaqla onun gələcəkdə qiymətli kağızları satmaq niyyəti yoxdur və onlar mülqavilə ilə nəzərdə tutulmuş müddətin sonundak saxlanacaq. Satış üçün mövcud olan qiymətli kağızların yenidən təsnif etmə tarixində ədalətli dəyəri 43,912 min AZN olmuşdur.

## 10. Müştərilərə verilmiş kreditlər

Müştərilərə verilmiş kreditlər aşağıdakılardan ibarətdir:

	<i>31 dekabr 2015-ci il</i>	<i>31 dekabr 2014-cü il</i>
Hüquqi şəxslər	823,212	506,551
Fiziki şəxslər	126,636	67,091
<b>Müştərilərə verilmiş kreditlər (Ümumi)</b>	<b>949,848</b>	<b>573,642</b>
Çıxılsın – dəyərsizləşmə ehtiyatı (Qeyd 22)	(47,698)	(34,767)
<b>Müştərilərə verilmiş kreditlər (xalis)</b>	<b>902,150</b>	<b>538,875</b>

Müştərilərə verilmiş kreditlərin dəyərsizləşməsi üçün ehtiyatın sınıfları üzrə təhlili:

	<i>Hüquqi şəxslərə kreditlər</i>	<i>Fiziki şəxslərə kreditlər</i>	<i>Cəmi</i>
<b>31 dekabr 2015-ci il</b>			
Fərdi şəkildə dəyərsizləşmə	(23,313)	(1,893)	(25,206)
Məcmu şəkildə dəyərsizləşmə	(18,814)	(3,678)	(22,492)
	<b>(42,127)</b>	<b>(5,571)</b>	<b>(47,698)</b>
Fərdi şəkildə qiymətləndirilmiş dəyərsizləşmə ehtiyatı çıxıldığdan əvvəl fərdi şəkildə dəyərsizləşməsi müəyyən edilmiş kreditlərin ümumi məbləği	<b>31,673</b>	<b>4,582</b>	<b>36,255</b>

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 10. Müştərilərə verilmiş kreditlər (davamı)

	Hüquqi şəxslərə kreditlər	Fiziki şəxslərə kreditlər	Cəmi
<b>31 dekabr 2014-cü il</b>			
Fərdi şəkildə dəyərsizləşmə	(27,971)	(164)	(28,135)
Məcmu şəkildə dəyərsizləşmə	(6,431)	(201)	(6,632)
	<b>(34,402)</b>	<b>(365)</b>	<b>(34,767)</b>
Fərdi şəkildə qiymətləndirilmiş dəyərsizləşmə ehtiyatı çıxılıqlıdan əvvəl fərdi şəkildə dəyərsizləşməsi müəyyən edilmiş kreditlərin ümumi məbləği	<b>60,936</b>	<b>767</b>	<b>61,703</b>

Kreditlər Azərbaycanda aşağıdakı sənaye sektorlarında fəaliyyət göstərən müştərilərə verilmişdir:

	31 dekabr 2015-ci il	31 dekabr 2014-cü il
Ticarət və xidmət	327,626	268,315
İstehsal	167,224	63,395
Fiziki şəxslər	126,636	67,091
Tikinti	101,295	72,094
Qeyri-bank kredit təşkilatları	84,344	21,420
Kənd təsərrüfatı və yeyinti sənayesi	48,795	35,504
Dağ-mədən	30,239	16,110
Nəqliyyat və telekommunikasiya	26,281	15,695
Enerji	16,513	7,511
Lizinq	14,994	5,288
Digər	5,901	1,219
<b>Cəmi kreditlər (ümumi)</b>	<b>949,848</b>	<b>573,642</b>

31 dekabr 2015-ci il tarixinə 5 ən iri müştəryə verilmiş kreditlər (31 dekabr 2014-cü il: 5 müştəri) 215,005 min AZN (31 dekabr 2014-cü il: 155,677 min AZN) təşkil etmiş, bu da Qrupun kapitalının 5%-dən artıqdır.

31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə fərdi dəyərsizləşmə ehtiyatları tanınmış kreditlər üzrə hesablanmış faiz gəliri 3,718 min AZN (2014-cü il: 7,629 min AZN) təşkil etmişdir.

Tələb olunan girovun məbləği və növü biznes tərəfdəsinin kredit riskinin qiymətləndirilməsindən asılıdır. Girov növlərinin münasibiliyi və qiymətləndirmə parametrlərinə dair qaydalar tətbiq edilmişdir.

Alınmış girovların əsas növləri aşağıdakılardır:

- Müəssisələrə verilmiş kreditlərin verilməsi üçün daşınmaz əmlak, mal-materiallar və ticarət debitor borcları;
- Fiziki şəxslərə verilmiş kreditlər, yaşayış mülkləri üzrə girovlar.

Rəhbərlik girovun bazar dəyərinə nəzarət edir, müvafiq razılaşmalara uyğun olaraq əlavə girov tələb edir və kreditin dəyərsizləşməsi üçün ehtiyatın adekvathlığını nəzərdən keçirərkən əldə edilmiş girovun bazar dəyərinə nəzarət edir.

## 11. İnvəntoriya əmlakı

2011-ci ildə Bank invəntoriya əmlakı kimi 2,000 min AZN məbləğində torpaq almış, bu da aktivin dəyərinin uzunmüddətli perspektivdə artması məqsədilə saxlanılmışdır. 31 dekabr 2015-ci ildə bu invəntoriya əmlakının ədalətli dəyəri 1,668 min AZN (2014-cü il: 2,342 min AZN) olmuşdur. Bərpa edilə bilən məbləğdə azalmaya görə Bank 31 dekabr 2015-ci il tarixinə 332 min AZN məbləğində (31 dekabr 2014-cü il: sıfır) dəyərsizləşmə tanımıdır.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 12. Əmlak və avadanlıqlar

Əmlak və avadanlıqlarda hərəkət belə olmuşdur:

	<i>Torpaq</i>	<i>Binalar</i>	<i>Mebel və avadanlıq</i>	<i>Kompüter- lər və digər avadanlıq</i>	<i>Nəqliyyat vasitələri</i>	<i>Digər avadanlıq</i>	<i>İcarəyə alınmış aktivlərin əsaslı tamiri</i>	<i>Tamamlan- mamış tikinti</i>	<i>Cəmi</i>
<b>Maya dəyəri</b>									
<b>31 dekabr 2013-cü il</b>	—	6,774	5,135	4,081	1,120	471	1,549	—	19,130
Əlavə olunmalar	415	328	877	874	103	23	—	3,851	6,471
Silinmələr	—	(1,531)	(27)	(137)	(268)	(6)	—	—	(1,969)
Xarici valyutanın çevriləməsindən fərq	—	—	(22)	(27)	(18)	(6)	(58)	—	(131)
<b>31 dekabr 2014-cü il</b>	<b>415</b>	<b>5,571</b>	<b>5,963</b>	<b>4,791</b>	<b>937</b>	<b>482</b>	<b>1,491</b>	<b>3,851</b>	<b>23,501</b>
<b>Müləssisələrin birleşməsi vasitəsilə əlavə olunma</b>									
—	—	97	—	—	—	—	—	—	97
Əlavə olunmalar	—	—	634	2,861	311	28	2	—	3,836
Silinmələr	—	(1,464)	(164)	(930)	(174)	(9)	—	—	(2,741)
Xarici valyutanın çevriləməsindən fərq	—	—	509	539	53	102	433	—	1,636
Köçürmələr	—	—	2,139	770	—	—	942	(3,851)	—
<b>31 dekabr 2015-ci il</b>	<b>415</b>	<b>4,107</b>	<b>9,178</b>	<b>8,031</b>	<b>1,127</b>	<b>603</b>	<b>2,868</b>	<b>—</b>	<b>26,329</b>
<b>Yığılmış köhnəlmə</b>									
<b>31 dekabr 2013-cü il</b>	—	(326)	(1,920)	(1,432)	(637)	(110)	(316)	—	(4,741)
Köhnəlmə xərci	—	(332)	(1,165)	(942)	(235)	(95)	(307)	—	(3,076)
Silinmələr	—	62	26	137	235	2	—	—	462
Xarici valyutanın çevriləməsindən fərq	—	—	23	29	19	4	23	—	98
<b>31 dekabr 2014-cü il</b>	<b>—</b>	<b>(596)</b>	<b>(3,036)</b>	<b>(2,208)</b>	<b>(618)</b>	<b>(199)</b>	<b>(600)</b>	<b>—</b>	<b>(7,257)</b>
Köhnəlmə xərci	—	(253)	(1,461)	(1,148)	(175)	(97)	(311)	—	(3,445)
Silinmələr	—	113	155	671	174	7	—	—	1,120
Xarici valyutanın çevriləməsindən fərq	—	—	(254)	(312)	(22)	(48)	(260)	—	(896)
<b>31 dekabr 2015-ci il</b>	<b>—</b>	<b>(736)</b>	<b>(4,596)</b>	<b>(2,997)</b>	<b>(641)</b>	<b>(336)</b>	<b>(1,172)</b>	<b>—</b>	<b>(10,478)</b>
<b>Xalis balans dəyəri</b>									
<b>31 dekabr 2015-ci il</b>	<b>415</b>	<b>3,371</b>	<b>4,582</b>	<b>5,034</b>	<b>486</b>	<b>267</b>	<b>1,696</b>	<b>—</b>	<b>15,851</b>
<b>31 dekabr 2014-cü il</b>	<b>415</b>	<b>4,975</b>	<b>2,927</b>	<b>2,583</b>	<b>319</b>	<b>284</b>	<b>890</b>	<b>3,851</b>	<b>16,244</b>
<b>31 dekabr 2013-cü il</b>	<b>—</b>	<b>6,448</b>	<b>3,215</b>	<b>2,649</b>	<b>483</b>	<b>361</b>	<b>1,233</b>	<b>—</b>	<b>14,389</b>

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

### 13. Qudvil və digər qeyri-maddi aktivlər

Qudvil və digər qeyri-maddi aktivlərdə hərəkət aşağıdakı kimi olmuşdur:

	<i>Qudvil</i>	<i>Bank lisenziyası</i>	<i>Lisenzyalar</i>	<i>Kompüter programı</i>	<i>Cəmi</i>
<b>Maya dəyəri</b>					
<b>31 dekabr 2013-cü il</b>	—	—	2,337	2,692	5,029
Əlavə olunmalar	—	—	631	407	1,038
Silinmələr	—	—	(267)	(98)	(365)
Xarici valyutanın çevrilməsindən fərq	—	—	(23)	(7)	(30)
<b>31 dekabr 2014-cü il</b>	—	—	2,678	2,994	5,672
Müəssisələrin birləşməsi vasitəsilə əlavə olunmalar (Qeyd 5)	2,413	27,978	—	64	30,455
Əlavə olunmalar	—	—	2,085	2,302	4,387
Silinmələr	—	—	(389)	(429)	(818)
Köçürmələr	—	—	990	(990)	—
Xarici valyutanın çevrilməsindən fərq	1,472	17,067	111	639	19,289
<b>31 dekabr 2015-ci il</b>	<b>3,885</b>	<b>45,045</b>	<b>5,475</b>	<b>4,580</b>	<b>58,985</b>
<b>Yığılmış amortizasiya</b>					
<b>31 dekabr 2013-cü il</b>	—	—	(257)	(783)	(1,040)
Amortizasiya xərci	—	—	(465)	(164)	(629)
Silinmələr	—	—	57	59	116
Xarici valyutanın çevrilməsindən fərq	—	—	5	2	7
<b>31 dekabr 2014-cü il</b>	—	—	(660)	(886)	(1,546)
Amortizasiya xərci	—	—	(457)	(440)	(897)
Silinmələr	—	—	222	198	420
Köçürmələr	—	—	(455)	455	—
Xarici valyutanın çevrilməsindən fərq	—	—	(23)	(209)	(232)
<b>31 dekabr 2015-ci il</b>	<b>—</b>	<b>—</b>	<b>(1,373)</b>	<b>(882)</b>	<b>(2,255)</b>
<b>Xalis balans dəyəri</b>					
<b>31 dekabr 2015-ci il</b>	<b>3,885</b>	<b>45,045</b>	<b>4,102</b>	<b>3,698</b>	<b>56,730</b>
<b>31 dekabr 2014-cü il</b>	<b>—</b>	<b>—</b>	<b>2,018</b>	<b>2,108</b>	<b>4,126</b>
<b>31 dekabr 2013-cü il</b>	<b>—</b>	<b>—</b>	<b>2,080</b>	<b>1,909</b>	<b>3,989</b>

Qudvilin və qeyri-müəyyən müddəti olan digər qeyri-maddi aktivlərin dəyərsizləşmə testi

Müəssisələrin birləşməsi vasitəsilə alınmış qeyri-müəyyən müddəti olan qudvil və bank lisenziyası dəyərsizləşmə testinin məqsədləri üçün bir fərdi pul vəsaitlərini yaranan vahidə - PAŞA Yatırım Bankası A.Ş.-yə aid edilmişdir.

Pul vəsaitlərini yaranan vahidə aid edilmiş qudvilin balans dəyəri və alınmış bank lisenziyasının dəyəri, müvafiq olaraq, 3,885 min AZN və 45,045 min AZN olmuşdur.

### 13. Qudvil və digər qeyri-maddi aktivlər (davamı)

#### İstifadə dəyəri hesablanarkən istifadə edilmiş əsas fərziyyələr

Türkiyədə törəmə müəssisinin bərpa edilə bilən dəyəri istifadə dəyəri metoduna uyğun olaraq, baş rəhbərlik tərəfindən təsdiq edilmiş 3 illik müddəti əhatə edən maliyyə bütçələrinə kapital təxminləri əsasında tətbiq edilmiş dividend diskont modelinə uyğun hesablama əsasında müəyyən edilmişdir. Investor dividendləri yaxın gələcəkdə toplamaq niyyətində olmadığına görə investisiyadan gözlənilən pul vəsaitlərinin hərəkəti bazar əmsalını nəzərə almaqla kapitalın dəyəri əsasında müəyyən edilmişdir. Bank aşağıdakı dərəcələrdən istifadə edir.

	2015
Diskont dərəcəsi	23%
Kapital əmsalı	1.5
Xalis gəlirin gözlənilən artım tempi, dövr üzrə orta göstərici	40%

İstifadə dəyərinin hesablanması daha çox aşağıdakı fərziyyələrə həssasdır:

- ▶ Faiz marjası;
- ▶ Proqnozlaşdırılan korporativ və kommersiya kredit portfelinin həcmi;
- ▶ Diskont dərəcələri; və
- ▶ Yerli infliyasiya dərəcələri.

#### Faiz marjası

Faiz marjası bütçə dövrünün başlanmasından əvvəlki 3 il ərzində əldə edilmiş orta dəyərlərə əsaslanır. Faiz marjası gözlənilən bazar şərtlərinə görə bütçə dövrü ərzində artır. Faiz dərəcələri korporativ kreditlər üzrə 11.8% və 13.3% arasında və Türk lirası ilə ifadə olunan kommersiya kreditləri üzrə 12.5% və 14% arasında dəyişir. Xarici valyuta ilə denominasiya edilmiş kreditlərdə faiz dərəcələrinin ümumi kredit portfelinin illik 4.5% dərəcəsində olması proqnozlaşdırılır.

#### Proqnozlaşdırılan korporativ və kommersiya kredit portfellərinin həcmi

Makroiqtisadi fərziyyələr dərc edilmiş tədqiqatlara əsaslanır. Türkiyənin yerli valyutası ilə ifadə edilən korporativ kredit portfelində artım proqnoz dövrü ərzində illik orta hesabla 34% olması ehtimal edilmişdir. Xarici valyutada portfel orta hesabla illik 40% və 62% arasında dəyişen artım dərəcəsi ilə nisbətən kəskin artım dərəcəsi ilə proqnozlaşdırılmışdır. Proqnoz dövrünün sonuna artım dərəcələri daha sabitdir və azalmaqdadır. Həmin tendensiya daha yuxarı artım dərəcəsi olan kommersiya portfeli üçün tətbiq edilir.

#### Diskont dərəcələri

Diskont dərəcələri rəhbərliyin hər bir təsərrüfat fəaliyyətində tələb edilən Qoyulmuş kapital üzrə mənfəətə (QKM) dair ehtimallarını eks etdirir. Bu rəhbərlik tərəfindən əməliyyat fəaliyyətinin nəticələrini dəyərləndirmək və gələcək investisiya təkliflərini qiymətləndirmək üçün istifadə edilən əsas yanaşmadır. Diskont dərəcələri Orta ölçülümiş kapitalın dəyəri (OÖKD) metodundan istifadə edilməklə hesablanır.

#### Yerli infliyasiya dərəcələri

Proqnozlaşdırılmış dövr üzrə nəzərə alınan infliyasiya dərəcəsi ABŞ dollarının Türk lirasına qarşı məzənnəsi sabit qalmaqla 6.7% təşkil edir.

#### Fərziyyələrdə dəyişikliklərə həssaslıq

Rəhbərlik hesab edir ki, bərpa edilə bilən məbləğ seqmentlərini müəyyən etmək üçün istifadə edilən əsas fərziyyələrdə məqsədə uyğun mümkün dəyişikliklər qudvilin dəyərsizləşməsinə səbəb olmayıacaq.

#### 14. Digər aktivlər və öhdəliklər

Digər aktivlər aşağıdakılardan ibarətdir:

	<i><b>31 dekabr 2015-ci il</b></i>	<i><b>31 dekabr 2014-cü il</b></i>
<b>Digər maliyyə aktivləri</b>		
Çek əməliyyatları üzrə debitor borcları	2,263	-
Pul köçürmələri üzrə hesablaşmalar	2,071	850
Zəmanətlər və akkreditivlər üzrə hesablanmış faiz üzrə debitor borcları	430	419
	<b>4,764</b>	<b>1,269</b>
<b>Digər qeyri-maliyyə aktivləri</b>		
Təxirə salınmış xərclər	4,848	4,205
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin alınması üçün avans ödənişləri	3,142	2,912
Mülkiyyətçiyyə qaytarılmış girov	1,537	-
Digər avans ödənişləri	802	-
Mənəfəət vergisi istisna olmaqla vergilər	43	539
	<b>10,372</b>	<b>7,656</b>
<b>Digər aktivlər</b>	<b>15,136</b>	<b>8,925</b>

31 dekabr 2015-ci il tarixinə çek əməliyyatları üzrə debitor borcları çeklərin girov olduğu digər banklardan alınacaq məbləğlərdən ibarətdir.

31 dekabr 2015-ci il tarixinə 2,036 min AZN (2014-cü il: 3,013 min AZN) məbləğində təxirə salınmış xərclər Bakıda yerləşən xidmət məntəqələrinin icarəsi üçün uzunmüddətli avans ödənişinə və 1,101 min AZN (2014-cü il: sıfır) məbləği uzunmüddətli program dəstəyinə aiddir.

31 dekabr 2015-ci il tarixinə əmlak, avadanlıqlar və qeyri-maddi aktivlərin alınması üçün avans ödənişlərinə 2,442 min AZN (2014-cü il: 1,561 min AZN) məbləğində yeni program təminatı üçün avans ödənişləri daxildir.

Digər öhdəliklər aşağıdakılardan ibarətdir:

	<i><b>31 dekabr 2015-ci il</b></i>	<i><b>31 dekabr 2014-cü il</b></i>
<b>Digər maliyyə öhdəlikləri</b>		
Pul köçürmələri üzrə hesablaşmalar	3,310	1,431
Çek əməliyyatları üzrə kreditor borcları	2,263	-
Maliyyə lizinqi üzrə öhdəliklər	596	-
Hesablanmış xərclər	172	146
Peşəkar xidmətlər üzrə haqq	-	96
Digər	72	27
	<b>6,413</b>	<b>1,700</b>
<b>Digər qeyri-maliyyə öhdəlikləri</b>		
İşçilərə ödəniləcək məbləğlər	4,415	564
Təxirə salınmış gəlir	234	778
Digər ehtiyat	165	-
Mənəfəət vergisi istisna olmaqla vergilər	291	22
Digər	54	-
	<b>5,159</b>	<b>1,364</b>
<b>Cəmi öhdəliklər</b>	<b>11,572</b>	<b>3,064</b>

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 15. Banklar və dövlət fondları qarşısında öhdəliklər

Banklar və dövlət fondları qarşısında öhdəliklər aşağıdakılardan ibarətdir:

	<i>31 dekabr 2015-ci il</i>	<i>31 dekabr 2014-cü il</i>
Banklardan qısamüddətli depozitlər	246,210	81,424
Milli Sahibkarlığa Kömək Fondundan alınmış kreditlər	67,436	44,767
ARMB və GMB-dən alınmış kreditlər	48,383	—
Azərbaycan İpoteka Fondu qarşısında öhdəliklər	4,667	1,643
İT İnkişafı fondu qarşısında öhdəliklər	2,400	2,000
Digər banklarda müxbir hesablari	597	4,139
Banklardan uzunmüddətli depozitlər	—	40,404
<b>Banklar və dövlət fondları qarşısında öhdəliklər</b>	<b>369,693</b>	<b>174,377</b>

31 dekabr 2015-ci il tarixinə Qrup bir rezident kommersiya bankından (2014-cü il: beş) və altı qeyri-rezident kommersiya bankından (2014-cü il: bir) müddəti 18 noyabr 2016-cı (2014-cü il: 19 noyabr 2015-ci il) tarixində başa çatan və ildə 1%-3% (2014-cü il: ildə 3%-5%) dərəcəsi ilə faiz hesablanmış 246,210 min AZN (2014-cü il: 81,424 min AZN) məbləğində qısamüddətli vəsaitlər almışdır.

31 dekabr 2015-ci il tarixinə Qrup Milli Sahibkarlığa Kömək Fondundan müddəti 2025-ci ilin sentyabr ayında (2014-cü il: 2023-cü ilin may ayında) başa çatan və ildə 1% dərəcəsi ilə faiz hesablanmış 67,436 min AZN (2014-cü il: 44,767 min AZN) məbləğində kreditlər almışdır. Kreditlər dövlət programı əsasında Azərbaycan Respublikasında sahibkarlıq mühitinin tədricən təkmilləşdirilməsinə kömək göstərmək məqsədilə alınmışdır. Kreditlər yerli sahibkarlara illik 6% faiz dərəcəsi ilə (2014-cü il: 6%) verilmişdir.

31 dekabr 2015-ci il tarixinə Qrupun 48,383 min AZN (31 dekabr 2014-cü il: sıfır) məbləğində müddəti 2017-ci ilin noyabr ayında başa çatan, illik 3.5%-9.11% dərəcəsi ilə faiz hesablanmış ARMB və GMB-dən alınmış kreditləri olmuşdur.

31 dekabr 2015-ci ildə Qrupun Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilən 4,667 min AZN (31 dekabr 2014-cü il: 1,643 min AZN) məbləğində müddəti 2040-cı ilin may ayında (2014-cü il: 2037-ci ilin noyabr ayında) başa çatan və illik 4.0% dərəcə ilə (2014-cü il: 4.0%) faiz hesablanmış kreditləri olmuşdur.

## 16. Müştərilər qarşısında öhdəliklər

Müştərilər qarşısında öhdəliklər aşağıdakılardan ibarətdir:

	<i>31 dekabr 2015-ci il</i>	<i>31 dekabr 2014-cü il</i>
Tələbli depozitlər	901,216	558,229
Müddətli depozitlər	472,897	144,829
<b>Müştərilər qarşısında öhdəliklər</b>	<b>1,374,113</b>	<b>703,058</b>
Buraxılmış zamanətlər üzrə girov kimi saxlanılan vəsaitlər (Qeyd 21)	8,090	2,500

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 16. Müştərilər qarşısında öhdəliklər (davamı)

Aşağıdakı cədvəldə müştəri hesabları iqtisadi sektorlar üzrə təhlil edilir:

	<i><b>31 dekabr 2015-ci il</b></i>	<i><b>31 dekabr 2014-cü il</b></i>
İnvestisiya yönümlü şirkətlər	481,678	289,970
Fiziki şəxslər	367,234	194,757
Ticarət və xidmət	184,048	125,256
Nəqliyyat və rabitə	82,876	15,110
Tikinti	66,385	10,463
Sığorta	58,299	27,154
İstehsal	56,207	1,864
Qeyri-bank kredit təşkilatları	18,256	8,407
Mehmanxana biznesi	17,904	13,696
İctimai təşkilatlar	17,863	10,925
Dağ-mədən	11,859	329
Enerji	844	37
Kənd təsərrüfatı	207	198
Digər	10,453	4,892
<b>Müştərilər qarşısında öhdəliklər</b>	<b>1,374,113</b>	<b>703,058</b>

31 dekabr 2015-ci il tarixinə müştərilərin depozitlərinə beş (2014-cü il: beş) ən iri müştəridə cəmi müştəri depozitləri portfelinin 45%-ni təmsil edən 623,366 min AZN (2014-cü il: cəmi müştəri depozitləri portfelinin 53%-ni təmsil edən 370,629 min AZN) məbləğində qalıqlar daxil olmuşdur.

## 17. Digər borc öhdəlikləri

31 dekabr 2015-ci il tarixinə digər borc öhdəliklərinə müddəti 2021-ci ilin aprel ayında (2014-cü il: 2021-ci ilin aprel ayında) başa çatan və ildə 1.67%-6.35% dərəcəsi ilə (2014-cü il: ildə 1.45%-10.13%) faiz hesablanmış 93,814 min AZN (2014-cü il: 55,451 min AZN) məbləğində beş ((2014-cü il: altı) xarici bankda olan qalıqlar daxil idi. Bu təminatsız borçların məqsədi Qrupun müştərilərinin idxlə əməliyyatlarının maliyyələşdirilməsidir (akkreditivlər).

## 18. Törəmə maliyyə alətləri

Qrup ticarət məqsədləri üçün törəmə maliyyə alətlərindən istifadə edir. Aşağıdakı cədvəl aktivlər və ya öhdəliklər kimi qeydə alınmış törəmə maliyyə alətlərinin ədalətli dəyərlərini şərti məbləğləri ilə birlikdə göstərir. Şərti məbləğ, ümumi göstərilməklə, törəmə alətin aid olduğu müvafiq aktivin məbləği, soraq dərəcəsi və ya göstəricisidir və törəmələrin dəyərində dəyişiklikləri ölçmək üçün baza kimi çıxış edir. Şərti məbləğlər ilin sonuna başa çatmamış əməliyyatların həcmini göstərir və kredit riskini eks etdirmir.

	<i><b>31 dekabr 2015-ci il</b></i>		<i><b>31 dekabr 2014-cü il</b></i>	
	<i><b>Şərti məbləğ</b></i>	<i><b>Ədalətli dəyər Aktiv</b></i>	<i><b>Şərti məbləğ</b></i>	<i><b>Ədalətli dəyər Aktiv</b></i>
<b>Faiz dərəcəsi üzrə müqavilələr</b>				
Opcionlar – yerli	3,350	–	(22)	–
<b>Xarici valyuta üzrə müqavilələr</b>				
Forvardlar və svoplar – xarici	38,158	324	(26)	9,730
Opcionlar – yerli	3,283	–	(943)	–
<b>Cəmi törəmə aktivlər/ (öhdəliklər)</b>	<b>324</b>	<b>(991)</b>		
			<b>(87)</b>	<b>(87)</b>

Cədvəldə xarici və yerli kimi göstərilənlər tərəf-müqabillərə aiddir və xarici – qeyri-Azərbaycan müəssisələri, yerli isə Azərbaycan müəssisələri deməkdir.

(Cədvəldəki rəqamlar min Azərbaycan manatı ilə təqdim edilir)

## 18. Törəmə maliyyə alətləri (davamı)

31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə Qrupun aşağıdakı törəmə alətlər üzrə pozisiyaları olmuşdur:

### Forvardlar

Forvard və fyuçers müqavilələri müəyyən qiymətlə və gələcək tarixdə müəyyən edilmiş maliyyə alətinin alınması və ya satılması haqqında müqavilə razılaşmalarıdır. Forvardlar birjdadan kənar bazarda bağlanılan xüsusi müqavilələrdir.

### Svoplar

Svoplar iki tərəf arasında müəyyən edilmiş şərti məbləğlər əsasında faiz dərəcəsinin, məzənnənin və ya fond əmsalının dəyişməsinə bərabər məbləğlərin mübadiləsi və (kredit defoltu svopu ilə əlaqədar) müəyyən hadisələr baş verdiyi halda kreditlər üzrə ödənişlərin aparılması haqqında müqavilə razılaşmalarıdır.

### Opcionlar

Opcionlar alıcının müəyyən sayıda maliyyə alətlərini müəyyən edilmiş şərti məbləğlə müəyyən edilmiş gələcək tarixdə və ya müəyyən edilmiş müddət ərzində istənilən zaman almaq və ya satmaq hüququnu (öhdəliyini deyil) nəzərdə tutan müqavilə razılaşmalarıdır.

## 19. Vergilər

Mənfəət vergisi xərci aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci il tarixində başa çatan il	31 dekabr 2014-cü il tarixində başa çatan il
Cari vergi xərci	(2,708)	(3,062)
Təxirə salınmış vergi gəliri/(xərci) – müvəqqəti fərqlərin yaranması və qaytarılması	(1,803)	2,982
Çıxılsın: digər ümumi gəlirdə tanınmış təxirə salınmış vergi	(50)	36
<b>Mənfəət vergisi xərci</b>	<b>(4,561)</b>	<b>(44)</b>

İl ərzində digər ümumi gəlirə aid edilmiş maddələrlə bağlı olan təxirə salınmış vergi belədir:

	31 dekabr 2015-ci il tarixində başa çatan il	31 dekabr 2014-cü il tarixində başa çatan il
Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə xalis zərərlər/(gəlirlər)	50	(36)
Digər ümumi gəlirə aid edilmiş mənfəət vergisi	50	(36)

Effektiv mənfəət vergisi dərəcəsi yerli qanunvericiliyə uyğun mənfəət vergisi dərəcəsindən fərqlənir. Aşağıdakı cədvəldə yerli qanunvericilik əsasında mənfəət vergisi xərci faktiki xərclərlə tutuşdurulur:

	31 dekabr 2015-ci il tarixində başa çatan il	31 dekabr 2014-cü il tarixində başa çatan il
<b>Mənfəət vergisi xərcindən əvvəl mənfəət/(zərər)</b>	<b>18,944</b>	<b>(2,752)</b>
Yerli qanunvericiliyə uyğun olan mənfəət vergisinin dərəcəsi	20%	20%
<b>Yerli qanunvericiliyə uyğun dərəcə ilə nəzəri vergi ödənişi</b>	<b>(3,789)</b>	<b>550</b>
Mənfəət hesabına xərclərin vergiyə təsiri	(1,350)	(394)
Tanınmamış təxirə salınmış vergi aktivlərində dəyişiklik	498	(386)
Gələcək dövrə keçirilmiş, əvvəller tanınmamış istifadə edilmiş vergi zərərləri	151	–
Vergidən azad gəlirin vergiyə təsiri	199	192
Xarici ölkədə vergi dərəcəsində fərqli təsiri	15	–
Diger	(285)	(6)
<b>Mənfəət vergisi xərci</b>	<b>(4,561)</b>	<b>(44)</b>

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 19. Vergilər (davamı)

31 dekabrda təxirə salınmış vergi aktivləri və öhdəlikləri və onların müvafiq illərdə hərəkəti aşağıdakı kimi olmuşdur:

	<i>Müvəqqəti fərqlərin yaranması və ləğv edilməsi</i>		<i>Müvəqqəti fərqlərin yaranması və ləğv edilməsi</i>		<i>Müəssisələrin birləşməsinin təsiri (Qeyd 5)</i>	<i>Çevirmə fərqi</i>	<i>2015</i>
	<i>Mənəfət və zərər haqqında hesabatda</i>	<i>Digər ümumi gəlirdə</i>	<i>Mənəfət və zərər haqqında hesabatda</i>	<i>Digər ümumi gəlirdə</i>			
	<i>2013</i>	<i>2014</i>	<i>2013</i>	<i>2014</i>			
<b>Çıxılan müvəqqəti fərqlərin vergiya təsiri</b>							
Gələcək dövrlərə keçirilmiş vergi zərərləri	265	689	–	954	(1,244)	–	1,052
Ticarət qiymətli kağızları	–	–	–	–	572	–	–
Müştərilərə verilmiş kreditlər	177	1,094	–	1,271	(52)	–	–
İnvestisiya qiymətli kağızları	11	–	(11)	–	–	–	–
İnvestisiya əmlakı	–	–	–	–	66	–	–
Əmlak və avadanlıq	–	55	–	55	43	–	(50)
Qeyri-maddi aktivlər	–	15	(3)	12	(12)	–	–
Tərəmə maliyyə öhdəlikləri	–	–	–	–	193	–	–
Zəmanətlər və akkreditivlər üçün ehtiyat	–	185	–	185	(185)	–	–
Digər öhdəliklər	540	(329)	–	211	704	–	50
<b>Ümumi təxirə salınmış vergi aktivisi</b>	<b>993</b>	<b>1,709</b>	<b>(14)</b>	<b>2,688</b>	<b>85</b>	<b>–</b>	<b>1,102</b>
Tanınmamış təxirə salınmış vergi aktivisi	(265)	(386)	–	(651)	664	–	(13)
<b>Təxirə salınmış vergi aktivisi</b>	<b>728</b>	<b>1,323</b>	<b>(14)</b>	<b>2,037</b>	<b>749</b>	<b>–</b>	<b>1,102</b>
<b>Vergi tutulan müvəqqəti fərqlərin vergiya təsiri</b>							
Ticarət qiymətli kağızları	(119)	72	–	(47)	47	–	–
Kredit təşkilatlarından alınacaq məbləğlər	(124)	(98)	–	(222)	(1,797)	–	–
İnvestisiya qiymətli kağızları	–	(2)	(22)	(24)	–	50	(3)
Müştərilərə verilmiş kreditlər	(1,796)	1,085	–	(711)	286	–	168
Əmlak və avadanlıqlar	(303)	283	–	(20)	(394)	–	(414)
Qeyri-maddi aktivlər	(46)	46	–	–	(72)	–	(20)
Zəmanətlər və akkreditivlər üçün ehtiyat	(309)	309	–	–	(672)	–	–
Aliş zamanı yaranmış təxirə salınmış vergi	–	–	–	–	–	–	(672)
<b>Təxirə salınmış vergi öhdəliyi</b>	<b>(2,697)</b>	<b>1,695</b>	<b>(22)</b>	<b>(1,024)</b>	<b>(2,602)</b>	<b>50</b>	<b>(5,599)</b>
<b>Xalis təxirə salınmış vergi aktivləri/(öhdəliyi)</b>	<b>(1,969)</b>	<b>3,018</b>	<b>(36)</b>	<b>1,013</b>	<b>(1,853)</b>	<b>50</b>	<b>(4,497)</b>

Təxirə salınmış vergi öhdəliyi (2014-cü il: təxirə salınmış vergi aktivləri) tanınmayan, konsolidasiyadan irəli gələn tərəmə müəssisələrə investisiyalarla bağlı cəmi 16,186 AZN (2014-cü il: 546 AZN) məbləğində müvəqqəti fərqlər tanınmamışdır.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 19. Vergilər (davamı)

31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda təxirə salınmış vergilər aşağıdakı şəkildə üzləşdirilə bilər:

	<i>31 dekabr 2015-ci il</i>	<i>31 dekabr 2014-cü il</i>
Təxirə salınmış vergi aktivləri	1,555	1,013
Təxirə salınmış vergi öhdəlikləri	<u>(9,688)</u>	-
<b>Xalis təxirə salınmış vergi (öhdəlikləri)/aktivləri</b>	<b>(8,133)</b>	<b>1,013</b>

## 20. Kapital

31 dekabr 2015-ci və 2014-cü il tarixlərində Bankın buraxılmasına icazə verilmiş, buraxılmış və tam ödənilmiş kapitalı hər bir adı səhmin nominal dəyəri 33,300.00 AZN olmaqla 10,000 adı səhmdən ibarət olan dəyəri 333,000 min AZN məbləğində olmuşdur. Hər bir adı səhm səhmdara bir səsvermə hüququnu verir.

14 fevral 2014-cü il tarixində Bankın səhmdarları səhmdar kapitalını əlavə 105,000 min AZN məbləğində nağd pul vəsaiti hesabına artırılmasını qərara almışdır. Səhmdar kapitalının artırılması 22 aprel 2014-cü il tarixində tamamlanmışdır. Bu artım bir səhmin nominal dəyəri 22,800.00 AZN olan 10,000 səhmi bir səhmin nominal dəyəri 33,300.00 AZN olan eyni sayıda səhmə çevriləməsi ilə həyata keçirilmişdir.

7 may 2014 Bank səhmdarlara cəmi 14,992 min AZN məbləğində dividendlər ödəmişdir. 25 dekabr 2014-cü il tarixində Bankın səhmdarları 31 dekabr 2014-cü il tarixinə ödənilməli olan cəmi 10,832 min AZN məbləğində dividendlər elan etmişdir.

25 iyun 2015-ci ildə Səhmdarların Ümumi Yığıncağı 10,832 min AZN məbləğində dividendlərin ödənilməsi haqqında 25 dekabr 2014-cü il tarixli qərarını ləğv etmişdir.

### Məzənnə fərqləri üzrə ehtiyat

Məzənnə fərqləri üzrə ehtiyat xarici törəmə müəssisələrinin maliyyə hesablarının yenidən hesablanmasıdan yaranan valyuta fərqini uçota almaq üçün istifadə edilir. 83,707 AZN məbləğində gelir (2014-cü il: 2,731 min AZN məbləğində zərər) il ərzində AZN-in iki dəfə devalvasiya etməsindən əmələ gəlmüşdür (2014-cü il: AZN-in bahalaşması) (Qeyd 3).

### Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə realizasiya edilməmiş galirlər (zərərlər)

Bu ehtiyat Satış üçün mövcud olan investisiya qiymətli kağızları üzrə ədalətli dəyərdəki dəyişiklikləri əks etdirir.

## 21. Təəhhüdlər və potensial öhdəliklər

### Əməliyyat mühiti

Azərbaycan iqtisadi islahatları aparmağa və hüquqi, vergi və nizamlayıcı infrastrukturunu təkmilləşdirməyə davam edir. Azərbaycan iqtisadiyyatının gələcək sabitliyi önəmli dərəcədə islahat və dəyişikliklərdən, eləcə də hökumətin gördüyü iqtisadi, maliyyə və monetar tədbirlərinin effektivliyindən asılıdır.

Xam neftin qiymətinin xeyli aşağı düşməsinin nəticəsində Azərbaycan manatı ABŞ dollarına qarşı 21 fevral 2015-ci ildə 1 ABŞ dolları üçün 0.7862 AZN-dən 1.0500 AZN-dək və sonra 21 dekabr 2015-ci il tarixində 1 ABŞ dolları üçün 1.5500 AZN-dək devalvasiya etmişdir. İkinci devalvasiyadan sonra Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan manatının üzən məzənnə dərəcəsinə keçməsini elan etmişdir.

Bu bank sisteminin likvidliyinin pisləşməsi və kredit şərtlərinin sərtleşməsi ilə nəticələnmişdir. Hazırda iqtisadi artım, kapitalı əldə etmək imkanı və kapitalın dəyəri ilə bağlı Qrupun gələcək nəticələrinə, maliyyə vəziyyətinə və biznes perspektivlərinə hazırda müəyyən edilə bilməyən şəkildə mənfi təsir göstərə bilən qeyri-müəyyənliklər mövcuddur. Belə mənfi təsirlər arasında kredit portfelinin keyfiyyətinin pisləşməsi də ola bilər ki, bu da ümidsiz kreditləri artırı və kreditlər üzrə giorv dəyərini və investisiya qiymətli kağızları üzrə zərərləri azalda bilər.

## 21. Təəhhüdlər və potensial öhdəliklər (davamı)

### Əməliyyat mühiti (davamı)

Azərbaycan hökuməti cari iqtisadi çətinliklərə cavab olaraq islahatları sürətləndirmək və bank sistemini dəstəkləmək planlarını bəyan etmişdir.

Qrupun rəhbərliyi cari şəraitdə baş verən bu cür dəyişiklikləri izləməkdədir və Qrupun yaxın gələcəkdə fəaliyyətinin davamlılığı və inkişafını dəstəkləmək üçün lazıム hesab etdiyi ehtiyat tədbirlərini görməkdədir.

### Hüquqi rəhbərlik

Adı fəaliyyətində Qrup məhkəmə iddiaları və şikayətlərinin obyekti olur. Rəhbərlik hesab edir ki, belə iddia və ya şikayətlərdən irəli gələn öhdəlik (əgər olarsa) Qrupun maliyyə vəziyyəti və ya gələcək əməliyyat nəticələrinə müüm mənfi təsir göstərməyəcəkdir.

### Vergilər

Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez edilən dəyişikliklərə məruzdur. Bundan əlavə, Bankın əməliyyatları və fəaliyyətinə tətbiq edilən vergi qanunvericiliyinin vergi orqanları tərefindən şərh edilməsi rəhbərliyin şəhri ilə üst-üstə düşməyə bilər. Azərbaycanda son zamanlar baş vermiş hadisələr göstərir ki, vergi orqanları qanunvericiliyin şərh edilməsi və vergi hesablamalarının yoxlanılmasında daha sərt mövqe tutu bilərlər. Nəticədə, vergi orqanları əməliyyat və fəaliyyət növləri ilə bağlı əvvəl irəli sūrmədikləri iddiaları irəli stüre bilərlər. Nəticə etibarı ilə əlavə iri vergi, cərimə və faiz hesablana bilər. Vergi yoxlamaları yoxlama ilindən əvvəlki üç maliyyə ili üzrə aparıla bilər.

31 dekabr 2015-ci il tarixinə rəhbərlik hesab edir ki, müvafiq qanunvericiliyin rəhbərlik tərefindən tətbiq edilən şəhri münasibdir və Qrupun vergi, valyuta və gömrük mövqeləri qəbul ediləcəkdir.

### Sığorta

Bank hazırda səhvlardən və ya təhriflərdən irəli gələn öhdəliklərlə əlaqədar sığorta təminatı almamışdır. Hazırda məsuliyyətinin sığortalanması Azərbaycanda geniş yayılmayıb.

### ARMB əmsallarına uyğunlaşma

ARMB banklardan yerli standartlara uyğun olan maliyyə hesabatları əsasında hesablanmış müəyyən əmsallara uyğunlaşlığı tələb edir. 31 dekabr 2015-ci il tarixinə Bank aşağıdakılardan istisna olmaqla, bütün əmsallara uyğun olmuşdur:

- Kredit riski təminatının bazar dəyəri həmin kredit riskinin 100%-indən az olanda və ya kreditlərin daşınmaz əmlak formasında təminatının bazar dəyəri kredit dəyərinin 150%-indən aşağı olanda, bir borcalan və ya əlaqəli borcalanlar qrupu üzrə maksimal kredit riski əmsalı bankın cəmi kapitalının 7 faizindən artıq olmamalıdır. 31 dekabr 2015-ci il tarixinə Bankın əmsalı 22.42% olmuşdur.
- Bir hüquqi şəxsədə pay əmsalı cəmi kapitalın 10%-dən çox olmamalıdır. 31 dekabr 2015-ci il tarixinə Bankın əmsalı 49.21% olmuşdur.
- Digər hüquqi şəxsədə pay əmsalı cəmi kapitalın 40%-dən çox olmamalıdır. 31 dekabr 2015-ci il tarixinə Bankın əmsalı 72.23% olmuşdur.

İl ərzində Bank bu uyğunsuzluqla bağlı hər ay ARMB-yə məlumat təqdim etmiş və heç bir zaman Banka qarşı hər hansı sanksiya tətbiq edilməmişdir. Əvvəlki illərdə, Bank ARMB-dən Banka qarşı yuxarıda göstərilən ilk uyğunsuzluğa görə hazırda heç bir sanksiyanın tətbiq edilməməsi haqqında məktub almışdır. Bundan əlavə, 2015-ci ilin noyabr ayında Bank ARMB-dən tədbirlər planlarının qəbul edilməsi haqqında və yuxarıdakı pozuntulara görə Banka qarşı heç bir sanksiyanın tətbiq edilməməsi haqqında məktublar almışdır. Rəhbərlik hesab edir ki, Banka qarşı gələcəkdə heç bir sanksiya tətbiq edilməyəcək.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 21. Təəhhüdlər və potensial öhdəliklər (davamı)

### Maliyyə təəhhüdləri və potensial öhdəliklər

Qrup tərəfindən müştərilərə zəmanətlərin və akkreditivlərin verilməsinin əsas məqsədi müştərilərə tələb olduqca vəsaitlərin mövcudluğunu təmin etməkdir. Zəmanətlər və ehtiyat akkreditivləri müştəri üçüncü tərəflər qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi təqdirdə Qrupun ödəmələr edəcəyini qəti təsdiq edən sənədlərdir. Sənədli akkreditivlər və kommersiya akkreditivləri, Qrupa müəyyən edilmiş məbləğə qədər və xüsusi şərtlərlə tələb təqdim etmək hüququnu üçüncü tərəfə verən, Qrupun müştəri adından üzərinə götürdüyü yazılı öhdəlik olaraq, aid olduqları malların çatdırılması və ya pul depozitləri ilə təmin edilir və beləliklə də birbaşa borc la müqayisədə daha aşağı riskə məruz qoyur.

Maliyyə təəhhüdləri və potensial öhdəliklər aşağıdakılardan ibarətdir:

	<i>31 dekabr 2015-ci il</i>	<i>31 dekabr 2014-cü il</i>
<b>Kreditlə bağlı təəhhüdlər</b>		
Verilmiş zəmanətlər	232,587	66,994
İstifadə edilməmiş kredit xətləri	44,184	28,912
Akkreditivlər	20,733	24,604
	<b>297,504</b>	<b>120,510</b>
<b>Əməliyyat icarəsi üzrə öhdəliklər</b>		
1 ilədək	2,593	2,072
1 ildən 5 ilədək	5,936	6,500
5 ildən çox	3,280	4,597
	<b>11,809</b>	<b>13,169</b>
<b>Çıxılsın – ehtiyatlar (Qeyd 22)</b>	<b>(379)</b>	<b>(2,683)</b>
<b>Təəhhüdlər və potensial öhdəliklər (girovdan əvvəl)</b>	<b>308,934</b>	<b>130,996</b>
Çıxılsın – verilmiş zəmanətlər üzrə girov kimi saxlanılan pul vəsaitləri (Qeyd 16)	(8,090)	(2,500)
<b>Təəhhüdlər və potensial öhdəliklər</b>	<b>300,844</b>	<b>128,496</b>

## 22. Faiz qazandıran aktivlər üzrə dəyərsizləşmə zərərləri və zəmanətlər və akkreditivlər üçün yaradılan ehtiyatlar

Faiz hesablanmış aktivlər üzrə dəyərsizləşmə zərərləri üçün ehtiyat və zəmanətlər və akkreditivlər üzrə ehtiyatlarda hərəkət aşağıdakı kimi olmuşdur:

	<i>31 dekabr 2015-ci il tarixində başa çatan il</i>					
	<i>Kredit</i>	<i>təşkilatlarından</i>				
		<i>Müəssisələrə kreditlər</i>	<i>Fiziki şəxslərə kreditlər</i>	<i>Müştərilərə cəmi kreditlər</i>	<i>alinacaq məbləğlər</i>	<i>Cəmi</i>
1 yanvarda	(34,401)	(366)	(34,767)	–	(34,767)	(2,683)
İl üzrə (xərc)/bərpa	(45,337)	(6,054)	(51,391)	(780)	(52,171)	2,304
Silinmiş məbləğlər	37,038	849	37,887	–	37,887	–
Törəmə müəssisənin alınması	(181)	–	(181)	–	(181)	–
Məzənnə fərqi	754	–	754	–	754	–
<b>31 dekabrda</b>	<b>(42,127)</b>	<b>(5,571)</b>	<b>(47,698)</b>	<b>(780)</b>	<b>(48,478)</b>	<b>(379)</b>

**25. Risklərin idarə edilməsi (davamı)**

**Ön söz (davamı)**

**Risklərin azaldılması**

Bank kredit risklərini azaltmaq üçün girovdan fəal istifadə edir.

**Həddindən artıq risk konsentrasiyası**

Bu tip risklərin yaranma səbəbləri, biznes tərəfdaşlarının eyni və ya oxşar iş fəaliyyəti ilə məşğul olmasına, iş növünün eyni coğrafi regionda yer almاسından, eyni iqtisadi xüsusiyyətlərə malik olan, iqtisadi və siyasi şərtlərdən asılı olan və bu səbəbdən müqavilələrdə göstərilmiş şərtlərin pozulma ehtimalını artırın risklər nəzərdə tutulur. Qrupun artan fəaliyyətinin xüsusi coğrafi yerlərdə və sənaye sahələrində konsentrasiyası nisbi həssaslığın yaranmasına səbəb ola bilər. Həddindən artıq risk konsentrasiyasının təsiri altına düşməmək üçün, Qrup daxili prosedurlarında müxtəlif xüsusiyyətlərə malik olan portfellərin idarə edilməsi qaydaları ilə təmin olunur. Müəyyən edilmiş kredit və müştəri depozitləri üzrə risk konsentrasiyası müvafiq qaydada nəzarət və idarə olunur.

**Kredit riski**

Kredit riski – Qrupun sifarişçiləri, müştəriləri və ya biznes tərəfdaşları müqavilə öhdəliklərini yerinə yetirmədikləri üçün Qrupun zərər çəkməsi riskidir. Qrup kredit riskini ayrı-ayrı biznes tərəfdaşları və coğrafi və sənaye konsentrasiyaları üzrə Qrupun qəbul etməyə hazır olduğu riskin həcmi üzrə limitləri müəyyən etməklə və həmin limitlərə riayət edilməni monitoring etməklə idarə edir və nəzarət altında saxlayır.

Qrup kredit keyfiyyətinin yoxlanılması prosesini təsis etmişdir ki, girovun müntəzəm qaydada yenidən baxılması da daxil olmaqla biznes tərəfdaşlarının krediti ödəmək qabiliyyətlərində mümkün dəyişikliklərin tez müəyyən edilməsi təmin edilsin. Biznes tərəfdaşları üzrə limitlər kredit riskinin təsnifləşdirilməsi sistemindən istifadə etməklə müəyyən edilir. Kredit keyfiyyətinin müntəzəm qaydada yenidən baxılması prosesi Qrupa məruz qaldığı risklər nəticəsində potensial zərəri qiymətləndirmək və lazımi tədbirləri görmək imkanını yaradır.

**Kreditlə bağlı təzahhüb riskləri**

Qrupun müştərilərə verdiyi zamanətlər əsasında Bank tərəfindən onların adından ödənişlər aparmaq zərurəti yaranı bilər. Müştərilər bu ödənişləri Banka akkreditivin şərtləri əsasında qaytarırlar. Onlar Qrupu kredit risklərinə oxşar risklərə məruz qoyur, bunlar da eyni nəzarət prosesləri və qaydaları ilə azaldılır.

Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatın komponentlər, o cümlədən törəmə alətlər üçün məruz qala biləcəyi maksimal kredit riski, qarşılıqlı hesablaşma haqqında əsas razılaşmaların və girov razılaşmalarının istifadə edilməsi nəticəsində riskin azalmasını nəzərə almadan, daha yaxşı onların balans dəyərləri ilə əks etdirilir.

Maliyyə alətləri ədalətli dəyərlə qeydə alınanda yuxarıda göstərilən məbləğlər dəyərin dəyişməsi nəticəsində gələcəkdə yaranı bilən maksimal riskin həcmini deyil, cari kredit riskinin həcmini əks etdirir.

Maliyyə alətlərinin hər bir sinfi üzrə kredit riskinin maksimal həcmi haqqında daha ətraflı məlumat xüsusi qeydlərdə açıqlanır.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 25. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski (davamı)

#### Maliyyə aktivlərinin siniflər üzrə kredit keyfiyyəti

Maliyyə aktivlərinin kredit keyfiyyəti Qrupun daxili kredit reytinqləri ilə idarə olunur. Aşağıdakı cədvəldə Qrupun kredit reytinqi sistemində əsaslanaraq maliyyə vəziyyəti haqqında hesabatın kreditlə bağlı sətirlərində aktivlərin sinifləri üzrə kredit keyfiyyəti göstərilir.

Qeydlər	Vaxtı keçməmiş və dəyərsizləşməmiş			Vaxtı keçmiş,			Cəmi
	Yüksək reyting	Standart reyting	Qeyri-standart reyting	lakin dəyərsiz- ləşməmiş	Fərdi şəkildə dəyərsizləşmiş		
<b>31 dekabr 2015-ci il</b>							
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (kassada olan pul vəsaitləri istisna olmaqla)	6	199,708	704,835	—	—	—	904,543
Ticarət qiymətli kağızları	7	—	46,238	—	—	—	46,238
Kredit təşkilatlarından alınacaq məbləğlər	8	19,196	113,092	—	5,607	780	138,675
İnvestisiya qiymətli kağızları	9	81,943	11,656	—	—	—	93,599
Müştərilərə verilmiş kreditlər	10						
Müəssisələrə verilmiş kreditlər		—	693,412	21,942	76,185	31,673	823,212
Fiziki şəxslərə verilmiş kreditlər		—	119,737	1,617	700	4,582	126,636
<b>Cəmi</b>		<b>300,847</b>	<b>1,688,970</b>	<b>23,559</b>	<b>82,492</b>	<b>37,035</b>	<b>2,132,903</b>

Qeydlər	Vaxtı keçməmiş və dəyərsizləşməmiş			Vaxtı keçmiş,			Cəmi
	Yüksək reyting	Standart reyting	Fərdi şəkildə dəyərsizləşmiş	lakin dəyərsiz- ləşməmiş	Fərdi şəkildə dəyərsizləşmiş		
<b>31 dekabr 2014-cü il</b>							
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (kassada olan pul vəsaitləri istisna olmaqla)	6	16,321	261,666	—	—	—	277,987
Ticarət qiymətli kağızları	7	—	28,599	—	—	—	28,599
Kredit təşkilatlarından alınacaq məbləğlər	8	5,620	67,071	—	—	—	72,691
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	9	209,467	—	—	—	—	209,467
Müştərilərə verilmiş kreditlər	10						
Müəssisələrə verilmiş kreditlər		—	366,295	47,199	32,121	60,936	506,551
Fiziki şəxslərə verilmiş kreditlər		—	64,166	1,079	1,079	767	67,091
<b>Cəmi</b>		<b>231,408</b>	<b>787,797</b>	<b>48,278</b>	<b>33,200</b>	<b>61,703</b>	<b>1,162,386</b>

Qrup tərəfindən kreditlərlə bağlı aktivlərin təsnifləşdirilməsi aşağıdakı qaydada həyata keçirilmişdir:

Yüksək reytinqli – bura dövr ərzində kredit şərtlərində heç bir dəyişiklik olmayan, ödəniş müddətində gecikmə olmayan və maliyyə vəziyyəti və ya ölkə riski əla qiymətləndirilən biznes tərəfdaşları aid edilir.

Standart reytinqli – bura dövr ərzində kredit şərtlərində heç bir dəyişiklik olmayan, ödəniş müddətində gecikmə 30 gündən çox olmayan və maliyyə vəziyyəti yaxşı qiymətləndirilən biznes tərəfdaşları aid edilir.

Qeyri-standart reytinqli – bura dövr ərzində kredit şərtlərinə dəyişiklik edilən, əsas və faiz borclarında gecikmələr olmayan və maliyyə vəziyyəti qənaətbəxş qiymətləndirilən biznes tərəfdaşları aid edilir.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 25. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski (davamı)

Vaxtı keçmiş, lakin dəyərsizləşmiş – bura dövr ərzində kredit şərtlərinə dəyişiklik edilən, əsas və faiz borclarında vaxtı keçmiş borcları olan və maliyyə vəziyyəti kafi qiymətləndirilən biznes tərəfdaşları aid edilir. Vaxtı keçmiş kreditlərin müddətlər üzrə təhlili aşağıda təqdim olunur. Vaxtı keçmiş kreditlərin əksəriyyəti dəyərsizləşmiş hesab olunmur.

Fərdi şəkildə dəyərsizləşmiş – bura dövr ərzində kredit şərtlərinə dəyişiklik edilən, əsas və faiz borclarında vaxtı keçmiş borcları olan və maliyyə vəziyyəti kafi və qeyri-kafi qiymətləndirilən biznes tərəfdaşları aid edilir.

Siyasətinə uyğun olaraq Qrup kredit portfeli daxilində reytingləri dəqiq və ardıcıl şəkildə tətbiq etməlidir. Bu mövcud risklərin məqsədli idarə olunması, habelə kredit risklərinin həcmərini bütün fəaliyyət növləri, coğrafi bölgələr və məhsullar üzrə müqayisə edilməsi imkanını təmin edəcəkdir. Reyting sistemi biznes tərəfdaşlarının qiymətləndirilməsi üçün əsas ilkin məlumat olan bir sıra maliyyə-analitik metodlara, eləcə də işlənmiş bazar məlumatlarına əsaslanır. Büttün daxili risk kateqoriyaları Bankın reyting siyasetinə uyğun olaraq müəyyən edilir. Verilən reytinglər müntəzəm qaydada qiymətləndirilir və yenidən baxılır.

31 dekabr 2014-cü il tarixinə vaxtı keçmiş kreditlərin müddətlər üzrə təhlili aşağıdakı cədvəldə təqdim olunur:

<b>31 dekabr 2015-ci il</b>	<b>30 gündən az</b>	<b>31-60 gün</b>	<b>6-90 gün</b>	<b>90 gündən çox</b>	<b>Cəmi</b>
Kredit təşkilatlarından alınacaq məbləğlər	–	–	–	5,607	<b>5,607</b>
Müştərilərə verilmiş kreditlər					
Hüquqi şəxslər	–	32,496	17,785	25,904	<b>76,185</b>
Fiziki şəxslər	–	–	–	700	<b>700</b>
<b>Cəmi</b>	<b>–</b>	<b>32,496</b>	<b>17,785</b>	<b>32,211</b>	<b>82,492</b>

<b>31 dekabr 2014-cü il</b>	<b>30 gündən az</b>	<b>31-60 gün</b>	<b>61-90 gün</b>	<b>90 gündən çox</b>	<b>Cəmi</b>
Müştərilərə verilmiş kreditlər					
Hüquqi şəxslər	–	–	–	32,121	<b>32,121</b>
Fiziki şəxslər	–	–	–	1,079	<b>1,079</b>
<b>Cəmi</b>	<b>–</b>	<b>–</b>	<b>–</b>	<b>33,200</b>	<b>33,200</b>

### Dəyərsizləşmənin qiymətləndirilməsi

Kreditlərin dəyərsizləşmə baxımından qiymətləndirilməsi zamanı nəzərə alınan əsas amillərə aşağıdakılardır: əsas məbləğlərin və faizlərin ödənilməsinin 90 gündən artıq müddətdə gecikdirilib-gecikdirilməməsi, biznes tərəfdaşlarının pul vəsaitlərinin hərəkətlərində çətinliklər haqqında məlumatın olub-olmaması, kredit reytinglərinin aşağı düşməsi və ya müqavilənin ilkin şərtlərinin pozulması. Qrup dəyərsizləşmə baxımından iki səviyyədə qiymətləndirmə aparır: fərdi şəkildə qiymətləndirilən ehtiyatlar və məcmu şəkildə qiymətləndirilən ehtiyatlar.

### Fərdi şəkildə qiymətləndirilən ehtiyatlar

Qrup fərdi olaraq mühüm olan hər bir kredit və ya avans üzrə tələb olunan ehtiyatları fərdi şəkildə müəyyən edir. Ehtiyatların məbləği müəyyən edildiyi zaman aşağıdakı amillər nəzərə alınır: biznes tərəfdaşının biznes-planının dayanıqlığı, onun maliyyə çətinlikləri yarandığı təqdirdə fəaliyyət nəticələrini təkmilləşdirmək qabiliyyəti, proqnozlaşdırılan mədaxillər və müflislik halında gözlənilən dividend ödənişləri, maliyyə dəstəyinin cəlb edilməsi imkanı, girovun satış dəyəri və gözlənilən pul vəsaitləri hərəkətinin müddətləri. Gözlənilməyən hadisələr daha yaxın diqqət yetirilməsini tələb etdiyi hallar istisna olmaqla, dəyərsizləşmə zərərləri hər hesab tarixində qiymətləndirilir.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 25. Risklərin idarə edilməsi (davamı)

### Kredit riski (davamı)

#### Məcmu şəkildə qiymətləndirilən ehtiyatlar

Fərdi olaraq mühüm olmayan müştərilərə verilmiş kreditlərin (o cümlədən kredit kartları, ipoteka kreditləri və girovsuz istehlakçı kreditlərinin) və fərdi olaraq mühüm olan, lakin fərdi şəkildə dəyərsizləşməsinə dair obyektiv sübutlar olmayan kreditlərin dəyərsizləşməsi üçün ehtiyatlar məcmu şəkildə qiymətləndirilir. Ehtiyatlar hər bir hesabat tarixinə qiymətləndirilir və bu zaman hər bir kredit portfeli ayrıca təhlil edilir.

Məcmu şəkildə qiymətləndirmə zamanı fərdi şəkildə dəyərsizləşməyə dair obyektiv sübut olmayanda da portfelin dəyərsizləşməsi müəyyən edilir. Dəyərsizləşmə zərərləri aşağıdakı məlumatları nəzərə almaqla müəyyən edilir: portfel üzrə tarixi zərərlər, cari iqtisadi şəraitlər, zərərin çəkilməsi ehtimal edilən andan həmin zərərin dəyərsizləşmə üzrə fərdi şəkildə qiymətləndirilən dəyərsizləşmə zərərini tələb etməsi müəyyən edildiyi anadək təxmini müddət və gözlənilən mədaxillər və aktiv dəyərsizləşdikdən sonra dəyərin bərpa edilməsi. Bölmə rəhbərliyi bir ilədək ola bilən bu müddətin müəyyən edilməsinə görə masuliyət daşıyır. Bundan sonra dəyərsizləşmə ehtiyatı kredit rəhbərliyi tərəfindən Qrupun ümumi siyasətinə uyğunluq baxımından yoxlanılır.

Maliyyə zəmanətləri və akkreditivlər kreditlərlə eyni şəkildə qiymətləndirilir və ehtiyat ayrılır.

Qrupun pul aktivləri və öhdəlikləri üzrə coğrafi cəmləşmə belədir:

	31 dekabr 2015-ci il				31 dekabr 2014-cü il					
	Azərbaycan	İƏIT	MDB və digər qeyri-İƏIT dövlətləri		Cəmi	Azərbaycan	İƏIT	MDB və digər qeyri-İƏIT dövlətləri		Cəmi
			Cəmi	İƏIT				İƏIT	Cəmi	
<b>Maliyyə aktivləri</b>										
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	330,824	671,580	18,902	1,021,306	89,584	253,478	4,918	347,980		
Ticarət qiymətlili kağızları	46,238	—	—	46,238	28,599	—	—	28,599		
Kredit təşkilatlarından alınacaq məbləğlər investisiya qiymətlili kağızları	109,336	14,787	13,772	137,895	60,271	6,609	5,811	72,691		
Tərəmə maliyyə aktivləri	8,151	5,154	80,294	93,599	177,120	—	32,347	209,467		
Müştərilərə verilmiş kreditlər	700,911	130,528	70,711	902,150	516,876	—	21,999	538,875		
Digər maliyyə aktivləri	2,501	2,263	—	4,764	1,269	—	—	1,269		
	<b>1,197,961</b>	<b>824,636</b>	<b>183,679</b>	<b>2,206,276</b>	<b>873,719</b>	<b>260,087</b>	<b>65,075</b>	<b>1,198,881</b>		
<b>Maliyyə öhdəlikləri</b>										
Banklar və dövlət fondları qarşısında öhdəliklər	309,002	1,785	58,906	369,693	165,486	4,723	4,168	174,377		
Müşərələr qarşısında öhdəliklər	1,360,252	—	13,861	1,374,113	700,853	—	2,205	703,058		
Digər borc öhdəlikləri	—	93,814	—	93,814	—	55,451	—	55,451		
Tərəmə maliyyə öhdəlikləri	965	26	—	991	—	—	87	87		
Digər maliyyə öhdəlikləri	3,454	2,900	59	6,413	1,636	37	27	1,700		
	<b>1,673,673</b>	<b>98,525</b>	<b>72,826</b>	<b>1,845,024</b>	<b>867,975</b>	<b>60,211</b>	<b>6,487</b>	<b>934,673</b>		
Xalis aktivlər/ (öhdəliklər)	<b>(475,712)</b>	<b>726,111</b>	<b>110,853</b>	<b>361,252</b>	<b>5,744</b>	<b>199,876</b>	<b>58,588</b>	<b>264,208</b>		

## 25. Risklərin idarə edilməsi (davamı)

### Likvidlik riski və maliyyələşdirmənin idarə edilməsi

Likvidlik riski adı və ya fəvqəladə şəraitdə ödəniş tarixində Qrupun ödənişlə bağlı öhdəliklərini yerinə yetirə bilməməsi riskidir. Bu riski məhdudlaşdırmaq məqsədilə rəhbərlik mövcud minimal bank əmanətləri məbləğindən əlavə müxtəlif maliyyələşdirmə mənbələrini təmin etmişdir və bundan əlavə likvidliyi nəzərə almaqla aktivləri idarə edir və gələcək pul vəsaitləri hərəkətlərinin və likvidliyin gündəlik monitorinqini həyata keçirir. Bu proses gözlənilən pul vəsaitləri hərəkətlərinin qiymətləndirilməsini və tələb olunduqda əlavə maliyyələşdirmə əldə etmək üçün istifadə edilə bilən yüksək keyfiyyətli təminatın mövcudluğunu daxil edir.

Bank pul vəsaitlərinin hərəkəti gözlənilmədən kəsildiyi təqdirdə asanlıqla satıla bilən yüksək tələbatlı növbə-növ aktivlər portfelinə sahibdir. Bundan əlavə, Bank ARMB-də mütləq ehtiyat yerləşdirmiş və onun məbləği cəlb edilmiş müşteri əmanətlərinin səviyyəsindən asılıdır.

Likvidlik vəziyyəti Bank tərəfindən ARMB-nin təyin etdiyi müəyyən likvidlik əmsallarına əsaslanır. 31 dekabr 2015-ci və 2014-cü il tarixlərində bu əmsallar aşağıdakı kimi olmuşdur:

	31 dekabr 2015-ci il, %	31 dekabr 2014-cü il, %
--	-------------------------------	-------------------------------

Ani likvidlik əmsalı (ARMB minimum 30% tələb edir) (bir gün ərzində alınacaq və ya satılacaq aktivlər/tələb əsasında ödənilən öhdəliklər) 63 101

31 dekabr 2015-ci tarixinə PAŞA Bank Georgia SC-nin likvidlik əmsalı (likvidli aktivlərin orta həcmi /öhdəliklərin orta həcmi) GMB-nin tələblərinə əsaslanaraq 34% (2014-cü il: 102.66%) olmuşdur. GMB-nin tələb etdiyi minimal likvidlik səviyyəsi 30%-dir.

31 dekabr 2015-ci tarixinə, TRMB-nin müəyyən etdiyi tələblər əsasında PAŞA Yatırım Bankası A.Ş.-nın likvidlik əmsalı 322% olmuşdur. TRMB-nin tələb etdiyi minimal likvidlik səviyyəsi 100%-dir.

### Maliyyə öhdəliklərinin ödəniş tarixinə qalmış müddətlər üzrə təhlili

Aşağıdakı cədvəldə diskont edilməmiş müqavilə öhdəlikləri əsasında Qrupun 31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə maliyyə öhdəlikləri ödəniş tarixinə qalmış müddətlər üzrə təqdim edilir. Tələb əsasında ödənilməli öhdəliklər ödəniş tələbinin mümkün olan ən tez tarixdə verilmiş hesab olunur. Bununla bərabər Qrup gözləyir ki, müşterilərin çoxu Qrup ödənişi aparmalı olduğu ən tez tarixdə ödənişi tələb etməyəcək və cədvəl keçmiş müddətlər üçün əmanətlərin tələb edilməsi haqqında məlumat əsasında Qrupun hesablaşığı gözlənilən pul vəsaitləri hərəkətlərini eks etdirmir.

Maliyyə öhdəlikləri	3 aydan az	3-12 ay	1-5 il	5 ildən çox	Cəmi 2015
<b>31 dekabr 2015-ci il</b>					
Banklar və dövlət fondları qarşısında öhdəliklər	199,791	105,121	52,716	37,127	394,755
Müşterilər qarşısında öhdəliklər	1,030,542	278,887	90,475	-	1,399,904
Digər borc öhdəlikləri	5,944	16,481	80,934	2,204	105,563
Törəmə maliyyə öhdəlikləri	26	-	965	-	991
Digər maliyyə öhdəlikləri	5,967	446	-	-	6,413
<b>Cəmi diskont edilməmiş maliyyə öhdəlikləri</b>	<b>1,242,270</b>	<b>400,935</b>	<b>225,090</b>	<b>39,331</b>	<b>1,907,626</b>

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 25. Risklərin idarə edilməsi (davamı)

### Likvidlik riski və maliyyələşdirmənin idarə edilməsi (davamı)

Maliyyə öhdəlikləri	3 aydan az	3-12 ay	1-5 il	5 ildən çox	Cəmi 2014
<b>31 dekabr 2014-cü il</b>					
Banklar və dövlət fondları qarşısında					
öhdəliklər	40,883	95,302	26,494	16,181	178,860
Müşterilər qarşısında öhdəliklər	607,406	68,611	39,521	—	715,538
Diger borc öhdəlikləri	8,273	20,225	27,019	3,329	58,846
Törəmə maliyyə öhdəlikləri	87	—	—	—	87
Səhmdarlarla ödəniləcək dividendlər	10,832	—	—	—	10,832
Diger maliyyə öhdəlikləri	1,700	—	—	—	1,700
<b>Cəmi diskont edilməmiş maliyyə öhdəlikləri</b>	<b>669,181</b>	<b>184,138</b>	<b>93,034</b>	<b>19,510</b>	<b>965,863</b>

Aşağıdakı cədvəldə Qrupun müqavilə ilə nəzərdə tutulmuş müddəti tamamlanmış maliyyə təəhhüdləri və potensial öhdəlikləri göstərilir:

	3 aydan az	3-12 ay	1-5 il	Qeyri-müəyyən	Cəmi
31 dekabr 2015-ci il	86,597	57,550	71,717	81,640	297,504
31 dekabr 2014-cü il	44,843	47,727	27,630	310	120,510

Qrup gözləyir ki, potensial öhdəliklərin və ya təəhhüdlərin hamısının öhdəlik müddəti tamamlanana qədər yerinə yetirilməsi tələb olunmayıcaq.

Qrupun öhdəlikləri yerinə yetirmək qabiliyyəti müəyyən müddət ərzində aktivlərin ekvivalent məbləğini reallaşdırmaq qabiliyyətindən asılıdır. Bir il müddətində aidiyyəti olan şəxslərin təşkilatlarından alınmış iri əmanətlərin cəmləşməsi mövcuddur. Bu vəsaitlərin iri məbləğdə çıxarılması Qrupun əməliyyatlarına mənfi təsir göstərə bilər. Rəhbərlik hesab edir ki, yaxın gələcəkdə Qrupun maliyyələşdirməsi həmin səviyyədə saxlanacaq və bu vəsaitləri çıxarmaq zərurəti yaranarsa, Qrup əvvəlcədən bildiriş alacaq və lazımi ödənişləri aparmaq məqsədilə tez satılan aktivlərini sata biləcək.

Ödəmə müddətlərində fərqlərin təhlili cari hesablarda tarixi sabitliyi eks etdirmir. Onların ödənilməsi tarixən yuxarıdaçı cədvəllərdə göstərilən müddətlərdən daha uzun müddətdə aparılırdı. Bu qalıqlar yuxarıdaçı cədvəllərdə üç aydan az müddət ərzində ödənilməli məbləğlərə daxil edilmişdir.

#### Əməliyyat riski

Əməliyyat riski – sistemlərin nasazlığı, işçilərin səhvi, saxtakarlığı və ya xarici hadisələr nəticəsində yaranan riskdir. Nəzarət sistemi işləməyəndə əməliyyat riskləri nüfuza xələl vura, hüquqi nəticələrə və ya maliyyə zərərlərinə gətirib çıxara bilər. Qrup bütün əməliyyat risklərinin aradan götürülməsini güman edə bilməz, lakin Qrup bu riskləri nəzarət sistemi və potensial risklərin izlənməsi və onlarla bağlı tədbirlərin görüləməsi yolu ilə idarə edə bilər. Nəzarət sistemine vəzifələrin səmərəli bölünməsi, daxil olma, təsdiq etmə və tutuşdurma prosedurları, heyətin təlimləndirilməsi və qiymətləndirilməsi prosesləri, eləcə də daxili auditdən istifadə daxildir.

#### Bazar riski

Bazar riski maliyyə alətlərinin gələcək pul vəsaitləri hərəkətlərinin ədalətli dəyəri faiz dərəcəsi, valyuta məzənnələri və pay alətlərinin qiymətləri kimi bazar parametrlərində dəyişikliklər nəticəsində tərəddüd eleməsi riskidir. Bank bazar riskini həssaslıq təhlilindən istifadə etməklə idarə edir. Qrupun iri bazar riski təmərküzləri yoxdur.

#### Faiz dərəcəsi riski

Faiz dərəcəsi riski maliyyə aktivlərinin ədalətli dəyərinin və ya gələcək pul vəsaitləri hərəkətlərinin faiz dərəcəsinin artması/azalması nəticəsində ucuzlaşması/bahalaşması riskidir. Aşağıdakı cədvəldə Qrupun əməliyyatlar haqqında hesabatının, digər dəyişkən göstəricilərin sabit qalması şərti ilə, faiz dərəcəsində mümkün dəyişikliklərə qarşı həssaslığı təqdim olunur.

## 25. Risklərin idarə edilməsi (davamı)

### Bazar riski (davamı)

Cari ilin mənafətinin həssashiğı 31 dekabr 2015-ci il tarixinə dəyişən faiz dərəcəli qeyri-ticarət maliyyə aktivləri və maliyyə öhdəlikləri əsasında hesablanmış bir il üçün xalis faiz gəliri üzrə faiz dərəcəsində ehtimal edilən dəyişikliklərin təsiridir. Kapitalın həssashiğı gəlirlilik əyrisindən paralel kənarlaşmaların olması fərziyyəsi əsasında faiz dərəcələrində ehtimal edilən dəyişikliklərin 31 dekabr 2015-ci il tarixinə müəyyən dərəcəli Satış üçün mövcud olan maliyyə aktivlərini yenidən qiymətləndirməklə hesablanır. Bununla bərabər, yerli bazarda Satış üçün mövcud olan maliyyə aktivlərinin faiz dərəcəsi alış və ya satış zamanı həmin qiymətli kağızlar üzrə hesablanmış endirimə və ya əlavəyə (alınmış və ya satılmış qiymətli kağızların faktiki qiymətinə daxil edilir) əsaslandığı üçün, müəyyən dərəcəli Satış üçün mövcud olan maliyyə aktivlərinə tətbiq edilən dərəcələrdə hər hansı dəyişikliklər kapitala heç bir təsir göstərmir.

### Valyuta riski

Valyuta riski – maliyyə alətinin dəyərinin xarici valyuta dərəcələrində dəyişikliklərə görə tərəddüd etməsi riskidir. Qrup özünün maliyyə vəziyyəti haqqında hesabatına və pul vəsaitlərinin hərəkəti hesabatına qüvvadə olan xarici valyuta məzənnələrinindəki dəyişikliklərin təsir göstərməsi riskinə məruzdur.

Aktivlərin və öhdəliklərin idarə edilməsi komitəsi valyuta riskini AZN devalvasiyasının və digər makroiqtisadi göstəricilərin qiymətləndirilmiş əsasında açıq valyuta vəziyyətini idarə etməklə idarə edir. Bu Qrupa valyuta dərəcələrinin milli valyutaya qarşı əhəmiyyətli dəyişməsindən zərərləri minimallaşdırmaq imkanını verir. ARMB-nin tələblərinə uyğunlaşmaq məqsədilə xəzinədarlıq Qrupun açıq valyuta mövqeyinin gündəlik monitoringini həyata keçirir.

31 dekabr 2015-ci ildə Qrupun xarici valyuta riskinə məruz qalması aşağıdakı cədvəldə təqdim olunur:

	<i>AZN</i>	<i>ABŞ dolları</i>	<i>Avro</i>	<i>Digər valyuta</i>	<i>2015-ci il cəmi</i>
<b>Maliyyə aktivləri</b>					
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	170,087	486,535	348,590	16,094	1,021,306
Ticarət qiymətli kağızları	46,238	—	—	—	46,238
Kredit təşkilatlarından alınacaq məbləğlər	58,545	50,647	22,104	6,599	137,895
İnvestisiya qiymətli kağızları	12,198	10,311	—	71,090	93,599
Törəmə maliyyə aktivləri	—	—	—	324	324
Müşterilərə verilmiş kreditlər	443,904	182,833	137,516	137,897	902,150
Digər maliyyə aktivləri	848	660	1,013	2,243	4,764
<b>Cəmi maliyyə aktivləri</b>	<b>731,820</b>	<b>730,986</b>	<b>509,223</b>	<b>234,247</b>	<b>2,206,276</b>
<b>Maliyyə öhdəlikləri</b>					
Banklar və dövlət fondları qarşısında öhdəliklər	77,517	236,238	20	55,918	369,693
Müşterilər qarşısında öhdəliklər	492,029	429,583	450,338	2,163	1,374,113
Digər borc öhdəlikləri	—	39,451	54,024	339	93,814
Törəmə maliyyə öhdəlikləri	965	—	—	26	991
Digər maliyyə öhdəlikləri	2,723	249	417	3,024	6,413
<b>Cəmi maliyyə öhdəlikləri</b>	<b>573,234</b>	<b>705,521</b>	<b>504,799</b>	<b>61,470</b>	<b>1,845,024</b>
<b>Xalis maliyyə mövqeyi</b>	<b>158,586</b>	<b>25,465</b>	<b>4,424</b>	<b>172,777</b>	<b>361,252</b>

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

**25. Risklərin idarə edilməsi (davamı)****Valyuta riski (davamı)**

31 dekabr 2014-cü ildə Qrupun xarici valyuta riskinə məruz qalması aşağıdakı cədvəldə təqdim olunur:

	AZN	ABŞ dolları	Avro	Digər valyuta	2014-cü il cəmi
<b>Maliyyə aktivləri</b>					
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	43,004	48,412	251,427	5,137	347,980
Ticarət qiymətləri kağızları	28,599	—	—	—	28,599
Kredit təşkilatlarından alınacaq məbləğlər	42,055	15,475	10,448	4,713	72,691
Satış üçün mövcud olan investisiya qiymətləri kağızları	177,120	1,619	—	30,728	209,467
Müşterilərə verilmiş kreditlər	423,444	63,470	42,392	9,569	538,875
Digər maliyyə aktivləri	482	213	574	—	1,269
<b>Cəmi maliyyə aktivləri</b>	<b>714,704</b>	<b>129,189</b>	<b>304,841</b>	<b>50,147</b>	<b>1,198,881</b>
<b>Maliyyə öhdəlikləri</b>					
Banklar və dövlət fondları qarşısında öhdəliklər	112,687	61,567	47	76	174,377
Müşterilər qarşısında öhdəliklər	366,241	61,348	274,829	640	703,058
Digər borc öhdəlikləri	—	19,890	35,386	175	55,451
Törəmə maliyyə öhdəlikləri	—	—	—	87	87
Digər maliyyə öhdəlikləri	1,430	36	182	52	1,700
<b>Cəmi maliyyə öhdəlikləri</b>	<b>480,358</b>	<b>142,841</b>	<b>310,444</b>	<b>1,030</b>	<b>934,673</b>
<b>Xalis maliyyə mövqeyi</b>	<b>234,346</b>	<b>(13,652)</b>	<b>(5,603)</b>	<b>49,117</b>	<b>264,208</b>

**Valyuta riskinə həssaslıq**

Aşağıdakı cədvəldə Qrupun ABŞ dollarının və Avronun AZN-ə qarşı, müvafiq olaraq, 60% artması / 15% azalmasına həssaslığı göstərilir. Bunlar – baş rəhbərliyə valyuta riski haqqında daxili hesabatlar veriləndə istifadə edilən həssaslıq dərəcəsidir və rəhbərlik tərəfindən xarici valyuta məzənnələrində mümkün dəyişikliyin qiymətləndirilməsini təmsil edir. Həssaslıq təhlilinə yalnız xarici valyuta ilə ifadə edilmiş mövcud monetar maddələr daxildir və onların dövrün sonunda çevrilməsi zamanı valyuta məzənnələrində müəyyən edilmiş dəyişiklik edilir. Həssaslıq təhlilinə xarici kreditlər, eləcə də kreditin verildiyi valyuta kredit verənin və ya borc alanın valyutasından fərqli olanda, Qrup daxilində xarici əməliyyatlara kreditlər daxildir.

31 dekabr 2015-ci il və 2014-cü il tarixlərində aktivlərin dəyərləri əsasında vergidən əvvəl mənfəətə təsir:

	<i>31 dekabr 2015-ci il</i>		<i>31 dekabr 2014-cü il</i>	
	<i>AZN/ABŞ dolları</i>	<i>AZN/ABŞ dolları</i>	<i>AZN/ABŞ dolları</i>	<i>AZN/ABŞ dolları</i>
	<i>+15%</i>	<i>-60%</i>	<i>+8.74%</i>	<i>-35%</i>
Vergidən əvvəlki mənfəətə təsir	(3,820)	15,279	1,193	(4,778)
<i>31 dekabr 2015-ci il</i>				
	<i>AZN/Avro</i>	<i>AZN/Avro</i>	<i>AZN/Avro</i>	<i>AZN/Avro</i>
	<i>+15%</i>	<i>-60%</i>	<i>+10.7%</i>	<i>-35%</i>
Vergidən əvvəlki mənfəətə təsir	(664)	2,654	600	(1,961)

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 26. Maliyyə alətlərinin ədalətli dəyəri

### Ədalətli dəyər iyerarxiyası

Ədalətli dəyəri açıqlamaq üçün Qrup aktiv və öhdəliklərin siniflərini aktiv və ya öhdəliyin təbiəti, xüsusiyyətləri və riskləri və ədalətli dəyər iyerarxiyasının səviyyələri əsasında müəyyən etmişdir:

Qiymətləndirmə tarixi	Ədalətli dəyərin ölçümü üçün istifadə edilən göstəricilər				Cəmi
	Aktiv bazarlarda qeydiyyata alınmış qiymət (Səviyyə 1)	Əhəmiyyətli müşahidə edilən giriş məlumatları (Səviyyə 2)	Əhəmiyyətli müşahidə edilməyan giriş məlumatları (Səviyyə 3)		
<b>Ədalətli dəyərlər ölçülən aktivlər</b>					
Ticarət qiymətli kağızları	31 dekabr 2015-ci il	—	46,238	—	46,238
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	31 dekabr 2015-ci il	5,390	306	—	5,696
Törəmə maliyyə aktivləri	31 dekabr 2015-ci il	—	324	—	324
<b>Ədalətli dəyəri açıqlanan aktivlər</b>					
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	31 dekabr 2015-ci il	1,021,306	—	—	1,021,306
Kredit təşkilatlarından alınacaq məbləğlər	31 dekabr 2015-ci il	—	—	137,895	137,895
İnvestisiya qiymətli kağızları – kreditlər və debitor borcları	31 dekabr 2015-ci il	—	—	86,718	86,718
Müşterilərə verilmiş kreditlər	31 dekabr 2015-ci il	—	—	884,654	884,654
İnvestisiya əmlakı	31 dekabr 2015-ci il	—	—	1,668	1,668
<b>Ədalətli dəyəri açıqlanan öhdəliklər</b>					
Törəmə maliyyə öhdəlikləri	31 dekabr 2015-ci il	—	991	—	991
<b>Ədalətli dəyəri açıqlanan öhdəliklər</b>					
Banklar və dövlət fondları qarşısında öhdəliklər	31 dekabr 2015-ci il	—	—	369,693	369,693
Müşterilər qarşısında öhdəliklər	31 dekabr 2015-ci il	—	—	1,373,943	1,373,943
Diger borc öhdəlikləri	31 dekabr 2015-ci il	—	—	93,814	93,814
<b>Ədalətli dəyərin ölçümü üçün istifadə edilən göstəricilər</b>					
Qiymətləndirmə tarixi	Aktiv bazarlarda qeydiyyata alınmış qiymət (Səviyyə 1)	Qiymətləndirmə tarixi	Aktiv bazarlarda qeydiyyata alınmış qiymət (Səviyyə 1)	Qiymətləndirmə tarixi	
<b>Ədalətli dəyərlər ölçülən aktivlər</b>					
Ticarət qiymətli kağızları	31 dekabr 2014-cü il	28,599	—	—	28,599
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	31 dekabr 2014-cü il	160,120	21,604	27,743	209,467
<b>Ədalətli dəyəri açıqlanan aktivlər</b>					
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	31 dekabr 2014-cü il	347,980	—	—	347,980
Kredit təşkilatlarından alınacaq məbləğlər	31 dekabr 2014-cü il	—	—	72,691	72,691
Müşterilərə verilmiş kreditlər	31 dekabr 2014-cü il	—	—	538,500	538,500
İnvestisiya əmlakı	31 dekabr 2014-cü il	—	—	2,342	2,342

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 26. Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)

### Ədalətli dəyər iyerarxiyası (davamı)

	Qiymətləndirmə tarixi	Ədalətli dəyərin ölçümü üçün istifadə edilən göstəricilər			Cəmi
		Aktiv bazarlarda qeydiyyata alınmış qiymət (Səviyyə 1)	Əhəmiyyətli müşahidə edilən giriş məlumatları (Səviyyə 2)	Əhəmiyyətli müşahidə edilməyən giriş məlumatları (Səviyyə 3)	
<b>Ədalətli dəyərlərə əsas etdirilməmiş maliyyə aktivlərinin və əhdəliklərinin ədalətli dəyəri</b>					
Tərəmə maliyyə əhdəlikləri	31 dekabr 2014-cü il	—	87	—	87
<b>Ədalətli dəyəri açıqlanan əhdəliklər</b>					
Banklar və dövlət fondları qarşısında əhdəliklər	31 dekabr 2014-cü il	—	—	174,377	174,377
Müşterilər qarşısında əhdəliklər	31 dekabr 2014-cü il	—	—	703,058	703,058
Diger borc əhdəlikləri	31 dekabr 2014-cü il	—	—	55,451	55,451

### Ədalətli dəyərlərə əks etdirilməmiş maliyyə aktivlərinin və əhdəliklərinin ədalətli dəyəri

Aşağıda Qrupun konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatında ədalətli dəyərlərə əks etdirilməmiş maliyyə alətlərinin balans dəyərləri və ədalətli dəyərləri siniflər üzrə müqayisə edilir. Cədvəldə qeyri-maliyyə aktivlərin və əhdəliklərin ədalətli dəyərləri təqdim edilmir:

	Balans dəyəri 31 dekabr 2015-ci il	Ədalətli dəyər 31 dekabr 2015-ci il	Tanınmamış gəlir/(zərər) 31 dekabr 2015-ci il	Balans dəyəri 31 dekabr 2014-cü il	Ədalətli dəyər 31 dekabr 2014-cü il	Tanınmamış gəlir/(zərər) 31 dekabr 2014-cü il
<b>Maliyyə aktivləri</b>						
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	1,021,306	1,021,306	—	347,980	347,980	—
Kredit təşkilatlarından alınacaq məbləğlər	137,895	137,895	—	72,691	72,691	—
İnvestisiya qiymətli kağızları – kreditlər və debitor borclar	87,903	86,718	(1,185)	—	—	—
Müşterilərə verilmiş kreditlər	902,150	884,654	(17,496)	538,875	538,500	(375)
<b>Maliyyə əhdəlikləri</b>						
Banklar və dövlət fondları qarşısında əhdəliklər	369,693	369,693	—	174,377	174,377	—
Müşterilər qarşısında əhdəliklər	1,374,113	1,373,943	170	703,058	703,058	—
Diger borc əhdəlikləri	93,814	93,814	—	55,451	55,451	—
Realizasiya edilməmiş ədalətli dəyərdə cəmi tanınmamış dəyişiklik			(18,511)			(375)

Aşağıda qiymətləndirmə mexanizmlərindən istifadə etməklə ədalətli dəyərlə qeydə alınmış maliyyə alətlərinin ədalətli dəyərinin müəyyən edilməsi təsvir olunur. Buraya alətləri qiymətləndirərkən bazar iştirakçılarının edəcəyi fərziyyələrin Qrup tərəfindən qiymətləndirilməsi daxildir.

### Sabit dərəcəli maliyyə alətləri

Amortizasiya olunmuş dəyərlə ucota alınan müəyyən dərəcəli maliyyə aktivləri və əhdəliklərinin ədalətli dəyəri ilk dəfə tanındığı zaman bazar faiz dərəcələrinin analogi maliyyə alətləri üçün təklif edilmiş cari bazar dərəcələri ilə müqayisə edilməsi yolu ilə qiymətləndirilir. Müəyyən faizli depozitlərin qiymətləndirilmiş ədalətli dəyəri analogi kredit riski və ödəmə müddəti olan borclar üçün pul bazarında qüvvədə olan diskont edilmiş pul vəsaitlərinin hərəkətləri əsasında hesablanır. Birjada buraxılmış borc alətlərinin ədalətli dəyəri elan edilmiş bazar qiymətlərinə əsaslanır. Buraxılmış istiqrazlar üçün bazar qiymətləri mövcud olmayanda ödəniş tarixinədək qalan müddəti nəzərə almaqla cari faiz dərəcəsi ilə galirlilik əyrisi əsasında diskont edilmiş pul vəsaitlərinin hərəkətləri modeli istifadə edilir.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 26. Maliyyə alətlərinin ədalətli dəyəri (davamı)

### Ədalətli dəyərləri balans dəyərlərinə təxminini bərabər olan aktivlər

Tez satılı bilən və ödəmə müddəti qısa (üç aydan az) olan maliyyə aktivləri və öhdəlikləri ilə bağlı olaraq ehtimal edilir ki, onların balans dəyərləri təxminən ədalətli dəyərlərinə bərabərdir. Bu ehtimal müddətli depozitlər, ödəmə müddəti müəyyən edilməmiş əmanət hesabları və dəyişən dərəcəli maliyyə alətlərinə də tətbiq edilir.

### Müəyyən və dəyişən dərəcəli maliyyə alətləri

Birjada alınıb-satılan borc alətlərinin ədalətli dəyəri elan edilmiş bazar qiymətlərinə əsaslanır. Birjada alınıb-satılan borc alətlərinin ədalətli dəyəri oxşar şərtlər, kredit riski və qalan müddəti olan borc aləti üçün mövcud olan cari dərəcələri istifadə etməklə gələcək pul vəsaitlərinin hərəkətini diskont edərək qiymətləndirilir.

### 3-cü səviyyəli ədalətli dəyərlər ölçülümiş aktivlərdə və öhdəliklərdə hərəkət

Aşağıdakı cədvəldə ədalətli dəyərlə əks etdirilmiş 3 səviyyəli aktivlərin açılış və yekun məbləğləri üzləşdirilir:

	<i>1 yanvar 2015-ci il</i>	<i>Alışlar</i>	<i>Faiz gəliri</i>	<i>DCG-də göstərilmiş (zərər)</i>	<i>Hesablaş- malar</i>	<i>Yenidən təsnif etmə</i>	<i>Məzənnə fərqi</i>	<i>31 dekabr 2015-ci il</i>
<b>Aktivlər</b>								
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	27,743	35,003	1,401	(352)	(27,335)	(38,232)	1,772	-
	<u>27,743</u>	<u>35,003</u>	<u>1,401</u>	<u>(352)</u>	<u>(27,335)</u>	<u>(38,232)</u>	<u>1,772</u>	<u>-</u>

	<i>1 yanvar 2014-cü il</i>	<i>Alışlar</i>	<i>Faiz gəliri</i>	<i>DCG-də göstərilmiş galır</i>	<i>Hesablaş- malar</i>	<i>Yenidən təsnif etmə</i>	<i>Məzənnə fərqi</i>	<i>31 dekabr 2014-cü il</i>
<b>Aktivlər</b>								
Satış üçün mövcud olan investisiya qiymətli kağızları	5,525	32,345	1,498	109	(10,296)	-	1,438	27,743
	<u>5,525</u>	<u>27,743</u>	<u>1,498</u>	<u>109</u>	<u>(10,296)</u>	<u>-</u>	<u>1,438</u>	<u>27,743</u>

Aşağıdakı cədvəldə ədalətli dəyər iyerarxiyasının 3 səviyyəsi çərçivəsində kateqoriyalara bölünmüş ədalətli dəyər ölçmələrində istifadə edilmiş əhəmiyyətli müşahidə edilməyən giriş məlumatları haqqında kəmiyyət məlumatı göstərilir:

<i>31 dekabr 2014-cü il</i>	<i>Balans dəyəri</i>	<i>Qiymətləndirmə məxanizmları</i>	<i>Müşahidə edilməyən giriş məlumatı</i>	<i>Diskont dərəcəsinin cəvəri</i>
<b>Satış üçün mövcud olan investisiya qiymətli kağızları</b>				
Gürcüstan Respublikasının Maliyyə Nazirliyi tarafından buraxılmış xəzinə çekləri	22,660	Diskont edilmiş pul vəsaitlərinin hərəkəti	Diskont dərəcəsi	4.59%-5.34%
Gürcüstan Respublikasının Maliyyə Nazirliyi tarafından buraxılmış dövlət kupon istiqrazları	3,464	Diskont edilmiş pul vəsaitlərinin hərəkəti	Diskont dərəcəsi	6.47%
Korporativ depozit sertifikatları	1,619	Diskont edilmiş pul vəsaitlərinin hərəkəti	Diskont dərəcəsi	5.25%

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 27. Aktivlərin və öhdəliklərin ödəmə müddətlərinin təhlili

Aşağıdakı cədvəldə aktivlər və öhdəliklər onların qaytarılması və ya ödənilməsi gözlənilən müddətlər üzrə təhlil edilir. Qrupun müqavilə ilə nəzərdə tutulmuş diskont edilməmiş ödəmə öhdəliyi “Risklərin idarə edilməsi” adlı 25-ci Qeydə göstərilir.

	31 dekabr 2015-ci il			31 dekabr 2014-cü il		
	I il ərzində	I ildən artıq	Cəmi	I il ərzində	I ildən artıq	Cəmi
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	1,021,306	—	1,021,306	347,980	—	347,980
Ticarət qiymətli kağızları	23,862	22,376	46,238	10,047	18,552	28,599
Kredit təşkilatlarından alınacaq məbləğlər	133,607	4,288	137,895	72,691	—	72,691
İnvestisiya qiymətli kağızları	53,857	39,742	93,599	37,198	172,269	209,467
Tərəmə maliyyə aktivləri	324	—	324	—	—	—
Müştərilərə verilmiş kreditlər	438,100	464,050	902,150	268,048	270,827	538,875
İnvestisiya əmlakı	—	1,668	1,668	—	2,000	2,000
Əmlak və avadanlıqlar	—	15,851	15,851	—	16,244	16,244
Qudvil və digər qeyri-maddi aktivlər	—	56,730	56,730	—	4,126	4,126
Cari mənfəət vergisi aktivləri	287	—	287	1,367	—	1,367
Təxirə salınmış mənfəət vergisi aktivləri	—	1,555	1,555	—	1,013	1,013
Kapital investisiyası üçün avans ödənişi	—	—	—	—	41,971	41,971
Digər aktivlər	12,056	3,080	15,136	4,317	4,608	8,925
<b>Cəmi aktivlər</b>	<b>1,683,399</b>	<b>609,340</b>	<b>2,292,739</b>	<b>741,648</b>	<b>531,610</b>	<b>1,273,258</b>
Banklar və dövlət fondları sırasında öhdəliklər	297,897	71,796	369,693	133,005	41,372	174,377
Müştərilər qarşısında öhdəliklər	1,293,886	80,227	1,374,113	670,890	32,168	703,058
Digər borc öhdəlikləri	18,539	75,275	93,814	27,807	27,644	55,451
Tərəmə maliyyə öhdəlikləri	—	991	991	87	—	87
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri	—	9,688	9,688	—	—	—
Zəmanətlər və akkreditivlər üçün ehtiyat	379	—	379	2,666	17	2,683
Səhmdarlarla ödəniləcək dividendlər	—	—	—	10,832	—	10,832
Digər öhdəliklər	11,236	336	11,572	2,430	634	3,064
<b>Cəmi öhdəliklər</b>	<b>1,621,937</b>	<b>238,313</b>	<b>1,860,250</b>	<b>847,717</b>	<b>101,835</b>	<b>949,552</b>
<b>Xalis aktivlər/(öhdəliklər)</b>	<b>61,462</b>	<b>371,027</b>	<b>432,489</b>	<b>(106,069)</b>	<b>429,775</b>	<b>323,706</b>

## 28. Aidiyyəti olan şəxslərə dair açıqlamalar

24 sayılı “Aidiyyəti olan şəxslərə dair açıqlamalar” MHBS-yə uyğun olaraq tərəflər bu halda aidiyyəti hesab edilir ki, bir tərəf digər tərəfə nəzarət etmək və ya maliyyə və ya əməliyyat qərarlarının qəbul edilməsində mühüm təsir göstərmək iqtidarındadır. Hər bir potensial aidiyyəti tərəf münasibətlərini nəzərdən keçirdikdə, diqqət bu münasibətlərin yalnız hüquqi formasına deyil, mahiyyətinə də yönəldilməlidir.

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 28. Aidiyyəti olan şəxslərə dair açıqlamalar (davamı)

Aidiyyəti olan şəxslər arasında əməliyyatlar aidiyyəti olmayan şəxslər arasında əməliyyatlarla eyni şərtlər, müddət və məbləğdə aparılır.

Aidiyyəti olan şəxslərlə əməliyyatların həcmi, ilin sonunda qalıq balansları və il üzrə əlaqəli xərc və gelir aşağıda göstərilir:

	31 dekabr 2015-ci il					31 dekabr 2014-cü il				
	Əsas şirkət	Ümumi nəzarət altında olan müləssis-sələr	Əsas rəhbərlik heyəti	Sair	Cəmi	Əsas şirkət	Ümumi nəzarət altında olan müləssis-sələr	Əsas rəhbərlik heyəti	Sair	Cəmi
Kredit təşkilatlarından alınacaq məbləğlər	-	25,558	-	-	25,558	-	22,070	-	-	22,070
<b>31 dekabr 2015-ci il</b>										
Əsas şirkət	Ümumi nəzarət altında olan müləssis-sələr	Əsas rəhbərlik heyəti	Sair	Cəmi	Əsas şirkət	Ümumi nəzarət altında olan müləssis-sələr	Əsas rəhbərlik heyəti	Sair	Cəmi	
1 yanvara kredit qalığı, ümumi İl ərzində verilmiş kreditlər	10	19,803	1,644	-	21,457	25	13,467	1,003	-	14,495
İl ərzində kredit ödəmələri	-	47,733	6,745	-	54,478	40	32,964	2,367	3	35,374
Faiz hesablamaları	(10)	(39,067)	(6,555)	-	(45,632)	(55)	(26,628)	(1,735)	(3)	(28,421)
Məzənnə fərqi	-	244	28	-	272	-	-	9	-	9
31 dekabrda kredit qalığı, ümumi	-	2,415	828	-	3,243	-	-	-	-	-
Çıxılsın: 31 dekobra olan dəyərsizləşmə ehtiyatı	-	(945)	(280)	-	(1,225)	-	(364)	(30)	-	(394)
31 dekabrda kredit qalığı, xalis	-	30,183	2,410	-	32,593	10	19,439	1,614	-	21,063
Kreditlər üzrə faiz gəliri	-	3,487	137	-	3,624	1	2,405	123	-	2,529

(Cədvəldəki rəqəmlər min Azərbaycan manatı ilə təqdim edilir)

## 28. Aidiyyəti olan şəxslərə dair açıklamalar (davamı)

	31 dekabr 2015-ci il					31 dekabr 2014-cü il				
	Əsas şirkət	Ümumi nəzarət altında olan müəssisələr	Əsas rəhbərlik heyəti	Sair	Cəmi	Əsas şirkət	Ümumi nəzarət altında olan müəssisələr	Əsas rəhbərlik heyəti	Sair	Cəmi
1 yanvara depozit	5,062	26,239	289	57,516	89,106	988	12,044	272	68,196	81,500
II ərzində alınmış depozitlər	18,812	123,874	121	58,937	201,744	24,200	20,766	96	87,813	132,875
II ərzində ödənilmiş depozitlər	(4,200)	(15,700)	(99)	(58,726)	(78,725)	(20,143)	(6,744)	(79)	(98,493)	(125,459)
Faiz hesablamaları	9	522	6	125	662	17	173	—	—	190
Məzənnə fərqi	5,922	285	240	28,021	34,468	—	—	—	—	—
31 dekabrda depozitlər	25,605	135,220	557	85,873	247,255	5,062	26,239	289	57,516	89,106
31 dekabrda cari hesablar	10,955	513,550	393	173,911	698,809	11,701	332,746	104	93,125	437,676
Depozitlər üzrə faiz xərci	(480)	(8,133)	(8)	(3,035)	(11,656)	(1,144)	(2,400)	(29)	(2,950)	(6,523)
Verilmiş zəmanətlər	—	4,564	—	—	4,564	—	19,500	—	—	19,500
Verilmiş akkreditivlər	—	2,026	—	—	2,026	—	1,609	—	—	1,609
İstifadə edilməmiş kredit xətləri	163	558	269	34	1,024	153	4,369	516	44	5,082
Haqq və komissiya göləri	14	1,426	1	1	1,442	15	558	12	1	586
Xarici valyuta ilə diliñq əməliyyatlarından xalis gölərlər	103	3,585	8	1,584	5,280	8	306	8	1,737	2,059
Digər əməliyyat xərcləri	—	(4,037)	—	—	(4,037)	(17)	(4,003)	—	30	(3,990)

31 dekabr 2015-ci il tarixinə Bankın yerli banklarda 21,219 min AZN məbləğində yerləşdirilmiş depozitlərlə əlaqədar (2014-cü il: sıfır) əsas şirkətdən girov kimi alınmış zəmanəti olmuşdur.

Dövr ərzində Bank ümumi nəzarət altında olan bir müəssisəyə 1,351 min AZN məbləğində xalis balans dəyəri ilə əmlak satmışdır.

Əsas rəhbərlik heyətinə ödəniləcək məbləğlər aşağıdakılardan ibarətdir:

	31 dekabr 2015-ci ildə başa çatan il	31 dekabr 2014-cü ildə başa çatan il
Əmək haqqı və digər ödənişlər	(3,043)	(1,966)
Sosial siğorta məsrəfləri	(480)	(277)
<b>Əsas rəhbərlik heyətinə ödənişlər</b>	<b>(3,523)</b>	<b>(2,243)</b>

## 29. Kapitalın adekvatlığı

Bank fəaliyyətinə məxsus olan risklərdən qorunmaq məqsədilə kapital bazasını fəal şəkildə idarə edir. Bankın kapitalının adekvatlığı, digər metodlarla yanaşı, ARMB tərəfindən təyin edilmiş kapitalın adekvatlığı normativindən istifadə etməklə nəzarət edir.

Keçmiş il ərzində Bank bütün kənardan müəyyən edilmiş kapital tələblərinə tam əməl etmişdir.

Bank tərəfindən kapitalın idarə edilməsi siyasetinin əsas məqsədi – Bankda kapitalla bağlı müəyyən olunmuş xarici tələblərin yerinə yetirilməsinin, habelə fəaliyyətin həyata keçirilməsi və səhmdar dəyərinin maksimal artırılması məqsədilə yüksək kredit reytinginin və kapitalın adekvatlığı reytinglərinin dəstəklənməsinin təmin edilməsidir.

## 29. Kapitalın adekvatlığı (davamı)

Bank iqtisadi şərait və fəaliyyətinin risk xüsusiyyətləri dəyişdikcə kapital strukturunu idarə edir və müvafiq düzəlişlər aparır. Kapitalın strukturunu saxlamaq və ya bu strukturda düzəlişlər etmək məqsədilə Bank səhmdarlarla dividend ödənişləri məbləğində düzəlişlər edə, kapitalı səhmdarlara qaytara və ya kapital qiymətli kağızlarını buraxa bilər. Keçən illərlə müqayisədə məqsəd, siyaset və proseslərdə ciddi dəyişikliklər baş verməmişdir.

### ARMB kapital adekvatlığı əmsalı

ARMB banklardan nizamlayıcı kapital üçün kapitalın minimal adekvatlıq əmsalını risk dərəcəsi üzrə ölçülümiş aktivlərin 10%-i dərəcəsində saxlamağı tələb edir (2014-cü il: 12%). 31 dekabr 2015-ci il tarixlərinə Bankın bu əsasla kapitalın adekvatlığı əmsalı aşağıdakı kimi olmuşdur:

	<i><b>31 dekabr 2015-ci il</b></i>	<i><b>31 dekabr 2014-cü il</b></i>
<b>1 dərəcəli kapital</b>	339,059	333,000
<b>2 dərəcəli kapital</b>	16,206	10,793
<b>Çıxılsın: kapitaldan tutulmalar</b>	<b>(148,987)</b>	<b>(51,141)</b>
<b>Cəmi kapital</b>	<b>206,278</b>	<b>292,652</b>
<b>Risk dərəcəsi üzrə ölçülümiş aktivlər</b>	<b>1,199,711</b>	<b>883,623</b>
<b>Kapitalın adekvatlığı əmsalı</b>	<b>17%</b>	<b>33%</b>

### GMB kapital adekvatlığı əmsalı

GMB banklardan nizamlayıcı kapital üçün kapitalın minimal adekvatlığı əmsalını risk dərəcəsi üzrə ölçülümiş aktivlərin 11.4%-i (2014-cü il: 12%) dərəcəsində saxlamağı tələb edir. 31 dekabr 2015-ci il tarixinə PAŞA Bank Georgia-nın kapital adekvatlığı əmsalı 44% (31 dekabr 2014-cü il: 65%) olmuşdur.

PAŞA Yatırım-ın standart kapital adekvatlığı əmsalı BNNA-ya uyğun hesablanır. 31 dekabr 2015-ci il tarixində bankın kapital adekvatlığı əmsalı 91.75% (31 dekabr 2014-cü il: 135.43%) olmuşdur.